

RÖVSƏN MƏMMƏDOV

**AZƏRBAYCANIN
QƏRB DÖVLƏTLƏRİ İLƏ
BEYNƏLXALQ
MÜNASİBƏTLƏRİNİN
SİYASI, İQTİSADI ASPEKTLƏRİ**

(monoqrafiya AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi
Tədqiqatlar İnstitutunun politologiya şöbəsində
müzakirə olunmuş və çapa məsləhət bilinmişdir.

Protokol №16.06.06)

- 10463 -

Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

BAKİ – 2006

Elmi redaktoru: Ə.M. Tağıyev f.e.d., professor «politologiya» şöbəsinin müdürü

Rəy verənlər: H.A. Həmidov p.e.n. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun a.e.i.

A.M. Bəşirov f.e.n. dosent

Rövşən Məmmədov «Azərbaycanın – Qərb dövlətləri ilə beynəlxalq münasibətlərdə siyasi, iqtisadi aspektlər» Bakı, 2006, 226 səh.

İNSN – 9953 – 29 – 0550 – X

Rövşən Məmmədovun elmi araşdırmalarının nəticəsi kimi təqdim olunan bu monoqrafiyada Azərbaycanın Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə beynəlxalq münasibətlərinin siyasi, iqtisadi aspektləri tədqiq olunur.

Monoqrafiya oxucular, tələbələr, və elmi araşdırıcılar üçün nəzərdə tutulmuşdur.

«Azərbaycan dünyəvi dövlətdir və bu bizim strateji yolumuzdur».

Ümummilli liderimiz Heydər ƏLİYEV

GİRİŞ

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yeni, demokratik, dünyəvi dövlət qurmaq prosesinə başlamışdır. Onun dövlət quruculuğunda demokratiya, dünyəvilik, qanunun aliliyi və bazar iqtisadiyyatının prinsiplərinin həyata keçirilməsi əsas götürülmüşdür və artıq xeyli vaxtdır ki, Azərbaycan bu yolla uğurla addımlayır. Dövlət quruculuğunun prioritet təşkil edən cəhətlərindən biri, strateji mahiyyət daşıyan amil ölkənin xarici siyaset məsələsidir və onun milli maraqlara uyğun olaraq yubanmadan mərhələli şəkildə həyata keçirilməsidir. Azərbaycan üçün məqbul sayılan bu siyasi prosesin özünəməxsus xarakterik xüsusiyyətləri vardır və onlardan, yəni

Azərbaycanın xarici siyasetinin ən mühüm istiqamətlərindən biri beynəlxalq aləmdə, dünyamiqyaslı və regional qurumlarda ölkəmizin müsbət imicinin yaradılması yolu ilə dostlarımızın sayının çoxaldılması, düşmənlərimizin layiqincə cavablandırılmasıdır. Müstəqilliyimizin ilk dövründə bu zəruri fəaliyyət sahəsi başlı-başına buraxıldığından yeni yaranmış dövlətin dünyanın diqqətinə təqdim olunması, Azərbaycan ətrafında informasiya blokadasının yarılması əsassız olaraq ləngimişdi. Dünya şöhrətli siyasetçi, xalqımızın şəriksiz lideri Heydər Əliyev tarixi zərurətin tələbi ilə hakimiyyətə qayıdanın sonra tarazlı daxili və xarici siyaseti ilə qısa müdəttdə Azərbaycanı dünyaya tanıdı, ölkəmiz barədə həqiqətləri lazımı ünvanlara böyük məharətlə çatdırdı.

Beləliklə, Azərbaycanın demokratik və sivil ölkə olması dünya ölkələrində müsbət rəy formalaşdırdı. Onlarda belə bir yekdil fikir formalaşdı ki, Azərbaycan tam daxili sabitlik içərisində yaşayan

bir ölkədir və o, demokratik prinsiplər əsasında inkişaf edir, bazar iqtisadiyyatı, iqtisadi islahatların keçirilməsi respublika iqtisadiyyatının əsas istiqamətləridir.

Müstəqilliyin ilk dövrlərində Azərbaycan ilk növbədə özünün təbii sərvətlərindən istifadə olunmasına xüsusi əhəmiyyət vermişdir. Çünkü Azərbacan təbii sərvətləri xüsusilə enerji resurslarının zənginliyi ilə seçilən ölkədir. Yəni Azərbaycan bir müstəqil dövlət kimi özünün böyük neft və qaz ehtiyatları olduğunu bildirdi. Müstəqilliyin bərpasının ilk illərində həmin resurslardan səmərəli şəkildə istifadə etmək imkanları məhdud idi. Ona görə də neft-qaz ehtiyatlarından qarşılıqlı faydalılıq əsasında istifadə etmək üçün Azərbaycanın Qərbə, yəni Amerika Birləşmiş Ştatlarına, Avropa ölkələrinə üz tutması zəruri idi. Məhz bunun nəticəsində Azərbaycan-Qərb münasibətlərində bəzi siyasi prioritətlər üzə çıxdı. Digər tərəfdənsə Qərbin nüfuzlu dövlətlərinin

regional siyasetinin, geostrateji maraqlarının bəzi məqamlarına da aydınlıq gəldi.

Qeyd olunanları nəzərə alaraq təqdim olunan elmi monoqrafiyada Azərbaycan-Qərb beynəlxalq münasibətlərində bəzi siyasi, iqtisadi aspektlər tədqiqat obyekti kimi araşdırılmaya cəlb edilmişdir. Burada əsasən Azərbaycanın Amerika Birləşmiş Ştatları, bəzi Avropa dövlətləri, beynəlxalq təşkilatlarla, regional birliklərlə və s. qurumlarla xarici əlaqələrinin siyasi, iqtisadi prioritləri problem kimi tədqiq olunur.

FƏSİL-1. AZƏRBAYCAN-ABŞ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİ QƏRB DÖVLƏTLƏRİ İLƏ

XARİCİ ƏLAQƏLƏRİN ƏSAS PRİORİTETLƏRİNDEN BİRİ KİMİ.

1. 1. AZƏRBAYCANIN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI İLƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİNİN BƏZİ SİYASI, İQTİSADI ASPEKTLƏRİ (TARİX VƏ MÜASİRLİK)

Keçmişimizi və kimliyimizi öyrənmək üçün biz əsasən tarixə, xalqımızın mənəvi təcrübəsinə, bəşəri və əxlaqi dəyərlərinə müraciət edirik. Bu bir həqiqətdir ki, tarix bize təkcə qədimliyimizi kimlərəsə tanıtdırmaq üçün yox, eyni zamanda əcdadlarımızın bəşər tarixində yazdıqlarını, ulularımızın bize yadigar qoyduğu dövlətçilik ənənələrini, milli qeyrəti, soykökümüzü yaşatmaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün də mühüm vasitədir. Çünkü, milli qürurunu, mentalitetini, müstəqilliyini qoruyan, onu yaşadıb

gələcək nəsillərə ərmağan edən xalq tarixdə və cəhdlərə diqqət yetirmək lazımdır. Dövlətçilik həmişə yaxşı iz qoyur, öz dəsti-xəttini, əməllərini silinməz mənbələrə həkk edir. Azərbaycan xalqı məhdz belə xalqlardandır. Xalqımızın dövlətçilik keçmişinə müraciət edəndə də, bu amil real şəkildə özünün təsdiqini tapır. Yəni, həmin məxəzlərə diqqət yetirməklə istər-istəməz bu xalqın müdrikliyinə, zənginliyinə heyran qalır, onun bəşəriyyətə bəxş etdiyi, bütün dünyaya səs salan dühalarının, sərkərdələrinin qarşısında baş əyməli olursan.

Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə beynəlxalq münasibətlərinin siyasi, iqtisadi aspektlərini öyrənmək üçün bu iki dövlətin xarici əlaqələr tarixinə müraciət etmək tədqiqat prosesində prioritet mahiyyət daşıyır. Hesab edirik ki, problemə lazımı səviyyədə aydınlıq gətirmək üçün ilk növbədə Azərbaycan Xalq Cumhuriyyəti dövründə Amerika Birləşmiş Ştatları ilə beynəlxalq münasibətlərin yaradılmasına yönəldilmiş səylərə

tariximizi aşdırarkən bəlli olur ki, əsrlər boyu müstəqillik amalları ilə mübarizə aparan Azərbaycan xalqı bu yolda çoxlu məhrumiyyətlərə düşər olsa da, əqidəsindən dönmədi, nəhayət keçən əsrin əvvələrində Azərbaycan Xalq Cumhuriyyəti adlı azad bir dövlət qurdu. Yəni tariximizdə silinməz iz buraxmış qısa, lakin şərəfli bir yol keçmiş Şərqdə ilk Demokratik Respublika sayılan bu dövlət az vaxt ərzində özünün idarəetmə orqanlarını, ordusunu yaradaraq milli dövlət bayrağını ucaltmaqla çox böyük nailiyyətlər əldə etdi. Bu mənada haqlı olaraq Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyev ölkəmizin dövlət müstəqilliyinin bərpasının 10-cu ildönümünə həsr olunmuş müşavirədə qeyd edir: «Həqiqətən Azərbaycanda dövlət müstəqilliyinin əldə olunması bizim çoxəsrlik tariximizdə ən böyük hadisədir. 1918-ci ildə yaranmış vəziyyətdən, fürsətdən istifadə edərək Azərbaycan dövlət

müstəqilliyini elan etdi, Xalq Cümhuriyyəti yarandı, 1919-cu ilin yanvarın 6-da ABŞ diplomatik fəaliyyətə başladı və əgər o, yaşaya bilsəydi, nümayəndəsi Naeskə rəsmi xarakterli təbiidir ki, biz XX əsrə tam müstəqil dövlət kimi danışqlarındakı bir məqama diqqət yetirək: «Biz inkişaf edə bilərdik».¹ Bu da bir həqiqətdir ki, ABŞ-ın bizi tanıyacağına və onun məşhur prezidenti müstəqillik asanlıqla qazanılmamış və o, tərəfindən müdafiə olunacağıma böyük ümid «Azərbaycanın mərd oğul və qızlarının qanı bəsləyirik. Biz amerikalıların simasında dostlarımıza bahasına əldə edilmişdir».²

və himayədarlarımızı görürük. Həmçinin ABŞ Bakı

Zənnimizcə Azərbaycan-Amerika münasibət-neft kompaniyalarının işində və Azərbaycan lərinin dövlət səviyyəsində yaranmasının bəzi ticarətində yaxından iştirak edə bilər».³ Naesk aldığı məqamlarına diqqət yetirilməsi problemin məlumatdan, danışqlardan çox razı qaldığını bildirdi araşdırılmasına önəmlı kömək göstərər.

və Azərbaycan Respublikasının memorandumunu

Müvafiq məxəzlərə əsasən demək olar ki, Vaşinqtona göndərəcəyinə söz verdi.

Azərbaycanın dünya dövlətləri ilə xarici əlaqələrinin qurulmasında, xüsusilə Amerika Birləşmiş Ştatları ilə beynəlxalq münasibətlərin müxtəlif sahələr üzrə yaradılmasında Ə.M.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur. Məsələn, diplomatik gedişlərin incəliklərinə yaxşı bələd olan Ə.M.Topçubaşovun

Məhz Azərbaycan diplomatiyasının və onun layiqli nümayəndəsi Ə.M.Topçubaşovun səmərəli fəaliyyəti nəticəsində Sülh konfransına buraxılmaq üçün Amerika komissarlığına müraciətə cavab olaraq martın 27-də Devis Qek Ə.M.Topçubaşova yazdı: «Hörmətli cənab, Sizin nümayəndəliyin

¹ «Azərbaycan» qəzeti, 3 oktyabr, 2001, səh. 3.

² «Azərbaycan» qəzeti, 9 oktyabr, 2001, səh. 4.

³ Həsənov C. Azərbaycan-Amerika: tarixin yaddaşından (1918-1920). «Azərbaycan» qəzeti, 9 yanvar 1993-cü il.

Sülh konfransında iştirak etmək üçün Parisə olmadan belə mövqe tutması nümayəndəliyin getmək arzusu ilə bağlı şifahi sorğunuza cavab vəziyyətini bir qədər yüngülləşdirdi.

olaraq sizə bildirməyi özümə şərəf bilirəm ki, Nəhayət ki, 1919-cu ilin 28 mayında, Amerika sülh missiyası sizin Fransaya getməyiniz Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan günün üçün səlahiyyətli hakimiyyət orqanları tərəfindən birinci yarısında Ə.M.Topçubaşovu ABŞ viza verilməsinə heç bir maneə görmür».⁴

Mayın 2-də isə ABŞ prezidenti V.Vilsonun Q.Morqentau qəbul etdi. Q.Morqentau müharibə təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, illərində ABŞ-in Türkiyədə səfiri olmuşdu. 1919-cu Büyük Britaniya, Fransa və İtaliya hökumət ildə isə Yaxın Şərqdə Amerika Yardımı Komitəsinin başçılarından olan Dördlər Şurasının iclasında sədr müavini idi. Danışıqlar zamanı günün ikinci müzakirə edildi. Amerika prezidenti V.Vilson təklif yarısı keçiriləcək president Vilsonla Azərbaycan etdi ki, Azərbaycan Respublikasının nümayəndələri nümayəndərinin görüşünün bir sıra mühüm Versal sülh konfransına buraxılsınlar. Eyni cəhətləri müzakirə edildi. Azərbaycanın zəngin təbii zamanda, o, bildirdi ki, Azərbaycan Respublikasının ehtiyatlarını və güclü sənaye potensialını nəzərə nümayəndə heyətinin başçısı kimi Ə.M.Topçubaşov alaraq Q.Morqentau Amerika kapitalının tanınmalıdır. Dünyanın ən nüfuzlu siyasi Azərbaycana istiqamətləndirilməsinin və xadimlərindən biri, Versal sülh konfransında Azərbaycan hökumətinə maliyyə yardım həlledici səsə malik olan V.Vilsonun Azərbaycan göstərilməsinin mümkünlüyünü qeyd etdi. nümayəndəliyi haqqında, onların özlərinin iştirakı Günün ikinci yarısı Azərbaycan nümayəndə

⁴ Yenə orada.

Bununla bağlı, Θ.M.Topçubaşov yazdı: «Bizim nümayəndə heyətinin prezident Vilson tərəfindən qəbulunu çox böyük hadisə hesab etmək lazımdır, çünki başqa Antanta dövlətlərinin başçıları kimi o da nümayəndə heyətlərini qəbul etmir».⁵

Görüş zamanı Azərbaycan nümayəndə heyətinin başçısı Θ.M.Topçubaşov ABŞ prezidenti V.Vilsona müraciət edərək bildirdi ki, xalqların dinc yanaşı yaşaması, bütün millətlərin öz taleyini həll etmək haqqında ali prinsiplərin müəllifi olan Böyük Amerikanın prezidenti Vilsonun Azərbaycan nümayəndə heyətinin salamlamasını özü üçün xoşbəxtlik hesab edir. Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün sizə minnətdarlığımızı bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi sizə müraciət edib xahiş edirik ki, cənab prezident bizim ölkəmiz, bizim xalqımız və

elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünkü biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və hiqəqətə uyğun olmayan məlumatların verilməsini eşitməli oluruq. Düzdür, bizi hələ yaxşı tanımlılar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacaqıq. Biz əminik ki, bütün xalqlar kimi sizin böyük prinsipləriniz əsasında yardım alacaqıq. Çıxışının sonunda Θ.M.Topçubaşov deyirdi: «Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyəti bərpa etmək niyyətində olan qeyri birisini tanımayacaqıq. Biz Azərbaycan üçün yalnız öz Parlamentimizin və öz hökumətimizi tanıyıraq və tanıyacaqıq».

Topçubaşov öz çıxışında Qafqaz xalqlarının konfederasiyasının mümkünlüyünü prezident

⁵ Həsənov C. Azərbaycan-Amerika: tarixin yaddaşından (1918-1920). «Azərbaycan» qəzeti, 9 yanvar 1993-cü il.

Vilsona bildirdi və Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika prezidentinə təqdim etdi.

Qeyd olunduğu kimi, Amerika mətbuatında Azərbaycana qarşı yönəlmış müxtəlif məzmunlu yazılar ölkəmiz haqqında çoxlu yanlış təsəvvürlər yaratmışdır. Bütün bunlarsa erməni təbliğatının nəticəsi idi ki, vaxtaşırı Amerika mətbuatında yer alındı. Məhz bu əks siyasetin nəticəsi Azərbaycan-Amerika münasibətlərinin formallaşmasına mənfi təsir göstərirdi.

Əslində isə Azərbaycanın xarici siyaseti humanist prinsiplərə, dünya təcrübəsinə əsaslanırdı. Azərbaycan Xalq Cümhuriyyəti ilə Amerika Birləşmiş Ştatları arasında münasibətləri ehtiva edən tələblərdə bunlar aşkar şəkildə görünür. Həmin tələblərdə belə bir xahiş edilirdi:

1. Azərbaycanın müstəqilliyi tanınsın.
2. Vilsonun prinsipləri Azərbaycana da şamil edilsin.

- 10463
3. Azərbaycan nümayəndələri Sülh konfransının işinə buraxılsın.
 4. Azərbaycan Millətlər Cəmiyyətinə qəbul edilsin.
 5. ABŞ-in hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin.
 6. ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.⁶

Hətta danışqlar zamanı ABŞ tərəfindən bu tələblərin qəbul ediləcəyi təqdirdə Ə.M.Topçubaşov Azərbaycanın keçmişdə tərkibində olduğu çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.

Söhbət zamanı V.Vilson Azərbaycan nümayəndələrini görməyinə və Azərbaycan haqqında xeyli material aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin tanınması məsələsi açıq saxlanıldı.

⁶ Yenə orada.

Göstərilən iqtibaslarda Azərbaycanın ilk müstəqil respublika kimi 23 aylıq mövcudluğu dövründə xarici siyasetini, xüsusilə Amerika Birləşmiş Ştatları ilə beynəlxalq əlaqələrini qurarkən hansı çətinliklərlə qarşılaşdığını şahidi oluruq. Bu fədakar insanlar müstəqil Azərbaycanımızın müasir dövr siyasetinin ilk qurucuları sayılmalıdır. Bu siyasi proseslərin içərisində isə araşdırmağa çalışdığımız problemin elementləri, yəni dövlətimizin beynəlxalq münasibətlərinin siyasi, iqtisadi aspektləri aydın görünür.

Azərbaycan-Amerika münasibətlərinin yaranmasının nə vaxtdan başlanmasına münasibətdə də müxtəlif qənaətlər mövcuddur. Məsələn, tədqiqatçı-alim A.M.Bəşirov yazır: «Dünyanın fövgəldövləti olan ABŞ ilə Azərbaycan arasındaki münasibətləri şərtləndirən əsas amillər ölkəmiz üçün ABŞ-ın hər bir müstəqil dövlətin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, qarant durmaq, bu dövlətin

möhkəmlənməsinə ilkin iqtisadi və siyasi dəstək vermək, sivilizasiyalı dövlətlərarası münasibətər sisteminə integrasiya olunmaq imkanı ilə əlaqəlidir.

ABŞ üçün isə Azərbaycanın əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft və qaz yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyaset yeritməsi ilə bağlıdır». Sitat A.M.Bəşirovun və H.A.Həmidovun «Azərbaycanın xarici əlaqələrində sosial-siyasi münasibətlər» kitabından gətirilir. Bakı – 2003. Daha sonra müəllif vurğulayır: «Azərbaycan-ABŞ qarşılıqlı münasibətlərinin tarixini araşdırarkən məlum olur ki, bu münasibətlər təqribən XIX əsrin 70-80-ci illərindən etibarən başlanmışdır». Həqiqətən, o vaxta qədər Amerika dövlətinin Azərbaycan haqqında təsəvvürləri olduqca məhdud olmuşdur.

Yəni, keçən əsrin 90-cı illərindən başlayaraq dünya neft səltənətinin tacına çevrilən Bakı və ətraf rayonları Rusyanın bütün neft hasilatının 90%-dən

çox hissəsini verirdi. Dünya neft hasilatının isə yarıya qədərini – yəni ABŞ-dan çox neft hasil edirdi.

Məhz elə bu səbəbdən də ABŞ-in iş adamları XIX əsrin 70-80-ci illərindən başlayaraq bizim regiona maraq göstərmiş və strateji mənafeyi zonası kimi qiymət vermişdir. Qeyd edək ki, bu maraq Birinci Dünya müharibəsi başa çatdıqdan sonra özünü daha açıq şəkildə bürüzə vermişdir.

XIX əsrin 70-80-ci illərində Bakı neft sənayesinin yaranması və formallaşması dövründə ABŞ-in iri kompaniyaları və şirkətləri Azərbaycan neftinə maraq göstəriblər. Bu illərdə Rusiya bazارında neft məhsullarının satışı məşhur iş adamı Rokfellerin «Standart oyl» kompaniyasının tam nəzarəti altında idi. Tədricən Nobelin təzyiqi ilə Rusiya bazarından sıxışdırılıb çıxarıılan Rokfeller bir qədər sonra öz nümayəndəsini Bakıya göndərərək, o zaman Bakıda möhkəm mövqe qazanmış olan İngiltərə və digər Avropa dövlətlərinin şirkətləri ilə danışıqlar aparmış və müəyyən işlər görmüşlər.

Lakin Avropa dövlətləri ilə ABŞ arasında mövcud olan ziddiyət və həmin vaxt üçün Amerikanın nisbətən zəifliyi amerikalılara Bakıda daimi möhkəmlənməyə imkan verməmişdir.

Sonrakı illərdə də İngiltərənin Azərbaycandakı güclü mövqeyi və ingilis-Amerika ziddiyətləri ABŞ-in Azərbaycana fəal müdaxiləsinə və onunla normal iqtisadi-siyasi münasibətlər yaratmasına mane olmuşdur.

Xüsusilə qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsinin sonunda ABŞ-in beynəlxalq əlaqələr sahəsində siyasi-diplomatik fəallığı artmağa başladı. Buna başlıca səbəb müharibə və inqilab nəticəsində Rusiya imperiyasının dağılması idi. Oktyabr çevrilişi və ondan sonra baş verən siyasi proseslər ABŞ-in Transqafqaza olan siyasi və iqtisadi marağını daha da artırıldı. Lakin sovet dönəmində Azərbaycan müstəqil dövlət kimi özünün müstəqil siyasetini yeritmək imkanına malik

olmadığı üçün təbii olaraq ABŞ-la beynəlxalq münasibətlərini qura bilməzdi.

Azərbaycan-Amerika beynəlxalq əlaqələrinin dünya təcrübəsinə uyğun, sivil qaydada qurulmasına normal şərait isə 1991-ci ilin 18 oktyabrından, yəni müstəqilliyimizin bərpasından sonra yarandı.

Azərbaycan dövləti dünya birliyinin qəbul etdiyi normalardan irəli gələn və xalqımızın milli mənafeyinə uyğun prinsiplərə əsaslanaraq öz xarici siyasetini tamamilə yeni təməl üzərində qurdu. Xarici siyasetimizin məqsəd və vəzifələri, mahiyyəti, prinsipləri, istiqamtları müəyyənləşdirildi.⁷

Azərbaycan Respublikası dünya birliyi dövlətləri ilə çoxtərəfli və ikitərəfli münasibətlər yaradarkən Avropa, Asiya dövlətləri ilə yanaşı ABŞ-a da xüsusi diqqət yetirmişdir. Beynəlxalq birliyin

subyektləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əsasında münasibət quran Azərbaycan Respublikası milli dövlətçilik maraq və mənafelərindən çıxış edərək ABŞ-la əlaqələrin qurulması və inkişafı perspektivlərinə əlahiddə üstünlük vermişdir.

Məhz bunun nəticəsidir ki, Azərbaycan müstəqillik haqqında Konstitutusiya aktı qəbul etdikdən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də ABŞ olmuşdur. Yəni 1991-ci il dekabrın 25-də Vaşington öz müstəqilliyini elan etmiş müstəqil Azərbaycan dövlətini rəsmən tanığını bəyan etdi və tezliklə iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atdı.

Təbii olaraq, ABŞ və Azərbaycan arasındaki münasibətləri şərtləndirən əsas amillərdən biri ölkəmiz üçün ABŞ-ın hər bir müstəqil dövlətin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminatçı olması ilə yanaşı bu dövlətin möhkəmlənməsinə ilkin iqtisadi və siyasi dəstək

⁷ Qasımov M. Azərbaycanın xarici siyaseti (konsepsiya məsələləri), Bakı, 1997, səh.3.

vermək imkanı ilə bağlıdır, digər tərəfdən isə ABŞ-ın Azərbaycanla münasibətləri respublikamızın əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft, qaz yataqlarına malik olması, ölkəmizin beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyaset yeritməsi ilə əlaqəlidir.

Azərbaycan – ABŞ beynəlxalq əlaqələrinin bəzi məqamlarına diqqət yetirməklə qısa müddət ərzində nə qədər uzun və şərəfli yolun keçildiyinin şahidi oluruq. Xronoloji ardıcılıqla bəzi məqamlara diqqət yetirək.

Məsələn, Azərbaycanla geniş diplomatik münasibətlər qurmaq məqsədilə ABŞ-ın Dövlət katibi Ceyms Beyker 1992-ci il fevralın 12-də Bakıya gəldi. Azərbaycanla diplomatik münasibətlər qurulmasının perspektivlərinin son nəticədə bizim ölkəmizdə demokratiya, insan hüquqlarının qorunması və azad bazar iqtisadiyyatına gedişin hansı səviyyədə olmasından bilavasitə asılı olacağını bildirdi. O, Dağlıq Qarabağ problemi və

Ermənistən-Azərbaycan münaqişəsi haqqında rəsmi Bakıdan geniş məlumat aldı.

Həmin görüşdən bir neçə gün sonra isə – 1992-ci ilin feval 17-də Bakıya gəlmiş ABŞ dövlət katibinin şəxsi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Nikolas Sansoua, Azərbaycanın dövlət katibi M.Abbasovla respublikamızın paytaxtında ABŞ səfirliliyinin açılması məsələsi ilə bağlı geniş fikir mübadiləsi apardı ki, nəticədə bir ay sonra yəni, 1992-ci ilin martın 17-də Bakıda ABŞ səfirliliyinin açılışı reallaşdı. Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Robert Finn qeyd etdi ki, səfirliliyin açılması dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək və Azərbaycan haqqında daha dolğun və etibarlı məlumat almağımızda həllədici rol oynayacaqdır.

Müvafiq mənbələrə istinadən demək olar ki, 1992-ci il martın 18-dən etibarən qurulan Azərbaycan-ABŞ diplomatik münasibətləri daha

çox kəşfiyyat xarakterli yönümü ilə seçilirdi. Bu baxımdan, 1992-ci ilin aprelində ABŞ senatının ATƏT üzrə komissiyasının sədri Dennis de Konsinin rəhbərliyi altında Konqresin nümayəndə heyətinin Bakıya rəsmi səfərini xüsusiylə qeyd etmək olar.

Burada, ABŞ ali qanunverici orqanı nümayəndələrinin səfərində məqsəd keçmiş SSRİ-nin yeni müstəqillik qazanmış respublikası haqqında ətraflı və müfəssəl məlumat toplamaq, bu ölkənin potensial imkanlarını dəqiqləşdirmək, daxili və xarici siyasetinin başlıca istiqamətləri ilə tanış olmaq, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi haqqında əsl həqiqəti öyrənmək, Azərbaycan dövlətinin Rusiya və İranla münasibətlərinin səviyyəsi haqqında dəqiq və səhih məlumat toplamaqdan ibarət idi. Nəticədə Respublikamız haqqında toplanmış obyektiv informasiyalar qarşılıqlı münasibətlərin yeni keyfiyyət halına keçməsinə şərait yaratdı ki, bu

amil Azərbaycan – ABŞ münasibətlərinə müsbət təsirini göstərdi.

Özbaşınalığın və xaosun hökm sürdüyü bir dövrdə 1992-ci ilin may ayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən sonra ABŞ-ın rəsmi dairələri bir daha Azərbaycan dövlətinə geniş əlaqələr yaratmağı təklif etdilər. Bu məqsədlə 1992-ci ilin iyul ayında ATƏM-in Helsinki sammiti ərəfəsində ABŞ Prezidenti Corc Buş Azərbaycan Prezidentinə məktubla müraciət etdi və öz ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələr yaratmağa və münasibətləri inkişaf etdirməyə hazır olduğunu bildirdi. Respublikanın o vaxtkı rəhbərləri ABŞ-ın bu təşəbbüsünə lazımı qiymət verə bilmədilər. Azərbaycan hökuməti nəinki 1992-ci ilin iyulunda keçirilən ATƏM-in Helsinki sammitində ABŞ-ın dəstəyindən istifadə edə bilmədi, digər tərəfdən Dağlıq Qarabağ problemini və Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü məsələsini sammitin gündəliyinə belə salmağa nail olmadı.

Bələliklə, Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin sonrakı inkişafında xeyli problematik məsələlər meydana gəldi. Ən ziddiyətli məsələlərdən biri 1992-ci oktyabrın 24-də Konqresin 102-ci çağırış 2-ci sessiyasının qəbul etdiyi və keçmiş SSRI-nin Azərbaycandan savayı digər 11 respublikasına demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 400 milyon dollar həcmində yardımı nəzərdə tutan «Azadlığı Müdafiə Aktı» və ona 907-ci əlavənin qəbul edilməsi oldu. (Bu qərar ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi ən ədalətsiz bir qərar idi – R.M.)

Həmin qərarın, yəni Azərbaycana qarşı iqtisadi yardıma qadağa aksiyasının məzmunu belədir: «Bu və ya digər qanunvericilik aktları çərçivəsində Birləşmiş Ştatların Azərbaycana iqtisadi yardımı o zamana qədər mümkün olmayacaq ki, ABŞ prezidenti müəyyən etmiş olsun və bu haqda Konqresə xəbər çatdırılsın ki, Azərbaycan hökuməti

bütün blokadaları, Ermənistən və Dağlıq Qarabağa qarşı zor gücünün istifadəsini dayandırmaq üçün əməli iş görür». Əlavənin mətnindən belə çıxır ki, guya Azərbaycan Ermənistən və Dağlıq Qarabağı blokadaya salmışdır, digər tərəfdən isə həqiqət tərsinə yozularaq hücum edən tərəf (Ermənistən) hücuma məruz qalan tərəf kimi təqdim olunmuşdur. Acınacaqlı haldır ki, bu dövrdə keçmiş Sovetlər Birliyinin yenicə müstəqillik qazanmış respublikaları içərisində məhz Azərbaycan iqtisadi qadağa aksiyasına məruz qaldı və bunun acısını uzun illər çəkməli oldu.

Müstəqillik dövrünün müxtəlif mərhələlərində, yəni 1992-1993-cü ilin birinci yarısındanək davam etmiş Ə.Elçibəy hakimiyyəti ABŞ-a meylliliklə xarakterizə olunurdu. Məlumdur ki, xarici siyaset istiqamətinin düzgün müəyyənlendirilməsi lazımı effekti yalnız bu xəttin reallaşdırılması mexanizminin düzgün əsasda yaradılması zamanı verə bilərdi. Lakin mövcud iqtidaron bu işə məsuliyyət daşıyan

şəxslər belə bir mexanizmi yarada bilmədiklərindən onsuz da problemləri və qayğıları çox olan müstəqil dövlət üçün əlavə olaraq xeyli çətinliklər yaratdır.

Nəticədə, yaranan mürəkkəb situasiyada, yəni bir tərəfdən Azərbaycanın ABŞ üçün kəsb etdiyi əhəmiyyəti düzgün qiymətləndirməməsi, digər tərəfdən ABŞ-da mövcud olan güclü təsir mexanizminə malik erməni lobbisinin fəaliyyətinə lazımi əhəmiyyət verilməməsi Azərbaycanı 1992-ci ilin sonunda çox ağır vəziyyətə saldı. Həmin vaxt Türkiyə istisna olmaqla Azərbaycanın regionunun bütün dövlətləri ilə beynəlxalq münasibətləri gərgin idi. Bununla da Azərbaycan nəinki təkcə bölgədə, eyni zamanda bütün dünyada təkləndi. Dünya ölkələri arasında bu cür təklənmə nəticəsində Azərbaycan bütün dünya dövlətlərinin dəstəyini qazanmış irticaçı erməni qüvvələri ilə üz-üzə qaldı.

Yaxın dövlətcilik tariximizi aşdırarkən o da məlum olur ki, Azərbaycan-ABŞ münasibətlərinin 1992-ci ilin sonuna yaxın formallaşmağa başlayan

ziddiyətləri qarşıda gələn 1993-cü ildə nəinki həll edilməmiş, hətta daha da dərinləşdirilmişdir. Belə ki, Miçiqan ştatından olan konqresmen Devid Boneyerin təklifi üzrə Konqresin nümayəndələr palatası 1993-cü ilin fevralın 17-də «Dağlıq Qarabağ ətrafında mübahisələrə dair» adlı 86 sayılı qətnamə qəbul etmişdir.(Azərbaycan qəz.19.02.93.)

Bu barədə Azərbaycan – ABŞ əlaqələrinin layiqli araşdırıcılarından sayılan A.M.Bəşirov haqqı olaraq yazar ki, Azərbaycanımıza qarşı açıq-aşkar düşmənçilik ruhunda tərtib edilmiş qətnamədə həqiqət tərsinə yozularaq Azərbaycan Ermənistən və dağlıq Qarabağı blokadada saxlamaqda günahlandırılır və ölkəmizə 907-ci əlavənin qüvvədə saxlanmasıın zəruriliyi tələb olunurdu. Qətnamə müəllifləri hətta bizə dost Türkiyə Respublikasının neytrallaşdırılmasında ABŞ hökumətindən kömək umurdular. Beləliklə, 86 sayılı qətnamə respublikamızın suverenliyi və ərazi

bütövlüyünə qəsd ruhunda hazırlanmış, ölkəmizin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirilməlidir.

Lakin 86 sayılı qətnaməni qəbul etməklə ABŞ Konqresi özünün ermənipərəst mövqeyini bir daha təsdiq etmiş olsa da, eyni fikirləri prezident administrasiyası və Dövlət Departamenti haqqında söləmək qeyri-obyektiv olardı.

Azərbaycan-ABŞ münasibətlərinin bir mərhələsi də 1993-cü ilin yanvarından sayıla bilər. Bu Bill Clintonun hakimiyyəti dövründür. Məlumdur ki, 1993-cü ilin yanvarında Bill Clintonun ABŞ-da yeni prezident vəzifəsinə başlaması dövründə Azərbaycan-Amerika münasibətləri çox gərgin vəziyyətdə idi. Çünkü ABŞ Azərbaycana hansı siyaset yeritdikləri bəlli olmayan, qonşu dövlətlərə qarşı ədalətsiz addımlar atan bir dövlət kimi baxır, onun müstəqil siyaset yeritdiyinə şübhə ilə yanaşırdı. Elə Azərbaycanda da ABŞ-ın ədaləti müdafiə edəcəyinə, respublikamızda

müstəqil dövlət quruculuğuna yardım göstərəcəyinə xalq şübhəli idi və əmn deyildi.

Azərbaycan-ABŞ əlaqələrində dönüş mərhələsi kimi qiymətləndirilən həmin vaxt ABŞ-ın Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyev 1993-cü ilin yanvarında ABŞ prezidenti Bill Klintona məktub göndərdi. Məktubda Bill Clintonu təbrik edən Heydər Əliyev ümidi var olduğunu bildirdi ki, o, müstəqil Azərbaycan Respublikasına xeyirxah münasibət bəsləyəcək, Naxçıvanın Ermənistən tərəfindən blokadaya alınmasını aradan qaldırmaq üçün Amerika dövlətinin bütün imkanlarından istifadə edəcəkdir.

Məhz həmin ilin yanvar ayında ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ problemi və Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı birləşdirilmiş ATƏM-in Minsk konfransının çağırılmasına tərəfdar olduğunu bəyan etdilər.

Davamlı olaraq bunun ardından 1993-cü fevral ayının 4-də ABŞ-ın Azərbaycandakı səfir Riçard Mayls Naxçıvana getdi. O, həmin dövrdə Ali məclisin sədri Heydər Əliyevlə görüş zamanı ABŞ prezidenti Bill Clintonun bölgədə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırırdı və Naxçıvana təcili humanitar yardım göndərilməsi barədə prezidentin qərarını bildirdi. Dövlət departamentinin humanitar yardımlar üçün programının rəhbəri Riçard Armintaj tərəfindən göndərilən məktubu təqdim etdi.

Nəticədə cox keçmədən Azərbaycana qarşı hər cür yardımı qadağan edən «907-ci düzəlişə» baxmayaraq Amerikanın humanitar yardımla yüklənmiş təyyarəsi Naxçıvana endi. Təbii olaraq bu addım gələcəkdə Azərbaycan-ABŞ əlaqələrində gərginliyin yumuşaldılmasına və aradan qaldırılmasına müsbət təsir göstərdi. Hadisələrin sonrakı inkişaf tendensiyası bu fikrin doğruluğunu bir daha təsdiqləyir.

Məsələn, Bakıda və Vaşinqtonda iki ölkənin səfirlikləri fəaliyyətə başladıqdan sonra Qreq Laflinin başçılıq etdiyi nümayəndə heyətinin və Demokrat partiyasından kongresin üzvü Riçard Lemanın rəhbərliyi ilə bir qrup kongresmenin Azərbaycana səfərləri oldu. Kəlbəcərin Ermənistən tərəfindən işğal olunmasını ABŞ prezidenti Bill Clinton pişlədi. Elə həmin vaxt ABŞ, Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı qüvvələrinin işgal edilmiş ərazilərdən çıxarılmasını və münaqişənin ATƏM çərçivəsində danışqlar yolu ilə aradan

qaldırılmasına səy göstərmişdir. 1993-cü ilin mayıun aylarında ABŞ-ın Dağlıq Qarabağ problemi üzrə nümayəndəsi Con Mareska və yeni müstəqil dövlətlər üzrə müşaviri Stroub Talbot Bakıya səfər etdilər. Bu istiqamətdə aparılan elmi-tədqiqat araşdırılmalarına istinadən demək olar ki, Bütün bunlar ABŞ-ın Ermənistən-Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ problemini aradan qaldırmaq üçün malik olduğu imkanlardan

lazımınca istifadə etməsi demək deyildi. Digər tərəfdən ABŞ 1993-cü ilin sonuna qədər Ermənistana həm mənəvi, siyasi, həm də maddi yardım göstərmişdir. Azərbaycana münasibətdə isə, əksinə, müxtəlif cəza tədbirləri görmüş, haqq işi uğrunda ədalətli mübarizə apardığı halda onu گünahlandırmışdır. Bu isə ədalətsiz bir mövqe idi.

Hesab edirik ki, problemə bu şəkildə birtərəfli münasibət düzgün deyildir. Yəni 1993-cü ilin birinci yarısına qədər ölkədə baş verənlər və ermənilərin əks-təbliğatı nəticəsində ABŞ-da Azərbaycan haqqında yaranan mənfi imic bir növ respublikamızın əleyhinə qəbul olunan qərarılara təkan vermişdi.

Azərbaycanın o vaxtkı durumunu siyasi elmlər doktoru, professor R.Mustafayev dəqiqliklə elə təsvir edir ki, istər-istəməz həmin dövr gözümüz qarşısında real şəkildə canlanır.

«Bugünkü vəziyyətimizi, XX əsrin xəstə ruhunu körpə yaşlarından canına çəkən, lakin şüur sahibi olub ağılı bir şey kəsdikdə XXI əsrin tələbləri ilə yaşamaq zərurəti qarşısında qalan yeniyetmənin vəziyyəti ilə müqayisə etmək olar».⁸

Yəni, bir tərəfdən o, əvvəllər mövcud olmuş qaydanıanca zahirən qəbul etmişdir. Hər halda, o, hər şeyə öyrəşmişdi, hətta belə bir dəhşətli fakta da adət etmişdi ki, hansı şüərlər altında yeridilməsindən asılı olmayaraq, siyaset öz əməli təcəssümünü həmişə nifrətdən doğaraq tapırdı.

«Amma, digər tərəfdən də o, özündəki ətalət qüvvəsini yenicə aradan qaldıran kimi və yaşadığı dünyani müqavimət mövqeyindən qavramağa başlayan kimi, yeni əsrlə təkbətək qalmışdır. Kimliyini hələ axıradək dərk etməmiş o, oyuna başlamalı olmuşdur, özü də kor-koranə; nə yeni

⁸ Mustafayev R. Azərbaycan və yeni dünya. Azərbaycan dövlət nəşriyyatı. Bakı, 1993, səh. 3.

əşrin qaydalarını, nə riskin dərəcəsini, nə də yeni tələbləri bilmədən...»⁹

Müəllif haqlı olaraq bildirir ki, bugün Azərbaycan bir növ yiğilmiş enerji formasını xatırladır. Bu enerji ümumi tənəzzül, ruh düşgünlüyü şəraitində real kapitalımızdır. Millətin gələcəyi də bu kapitaldan nə dərəcədə səmərəli və bacarıqla istifadə ediləcəyindən asılıdır.

Daha sonra o, xarici siyasi inkişafın bir neçə variantını diqqətə çatdırır:

1. Respublikanın hazırda keçirdiyi çağdaş dövrü bizə imkan verir ki, dünyaya yenidən qurulacaq bir obyekt kimi baxaq. Bu variantın ilk vaxtlar konstruktivliyini, əməli xarakterini inkar etməklə yanaşı, siyasi illüziyaların rolunun güclənməsi ilə əlaqədar onun təhlükəli nəticələrə gətirib çıxara biləcəyini də göstərməmək olmaz.

Söhbət, hər şeydən əvvəl, inqilabın ixracını təbliğ edən inqilabçılıq ideologiyasından gedir. Kökləri inqilabi romantizmə gedib çıxan bu ideya öz prinsiplərini, öz amallarını globallaşdırmağa, yəni bütün cahana yaymağa çalışan hər hansı inqilabın müzəffər həmlələrinə xas bir ideyadır. Lakin dünya təcrübəsinin göstərdiyi kimi, bu prinsiplər təhrif oluna bilər, imperiya iddialarına çevrilə bilər ki, bu da güclü (totalitar) hakimiyyət yaradılmasını, hərbi infrastrukturun sürətli inşafını və s. tələb edər. Bundan başqa, öz emosional enerjisi ilə göz qamaşdırın ideya elə bir vəziyyətə gətirib çıxarmağa qadirdir ki, bu zaman dövlət siyasetinin milli mənafelərə nə dərəcədə uyğun olduğunu düzgün qiymətləndirmək çətin olur.

⁹ Yenə orada, səh. 3.

2. Respublikanın dünya birliyinə daxil olmasının digər variantını sırf protokol tezisləri ilə belə ifadə etmək olar: «Azərbaycan öz milli mənafelərini başqalarının mənafelərinə xələl gətirmək hesabına təmin etmək imkanının özünü belə əsla yaxın qoymayaraq, heç bir istisna olmadan bütün ölkələrlə öz münasibətlərini dinc yanaşı yaşamaq və mənafelərin tarazlığı, mehriban qonşuluq, hörmət, suverenlik və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurmağa hazır olduğunu bildirir». Bu cür mövqeyin zahiri məntiqə uyğunluğu işdə Azərbaycan diplomatiyasının beynəlxalq siyaset meydanında təmsil olunması bir yana, həm də fəal xarici siyasi strategiyadan imtina etməsi deməkdir.
3. Bu variant xarici siyasetdə «Azərbaycan amili» bəyannaməsi ilə bağlıdır ki, o da dövlətçiliyimizin inkişafının indiki mərhələsi üçün təbiidir. Həmin variant azərbaycanlılar üçün çox cazibədar görünse də, onda bir sıra cəhətdən təhlükəli hallar var, ən başlıca təhlükə isə respublikanı çıxılmaz vəziyyətə salabilən təcridçilik proseslərinin güclənməsindədir.

Bu variantı heç olmasa indi geniş yayılmış bir ideya ilə – gələcək dünya nizamının ən optimal quruluşu kimi açıq və ya radikal federalizm ideyası ilə əlaqəli surətdə nəzərdən keçirək. Belə bir zəmində milli suverenliyi bizim emosional-şən ruhda qavramağımız kənardan nə isə arxaik-totalitar bir şey kimi başa düşülür və çox vaxt da, real, gerçək demokratiya prinsiplərindən uzaq olan

kiçik «postkommunist rejimləri»nə xas ambisiyaların ifratçılığı kimi yozulur.¹⁰

Sadalanan üç maddədə Azərbaycan üçün strateji əhəmiyyətli cəhətlər, onların elmi təhlilini verən tanınmış siyaset bilicisi bu amillərin dövlətimizin müstəqilliyinin itirilməsinə böyük təhlükə törədə biləcəyini çox narahatlıqla nəzərə çatdırır.

Yəni o, haqlı olaraq yazar ki: «Bu amillər, habelə indi dünyada mövcud olan bir sıra digər siyasi meyllər Azərbaycanın təcrid oluna, təklənə biləcəyi sarıdan ciddi narahatlıq üçün əsas verir. Həm də bu, qeyri-iradı şəkildə baş verə bilər; heç əlmasa ona görə ki, biz vaxtında lazımı informasiyanı əldə edərək öz xarici siyaset strategimizi dəqiq müəyyənləşdirib dünyaya car çəkmədik».¹¹

İstənilən fövqəlideya, xüsusən də, mənə daha yaxın olan «Turan» coğrafi-siyasi sistemi yalnız o halda əməli və səmərəli ola bilər ki, işlənib hazırlanarkən onun mərhələ-mərhələ inkişaf etdiriləcəyi nəzərə alınsın. Birinci, yəni indiki mərhələdə Azərbaycan Respublikası sabah üçün, növbəti mərhələ üçün işləyəcək ilkin siyasi kapital toplamalı, beynəlxalq meydanda aydın obrazı, imicə malik olmalıdır, başqa sözlə desək, beynəlxalq aləmdə respublikamız barəsində müəyyən təsəvvür yaranmalıdır.

Bəs buna necə, hansı yollarla və vasitələrlə nail olmalı? Hansı addımlar atılmalıdır?

Dünyada siyasi vəziyyəti, ən əvvəl, «yeni dünya qaydaları» adlandırılan amilləri nəzərə alaraq, Azərbaycan təşəbbüsə yiyələnmək, «yeni ölkələr» qrupunun mənafeyi naminə çıxış etmək imkanına malikdir. Odur ki, yeganə təsirli vasitə (müharibə, iqtisadi qeyri-sabitlik şəraitində və digər

¹⁰ Yenə orada, səh. 5.

¹¹ Yenə orada, səh. 5.

şəraitdə) respublikada toplanmış intellektual, zehni potensialdır.

Bu gün Azərbaycan ata-babalarımızın mənəvi şücaətini təkrar etmək və intellektual vəhdətin beynəlxalq mərkəzlərindən biri olmaq imkanına malikdir.

Təklif edilən konsepsiya iki sistemin – sırf tətbiqi vəancaq nəzəri sistemlərin sintezi üzərində qurulmuşdur ki, onlar da öz növbəsində aşağıdakı iki əsas prinsipi müvafiq surətdə müəyyənləşdirir:

- vəziyyətləri ilkin siyasi kapital yiğimi üzrə modelləşdirmək prinsipi;
- xarici siyasetdə intellektual fəallıq prinsipi.

Məqsəd – bölgədə demokratiyanın inkişafını öz nümunəsi ilə stimullaşdırın bir ölkə kimi Azərbaycan Respublikasının keyfiyyətcə yeni imicini yaratmaqdır.

Əlbəttə ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həmin illərdəki durumunu elmi təhlildən keçinərək mövcud vəziyyəti düzgün

qiymətləndirməkdən ötrü bu cür tədqiqatlara çox ciddi ehtiyac olsa da, onu konseptual baxımdan professor R.Mustafayev kimi şərh edən araşdırıcılar o qədər də çox deyildir.

Digər araşdırıcılar kimi bir də həmin keçid dövründə bir amili vacib sayırıq. Yəni, mövcud konseptual nəzəriyyəni praktik şəkildə həyata keçirməyi bacaran təcrübəli dövlət başçısının olması. Çünkü dünya təcrübəsi də bunu sübut edir. Bu mənada Amerika Birləşmiş Ştatlarının keçdiyi yolun bəzi məqamlarına ötəri olsa da nəzər yetirməyə çalışaq. Bəllidir ki, müasir dövrümüzdə dünyanın super dövləti sayılan ABŞ bu səviyyəyə çatmaq üçün xeyli keşməkeşli yollardan keçmiş, Azərbaycanın həyatında baş verənlər onun həyatında daha çox olmuşdur. Lakin ölkəyə rəhbərlik edən yüksək idarəcilik qabiliyyətinə malik müdrik dövlət xadimlərinin uzaqqorən siyaseti nəticəsində belə problemlər aradan qaldırılmış və professor Ə.Tağıyevin təbirincə desək: «Amerika

Birləşmiş Ştatları: dünyanın sonuncu fatehi»¹² başına buraxma») kapitalizmindən imtinaya doğru uzaqgörənlilik cərəyanının ən yüksək nöqtəsini təmsil edirdi. Yeni Kurs 1880-ci illərdə Teodor Ruzveltin və Vudro Uilsonun dəmir yolların tənzimlənməsi, ştatların sayının artdığı və milli islahat qanunvericiliyi tətbiq olunduğu dövrlərinə aparırdı.

Amerikanın bu cür mütərəqqi fikirli dövlət başçılarından biri «Biz böyük demokratianın böyük arsenalı olmalıdır»¹³ müdrik kəlaminin müəllifi Franklin Ruzveltdir. Bu barədə mənbədə yazılır:

1933-cü ildə yeni prezident Franklin Ruzvelt inam və nikbinlik ab-havası gətirdi ki, bu da xalqı onun Yeni Kurs adlanan program bayrağı altında sürətlə birləşdirdi. Prezident xalqa özünün ilk təntənəli müraciəti zamanı demişdi: «Bizim qorxa biləcəyimiz yeganə şey qorxunun özüdür».¹⁴

Müəyyən mənada, demək yerinə düşərdi ki, bəziləri, əslində, başqalarını inkar edirdi. Bununla Yeni Kurs, sadəcə olaraq, bir nəsildən də bir qədər bağlı, bütün Yeni Kurs dövründə xalq tənqidinin, əvvəl bir çox avropalılara tanış olan ictimai və siyasi müzakirələrin heç vaxt arası kəsilmədi və onlar islahatların müəyyən növlərinin tətbiq olunmasıdır. təxirə salınmadı; əslində, Yeni Kurs hər bir Bundan əlavə, Yeni Kurs «laissez-faire» («başlı- vətəndaşı hökumətlə bağlı mənafenin ciddi oyanma hissini təlqin edirdi.¹⁵

¹² Tağıyev Ə., Qasimova K. Amerika Birləşmiş Ştatları: dünyanın sonuncu fatehi. Bakı, 2005

¹³ Amerika tarixinin əsas cəhətləri. Bakı, 2000, səh. 258

¹⁴ Yenə orada, səh.258

¹⁵ Yenə orada, səh.258

Həmin mənbədə göstərilir ki, Ruzvelt prezident andı içərkən, dövlətin bank və kredit sistemi iflic vəziyyətində idi. Təəccüb doğuracaq dərəcədə sürətlə dövlət bankları əvvəlcə bağlanır və ancaq ödəmə qabiliyyəti olduğu təqdirdə yenidən açılırdı. Administrasiya istehlak mallarının qiymətini artırmağa başlamaq və borcu olanlara bir qədər təskinlik vermək üçün mötədil döner valyuta siyasetini qəbul edirdi. Yeni hökumət agentlikləri sənayeyə və kənd təsərrüfatına yeni-yeni bol kredit imtiyazları gətirirdilər. Federal Depozit Əmanət Korporasiyası (FDIC) bank-əmanət depozitlərini 5000 dollara qaldırmışdı və səhm birjasında qiymətli kağızların satışı üzərinə ciddi nəzarət qoyulmuşdu.

Amerika Birləşmiş Ştatlarında növbəti problem işsizlik məsələsi idi. Yəni, 1933-cü ildə milyonlarla amerikalı işsiz idi. Şəhərlərin əksərinin ümumi mənzərəsini çörək növbəsi təşkil edirdi. Yüz minlərlə adamlar ərzaq, iş və sığınacaq axtara-axtara ölkəni avara-avara dolaşındı.(1993-cü ilin

iyunun ikinci yarısına qədər də Azərbaycan bu vəziyyətdə olmuşdur-R.M.) Nəqərəti «Qardaş, on sent əta edə bilərsənmi?»¹⁶ olan mahnı geniş yayılmışdı.

Statistik məlumatlarla zəngin olan mənbədə yazılır ki, «işsizlər üçün atılan ilk addım 18 yaşdan 25 yaşa qədər olan gənclərin vəziyyətini yüngülləşdirmək üçün Konqresin qəbul etdiyi program olan Əhalini Mühafizə Xidməti (CCC) şəklində oldu. Yarımhäribi üslubda tətbiq olunan Əhalini Mühafizə Xidməti işsiz gəncləri ölkə boyu əmək düşərgələrində ayda 30 dollara işlə təmin edirdi. On il ərzində belə işlərdə 2 milyona yaxın gənc iştirak edib. Onlar müxtəlif mühafizə planlarının həyata keçirilməsində iştirak edirdilər: torpağın eroziyasına qarşı və milli meşələri müdafiə üçün ağac əkmək, sel və suların qabağını almaq, balıq, heyvan və quşlar üçün qoruqlar yaratmaq və

¹⁶ Yenə orada, səh.259

daş kömür, neft, şist, qaz sodium və helium
ehtiyatları görmək»¹⁷

Digər sahələr də diqqətdən kənarda deyildi.
Keçid dövrünü yaşayan, çoxsaylı problemləri olan

Kritik həddə çatan vəziyyəti tənzimləmək üçün ABŞ-da vacib sahələrdən biri də kənd təsərrüfatının yeni metod tələb olunurdu. Nəhayət ki, yeni bir inkişaf etdirilməsi məsələsi idi. Buna görə də yeni üsulun tətbiqinə başlandı və iş yardımı Mülki İşlər kurs illeri ölkə problemlərinin çoxunun daha böyük Administrasiyası şəklində geldi. «İşyaratma» kimi tənzimlənməsi yolu ilə həll olunacağı inamla tənqid olunsa da, əsaslandırılmış işlər yer qazaraq səciyyələndirilirdi. Məsələn, 1933-cü ildə Konqres şose yollar təmir etməkdən başlamış tədrisə qədər fermerlərə iqtisadi yardım üçün Kənd təsərrüfatının sahəni əhatə edirdi. 1933-cü ilin noyabrında tənzimlənməsi Aktını (AAA) qəbul etdi. Bu Aktın yaradılmış bu administrasiya 1934-cü ilin yazında əsasında, istehsalı bilə-bilə azaltdıqlarına görə, ləğv edildi. Buna baxmayaraq, Ruzvelt və onur fermerlərə kompensasiya şəklində ödənilən administrasiyasının aparıcı işçiləri işsizlik maliyyə yardımı etməklə, taxıl məhsullarının proqramları ilə məşgul olmağa davam edirdilər qiymətlərini artırmaq planı dururdu. Ödəmək üçün (Azərbaycan Respublikasının prezidenti, cənət fondları taxıl məhsullarını təmizləyən və hazırlayan İlhami Əliyevin regionların sosial-iqtisadi inkişa sənayedən alınan vergilər təşkil edəcək idi. Akt proqramının əsas məqsədlərindən biri də bù qanun şəkli alanda becərmə mövsümü yenicə məqsədi daşıyır – R.M.), amma onları rifaş başlanırdı, buna görə də Kənd Təsərrüfatının halından daha çox adamları işlə təmin etmək Tənzimlənməsi Akti fermerləri ruhlandırdı ki, maraqlandırırdı.

onlar öz bol məhsullarını özləri təmizləsinlər. Kənd Təsərrüfatı Departamenti Katibi Henri A.Uallas bu

¹⁷ Yenə orada, səh.259

fəaliyyəti «sivilizasiyamızın sarsıcı şərhi» dağıdıldı, insanlar və heyvanlar zərər çəkdilər. adlandırdı. Bununla belə, Kənd Təsərrüfatının 1930-cu və 1940-cı illərdə təqribən 800 000 adam Tənzimlənməsi Aktı və Əmtəə-Kredit Korporasiyası Arkanzası, Texası, Missurini və Oklahomanı tərk vasitəsilə anbarlarda saxlanan və bazara etdi. Belələrinə tez-tez «okilər» deyirdilər. Onların çıxarılmayan taxıl məhsulu üçün borcları əksəri uzaq Qərbə əfsanələr və ümid torpağı olan genişləndirilmiş program məhsuldarlığı aşağı saldı. Kaliforniyaya yollanırdı. Köçənlər ancaq fermerlər

Müqayisə üçün demək olar ki, 1932-ci il ilə deyildi, onların arasında həyat vəsaiti ferma 1935-ci illər arasında fermaların gəliri 50 faizdən icmalarının uğurları ilə bağlı olan sənətkarlar, xırda artıq oldu. Lakin federal proqramlara görə, bu alverçilər və başqaları da var idi. Kaliforniya, heç ancaq qismən belə idi. Elə həmin illər ərzində olmasa, ilk günlərdə onların arzusunda olduğu yer torpaq icarəyə götürənləri və yaradları əvəz deyildi. Köçənlərin əksəri mövsümi iş tapmaq üçün etməklə torpağın məhsuldarlığını artırmaq üçün rəqabətdə fövqəladə ucuz qiymətə taxıl məhsulu fermərlərə ruh yüksəkliyi aşılanmış olsa da, dəhşətli yiğimi prosesində həyatla vidalaşırırdı.

quraqlıq Böyük Düzənliklər ştatlarına zərbə vurdu Belə cətin situasiyada hökumət başqa və kənd təsərrüfatı məhsullarını əhəmiyyətli vasitələrdən də istifadə edirdi. Məsələn, hökumət dərəcədə azaltdı. Dəhşətli küləklər və toz 1935-ci ildə təsis edilmiş Torpaq Mühafizəsi Xid-burulğanları Cənub Böyük Düzənliklərini boşaltdı və məti şəklində də kömək təmin edirdi. Ferma ona görə də bu yerlər 1930-cu illərdə, xüsusilə istismarı nəticəsində zərər çəkən torpaqlar 1935-1938-ci illərdə «Toz Çanı» adı ilə qasırğaların kəskinliyi ilə daha da xarab olurdu, məşhurlaşdı. Taxıl puç oldu, maşınlar və texniki Xidmat idarəsi isə fermerlərə eroziyanın qarşısını

almaq yollarını öyrədirdi. Bundan əlavə, şiddetli kiçik və orta sahibkarlığa kömək məqsədi ilə küləklərin qarşısını almaq üçün təxminən 30 000 dövlət səviyyəsində sahibkarlara və fermerlərə kilometrlik sahədə ağaclar basdırılmışdı. kreditlər verilir.- R.M.). Bundan əlavə, yeni akt izafİ

ABŞ-nın inkişaf mərhələlərinin ardıcılıqla taxıl məhsulu üçün da maliyyə yardımı, buğda üçün izahını verməyə çalışdığımız tarixi məqamlardan əmanət mükafatı və sabit ərzaq təminatı üçün biri də 1936-cı ildə baş verdi. Yəni, Kənd planlaşdırılmış anbar sistemi təmin edirdi. Tezliklə Təsərrüfatı Tənzimlənməsi Aktı, əsasən uğurlu olsa kənd təsərrüfatı mallarının qiyməti qalxdı və da, ərzaq hazırlayanlara qoyulan vergilərin fermerlər üçün iqtisadi sabitlik mümkün olan bir hal Konstitusiyadan kənar olduğu müəyyən edildikdə, kimi qəbul edilməyə başladı.

bu Akt 1936-cı ildə ləğv edildi. Altı həftə sonra Təbii olaraq ölkənin daxili və xarici siyasetinin Konqres fermalara yardım üçün daha təsirli bir akt mühüm amillərindən biri də sənayeinin inkişafı və qəbul etdi. Bu akt hökumətə səlahiyyət verirdi ki, əmək məsələsidir ki, o da xüsusi qanunlarla torpağı bərəkətsizləşdirən məhsulların tənzimlənməyə möhtacdır. ABŞ-da bu istiqamətdə becərilməsini azaldan və bu yolla da torpağın həmin illərdə xeyli islahatlar aparıldı və mühafizəsi təcrübəsi naminə az taxıl məhsulu götürü- qanunvericilik aktları qəbul olundu.

rən fermerlərə müvafiq məbləğdə kompensasiya Məsələn Milli Sənaye Bərpası Aktı (NIRA) ilə versin.

Bu programma əsasən 1940-cı ildə 6 milyona Administrasiyası (NRA) çalışırdı ki, daha artıq iş yaxın fermer maliyyə yardımı alırıldı. (Müqayisəyeri yaratmaq üçün, ölüm-dirim rəqabətinə son üçün deməliyik ki, hazırda Azərbaycanda dəqoymaqla, əlverişli rəqabət kodeksləri yaratsın.

Milli Bərpa Administrasiyası ilk günlərdə yaxşı imtiyazı verirdi; sövdələşmə isə ayrı-ayrı fəhlələri qarşılınsa da, bərpa öz fəaliyyətinə başlar- sənaye ilə birgə təmsil edən bir vahid idi. Sonralar, başlamaz, biznes tənzimləməyə olan aluidəçilikdən 1935-ci ildə Konqres Milli Əmək Münasibətləri acı-acı şikayətləndi. Milli Bərpa Administrasiyası Aktını qəbul etdi. Bu Akt əlverişsiz əmək 1935-ci ildə Konstitisiyadan kənar elan edildi. Bu təcrübəsini müəyyən etdi, fəhlələrə birliklər zaman bərpa məsələsini başqa siyaset tədbirləri vasitəsilə öz şəxsi istəklərinə uyğun işi seçməkdə təqdir edirdi. Elə bu zaman hökumət belə bir götürqoy etmək hüququ verdi və sahibkarlara mövqə tutdu ki, biznesin müvafiq sahələrində birliklərin fəaliyyətinə qarışmağı qadağan etdi. Bu müəyyən edilmiş qiymətlər milli iqtisadiyyat üçün Akt, eyni zamanda, Milli Əmək Əlaqələri İdarəsi çox dəhşətli itkidir və bərpa üçün maneədir. yaratdı ki, bu idarə kollektiv sövdələşməyə nəzarət Görünür bunlar keçid dövrünün xarakterik etsin, seçkilər keçirsin və sahibkarlarla fəhlələr xüsusiyyətlərindəndir və Amerika hökuməti belə arasında müvafiq məsələlərin yoluna qoyulmasında anlarda çox çevik iqtisadi siyaset yeritmək fəhlələri təmsil edəcək seçkili bir təşkilat təsis zorunda qalanda daha mütərəqqi metodlar etmək hüququ versin.

axtarıb tapmışlar.

Beləliklə də Əmək təşkilatında əldə edilən

Bu mənada qeyd olunmalıdır ki, mütəşəkkil böyük uğurlar fəhlə kütləsinə artmaqda olan ümumi əməyin Amerika tarixinin sabiq dövrlərində heç mənafə hissi aşılıdı və əmək səlahiyyəti ancaq vaxt müşahidə olunmamış uğurlar qazanması da sənayedə deyil, siyasetdə də artdı. Bu səlahiyyət Yeni Kurs dövründə baş vermişdi. Milli Sənaye iki əsas partianın quruluşunda sınaqdan keçirildi Bərpası Aktı əməyə kollektiv sövdələşmə hüququ və Demokratik partianı Respublikaçılar

partiyasından daha çox əmək birlikləri müdafiə etdi.

Amerika Birləşmiş Ştatlarının inkişafında F.Ruzvelt dövrünün növbəti mərhələsi ikinci Yeni Kurs dövrü sayılır.

Öz fəaliyyətinin ilk illərində Yeni Kurs bir səla qanunvericilik təşəbbüslerinə yardım etdi, istehsalın və qiymətlərin artırılmasında əhəmiyyətli rol oynadı, lakin o, Depressiyaya son qoya bilmədi. Və elə ki, gözlənilmədən baş verən böhran hiss azaldı, yeni tələblər meydana çıxdı. «Başlı başınalığa» son qoyulduğu üçün biznesmənlər kədərlənir və Milli Sənaye Bərpası Aktı tənzimlənmələri altında əsəbiləşirdilər. Bərpanır addımlarından narazı qalan geniş auditoriyani cəlt edən iqtisadi panaseyalarla zühur etmiş xəyalpərəstlər, fitnəkarlar və siyasetçilər kimi siyasağların və sol1arın açıq hücumları da artırdı. Bunların sıralarına Frənsis İ.Taunsendi coxyaşılırlara bol təqaüdlər verilməsi planı, radiodəxixışlarında antisemit ibarələr də əlavə edərək

beynəlxalq bankırlarə lənət oxuyan Koylin Atanın inflyasiya haqqındaki təklifləri, ştatı öz xüsusi malikanəsi kimi idarə etdiyi üçün başqa vəzifəyə keçirilmiş bacarıqlı və cəllad natiq, Luiziananın sabiq qubernatoru və senator Huey P. Lonqun çox dəhşətli «Hər bir adam kraldır» planı da daxil idi (Əgər Lonqun həyatına sui-qəsd edilməsəydi, o, yəqin ki, 1936-cı ildə prezidentliyə seçilmək üçün Franklin Ruzveltə meydan oxuyacaq idi.). (Ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevə qarşı da bu cür sui-qəsdlər təşkil etmək cəhdləri 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən sonra göstərilmişdir – R.M.).

Nəticədə Soldan və sağdan olan bu təzyiqlərlə üz-üzə gələn Prezident Ruzvelt iqtisadi və ictimai tədbirlərin yeni şəbəkələrini yaratmalı oldu. Bu tədbirlər arasında ən məşhurları yoxsulluğa qarşı mübarizə, işsizliyin qarşısını almaq və ictimai əmin-amanlıq təmin etmək tədbirləri idi.

ABS-nin inkişaf prosesinə istinadən

Azərbaycanın keçid dövründə rastlaşdığı çətinliklər daha yaxşı müqayisələndirmək üçün daha bir neçə məqama diqqət yetirək: «İkinci Yeni Kurs adlandırılın qurumun əsas təsəlli agentliyi olan İşlər Proqresi Administrasiyasının başlıca məqsədi xalqın rifah halını yaxşılaşdırmaqdansa, adamları işlə təmin etmək idi. İşlər Proqresi Administrasiyası binaların, yolların, hava limanlarının və məktəblərin tikilməsində bilavasitə iştirak edirdi. Bu Administrasiya Federal Teatr Layihəsi, Federal İncəsənət Layihəsi və Federal Yazıçılar Layihəsi vasitəsilə artistlərə, rəssamlara, çalğıçılara və yazıçılara iş həvalə edirdi. Əlavə olaraq, Milli Gənclik Administrasiyası tələbələr üçün yarım iş günü təmin edir, peşə öyrətmək proqramları təsis edir və işsiz gəncliyə yardım edirdi. İşlər Proqresi Administrasiyasının siyahısında üç milyona yaxın işsiz var idi. 1943-cü ildə ləğv olunanda, o, bütövlükdə doqquz milyon adama kömək etmişdi».

(Sitat Amerika tarixinin əsas cəhətləri kitabından götürülmüşdür).

Lakin Ruzveltin fikrinə görə, Yeni Kursun guşə daşı 1935-ci ilin ictimai Təminat Aktı idi. İctimai Təminat Aktı yaşlılar, işsizlər və əmək qabiliyyətini itirmişlər üçün muzdlu fəhlələrin və sahibkarların yardımı hesabına siğorta sistemi yaratdı. Sənaye baxımından inkişaf etmiş bir çox başqa dövlət 1ərdə bu proqramlar artıq həyata keçirilirdi, lakin Proqressivlərin 1900-cu illərin əvvəllərində Birləşmiş Ştatlarda belə bir təşəbbüsə çağırışlarına məhəl qoyan olmamışdı. Mühafizəkarlar ictimai Təminat sisteminin Amerika ənənələrinə qarşı yönəldiyi haqqında şikayətlənsələr də, bu, əslində, nisbi mühafizəkar səciyyə daşıyırdı. İctimai Təminat hazırda işləyən fəhlələrin qazanclarından tutulan vergilərlə fondlaşdırılırdı. Bu vergilər gəlirdən asılı olmayaraq, hamı üçün eyni məbləğdə müəyyən edilmişdi. Ruzveltə görə, proqramlarda bu cür məhdudiyyətlər ideyanın baş tutacağına zəmanət

üçün güzəştlər idi. İlk fəaliyyəti dövründə İctimai Təminatın məqsədi çox cüzi olsa da, bu gün o, Birləşmiş Ştatlar hökumətinin idarə etdiyi ən böyük daxili programdır.

Göründüyü kimi ABŞ-ın fatehlik zirvəsinə qalxması üçün neçə yüzilliklər lazımlı olmuş, görkəmli dövlət xadimləri bu istiqamətdə millətin və dövlətin tərəqqisi naminə biliyini, bacarığını, canını belə əsirgəməmişlər.

Məhz Heydər Əliyev də bu cür fenomen şəxsiyyətlərdəndir. Çünkü Heydər Əliyev də Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yaranan zaman, ölkədə vətəndaş müharibəsi reallaşlığı vaxt, xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, və milləti, dövlətçiliyimizi bu bələdan xilas etmək mümkün olmazdı.

Müqayisə üçün deyək ki, Azərbaycan ABŞ arasındaki fərqlərdən biri budur ki, Amerikanın demokratik dövlət quruculuğu təcrübəsi qat-qat yüksəkdir.

Bu mənada Azərbaycanın müstəqillik tarixini aşağıdakı mərhələlərə bölmək olar:

1. Azərbaycan Xalq Cumhuriyyəti dövrü (1918-1920).
2. Azərbaycanın müstəqilliyinin bərpası dövrü (18 oktyabr 1991-ci ildən- 15 may 1992-ci ilə qədərki).
3. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövrü (1992-ci ilin mayından-1993-cü ilin iyununa qədərki dövr).
4. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi dövr (1993-cü ilin iyunun 15-dən sonrakı dövr).
5. Növbəti mərhələ Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin dövrüdür ki, o da çox sürətlə Azərbaycanı tərəqqiyə aparır.

Demək dövlətçilikdə müstəqilliyin möhkəmləndirilməsində, qlobal inkişafda tərəqqiyə nail olmaqdan ötrü sadalanan amillərlə yanaşı

müəyyən zaman kəsiyi də lazımdır ki, müəyyən qədər təcrübə əldə etmək mümkün olsun. Belə olan halda dünya dövlətləri ilə beynəlxalq münasibətləri siyasi, iqtisadi və digər strateji mahiyyət daşıyan istiqamətlərdə qurmağa mövcud şərait yaranır (burada belə bir yekdil fikir yaranmamalıdır ki, qeyd olunanlara nail olmaqdan ötrü yalnız vaxt və zaman əsas amildir. Onun digər vacib şərtləri də vardır ki, biz onlar barəsində yeri gəldikcə açıqlama vermişik və bundan sonra da həmin problemə toxunmağa çalışacaqıq – R.M.).

Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyinin dördüncü mərhələsi birbaşa Heydər Əliyevin məqsədyönlü fəaliyyəti üzərində qurulmuşdur. Yəni Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin bəşəri və dünyəvi xarakter daşıyan daxili və xarici siyaseti nəinki Azərbaycan üçün, digər region və dünya dövlətləri üçün də örnek oldu. Siyasetin incə gedişlərini mükəmməl bilən ulu öndər beynəlxalq səviyyəli

konfranslarda, rəsmi görüşlərdə və zirvə toplantılarında məqamı yetişən kimi məşhur şahmatçılarsayağı jestlər və siyasi gedişlər edərək Azərbaycan dövlətinin xarici siyasetinin xoşməramlı olduğunu, qarşılıqlı faydalı əməkdaşlığı əsaslandığını iştirakçı dövlətlərə çox məharətlə çatdırır, onlarda bu həqiqətlərə tez bir zamanda reallıqlara söykənən inam yaradırı. Bu mənada diqqəti çəkən bir məqama nəzər yetirək: Dərin razılıq hissi ilə qeyd etmək istəyirəm ki, 1992-ci il səviyyəli çoxlu görüşlər keçirilmiş, danışqlar aparılmış, dost ölkələrimizə qarşılıqlı səfərlər olmuş, bir sıra mühüm dövlətlərarası sazişlər imzalanmışdır.

Bu sazişlər dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir.¹⁸ Digər bir cəhət: «Türkdilli dövlətlərin başçıları arasında sıx şəxsi

¹⁸ Türkдilli dövlətlərin başçılarının VII zirvə görüşündə AR-in prezidenti Heydər Əliyevin nitq. «Dirçəliş XXI əsr» jurnalı, Bakı, 2001, № 39, s. 5.

ünsiyyət, mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Bu isə bir çox çətin və mürəkkəb məsələlərin birgə səylərlə həll olunmasına kömək edir. Bunun nəticəsidir ki, ölkələrimiz bir sıra iri beynəlxalq layihələr çərçivəsində uğurla əməkdaşlıq edirlər»¹⁹ fikri artıq regional əməkdaşlığın faydalılığına işarədir.

Daha sonra ulu öndər qeyd edir ki, bu gün hamımızı birləşdirən belə nəhəng layihələrdən biri də Xəzər hövzəsindəki enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarına çıxaracaq infrastrukturların yaradılmasıdır.

1994-cü ildən başlayaraq, Azərbaycanın ardıcıl surətdə həyata keçirdiyi enerji strategiyası nəticəsində dünyanın iri neft şirkətlərinin təmsil olunduğu konsorsium ilə məşhur «Əsrin müqaviləsi» imzalanmış və Xəzər hövzəsi enerji ehtiyatlarının işlənilməsi üzrə uzunmüddətli beynəlxalq əməkdaşlıq bölgələrindən birinə

çevrilmişdir. Məhz bundan sonra karbohidrogen ehtiyatlarının aşkarlaşması üçün göstərilən səylər Qazaxistanda və Türkmenistanda da zəngin yataqların olduğunu təsdiq etmişdir.

Beləliklə, Azərbaycanın bu siyaseti nəticəsində Xəzər hövzəsi bu gün bütün dünyanın diqqətini özünə cəlb edən ən cazibədar və perspektivli enerji mənbələrindən biri olan coğrafi-siyasi regiona çevrilmişdir.

Xəzəryani dövlətlərin hər birinin enerji ehtiyatları ilə zəngin olan öz sektorunu və buradan irəli gələn bütün hüquq və imkanları vardır. Biz bu imkanlardan istifadə edərək, birgə çoxtərəfli layihələrin həyata keçirilməsində fəal iştirak etməklə Xəzər hövzəsinin iqtisadi tərəqqi zonasına çevirər, dünya iqtisadi sistemində öz layiqli yerimizi tutarıq. Ümidvaram ki, İstanbul görüşü bu əməkdaşlığa yeni güclü təkan verəcəkdir.²⁰

Şübhə yoxdur ki, ölkələrimizin malik olduğu

¹⁹ Yenə orada, səh. 5.

²⁰ Yenə orada, səh. 5.

zəngin təbii sərvətlər və əlverişli coğrafi mövqə iqtisadi fayda ilə yanaşı, dövlətlərimizə həm də böyük siyasi üstünlükler qazandırır.

Enerji resurslarının birgə hasilatı, dünya bazarlarına çıxmaq üçün neft və qaz kəmərlərinin çəkilişi dövlətlərimizin mənafeyini dünyadan inkişaf etmiş ölkələrinin mənafeyi ilə birləşdirəcək və regionun təhlükəsizliyinin, sabitliyinin və tərəqqisinin təminatçısına çevriləcəkdir.²¹

Həqiqətən də d' ‘‘ yiq haldır ki, beynəlxalq əməkdaşlığın nümunəsi sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru-kəmərinin çəkilməsi ilə bağlı nöhtəşəm layihənin reallaşdırılması 1998-ci il oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi zamanı imzalanmış Ankara Bəyannaməs ilə başlanmıştır.

1999-cu ilin noyabrında, ATƏT-in sammiti zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə əlaqədar imzalanmış tarixi İstanbul saziş

ölkələrimizin gələcək inkişafı, regionumuzun təhlükəsizliyi və çiçəklənməsi yolunda böyük uğur sayılmalıdır.²² Göründüyü kimi xronoloji ardıcılıqla, zərgər dəqiqliyi ilə səslənən fikirlər beynəlxalq münasibətlərin formallaşmasında təməl prinsipləri kimi necə də ustalıqla əsaslandırılır.

Daha bir incə məqama münasibət bildirməyə çalışaq. Həmin mənbədən yeni iqtibasa diqqət yetirək: «1999-cu ilin aprelində Amerika Birləşmiş Ştatlarının Senatının İpək yolu ölkələrinin dövlət başçılarının, Amerika Birləşmiş Ştatlarının administrasiyasının yüksək səviyyəli nümayəndələrinin, konqresmenlərin iştirakı ilə keçirilən konfrans bizim məqsəd birliyimizi, Büyük İpək yolunun bərpasında fəal iştirak etmək arzusunda olduğumuza bir daha təsdiq etdi.

XX əsrin sonu dünyanın coğrafi-siyasi mənzərəsini dəyişdirmiş hadisələrlə əlamətdardır. Xalqlarımızın müstəqilliyini əldə etməsi, demokratik

²¹ Yenə orada, səh. 5.

²² Yenə orada, səh. 6.

inkışaf yolunu seçərək irəliləməsi tariximizdə yeni səhifələr açır». ²³

Düşünürük ki, Azərbaycanın müstəqilliyinin inkişafının üçüncü, yəni 1993-cü ilin iyun ayının ikinci yarısından sonrakı dövrünü Heydər Əliyev mərhələsi adlandırmada səhv etməmişik. Çünkü həmin vaxtdan başlayaraq Azərbaycan özünün beynəlxalq münasibətlərini həm Qərb, həm də dünyanın digər region dövlətləri ilə sivil qaydada qurmağa başlamışdır.

Qurulan həmin beynəlxalq münasibətlərdə Qərb istiqamətində həyata keçirilən siyasi yanaşmalar özü də xüsusi prioritet təşkil etmişdir. Xüsusilə Azərbaycan-ABŞ münasibətlərində bu amil daha qabarıq şəkildə özünü bürüzə verir. Hesab edirik ki, belə bir kursun seçilməsi düzgür yanaşmadır. Çünkü, dünyanın siyasi, iqtisadi, hərbi cəhətdən inkişaf etmiş super dövləti sayılan ABŞ yenicə müstəqillik qazanmış, demokratik inkişaf

yolunu seçmiş hər bir ölkə üçün örnək ola bilər. ABŞ-la ilgili, yəni onun II dünya müharibəsindən sonra sürətli inkişafını təmin edən bəzi cəhətlərə diqqət yetirək.

Məlumdur ki, qeyd olunan dövrdən sonra dünyada bir-birinə əks olan iki sistem yarandı. Dünya dövlətləri kapitalizm və sosializm sistemlərinə bölündü. «Soyuq müharibə» adlanan dövr başlandı. Qarşıya qoyulan siyasi məqsədin həyata keçirilməsi üçün hərbi bloklar yaradıldı, hərbi strategiya hazırlandı. NATO, Varşava və başqa hərbi bloklar yaradıldı. Hər iki tərəfin sürətlə silahlanması, nüvə və onun daşıyıcısı olan raketlərlə silahlanma beynəlxalq gərginliyi kəskinləşdirdi. Dünya əhalisinin, ümumiyyətlə Yer planetinin nüvə silahı ilə məhv edilməsi təhlükəsi yarandı. Bu hərbi siyasi rəqabətdə «kommunizmin üfüqləri»nə çata bilməyən Sovet birliyi dağıldı. Tarixi siyasi prosesə dünya kapitalizm sisteminə başçılıq edən ABŞ siyasi strategiyası hegemon

²³ Yenə orada, səh. 6.

qüvvə kimi daxil oldu. ABŞ-ın siyasi strategiyasında iki xətt mövcud oldu: birincisi beynəlxalq gərginliyin zəiflədilməsi; ikincisi, ABŞ-ın beynəlxalq təhlükəsizliyinin təmin edilməsi.

Bu barədə A.Piriyev yazar: «II Dünya müharibəsindən sonra ABŞ-ın siyasi strategiyasında «Marşall planı» mühüm yer tutdu. C.K.Marşall ABŞ-ın dövlət xadimi, ordu generalı, qərargah rəisi, dövlət katibi olmuşdur. II Dünya müharibəsindən sonra Qərbi Avropa dövlətlərinə «Amerika yardımımı» doktrinasını irəli sürmüştür. Bu strateji siyasi xətt programı Marşall planı adlanmışdır. Marşall planı 1947-ci ildə irəli sürülmüş və Fransa, İtaliya, İngiltərə tərəfindən müdafiə edilmişdir. 1948-1952-ci illərdə Marşall planına əsasən ABŞ Qərbi Avropa ölkələrinə 17 milyard dollar vəsait vermişdir. ABŞ verilən yardımın xərclənməsi üzərində nəzarətini saxlaya bilirdi. Qısa müddət ərzində Qərbi Avropa

ölkələrinin iqtisadiyyatı dirçəldi və təcavüzdən özünü qorumaq imkanı qazandı».²⁴

Daha sonra müəllif vurğulayır ki, ABŞ-ın xarici siyaset strategiyasında güc, qüvvə amili mühüm yer tutur. Qüvvə amili vasitəsilə əks tərəfin təcavüzkarlıq siyasetinin qarşısı alınır və ölkənin milli mənafeyi təmin edilir. Güc fəlsəfəsi siyasi strategiyada geniş yayılmışdır. Bu fəlsəfəyə görə zorakılıq insanın təbiətindən irəli gəlir. Qüvvə amili siyasi strategiyanın üstünlüyünü təmin edir. Dövlətin tarixi inkişaf səviyyəsindən, ictimai quruluşundan, coğrafi mövqeyindən asılı olaraq siyasi strateji məqsədi müxtəlif ola bilər.

Hazırda dünya dövlətlərini bir məqsəd birləşdirir: nüvə müharibəsi təhlükəsinin qarşısını almaq. Tərkisilah haqqında dövlətlərarası müqavilələrin bağlanması iqtisadi, siyasi və

²⁴ Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik problemləri. Bakı, 2002, səh. 10.

mədəni əlaqələrin genişlənməsi dünyada siyasi sabitliyi bərqərar edir.²⁵

Siyasi strategiyanın istiqamətlərini təhlil edən müəllifin qənaətinə görə burada müxtəlifliyin olduğu bildirilir. Politoloji araşdırırmalar göstərir ki, bitərəflik siyaseti də strategiyanın istiqamətlərindən biridir. Avropada İsveçrə, Avstriya kimi dövlətlər bitərəf dövlət olmaqla yanaşı hərbi xərclərin sosial sahələrə yönəldilməsi siyasətini aparırlar. Onların bitərəflik siyasi strategiyası milli mənafeyə və milli təhlükəsizliyə xidmət edir. Hərbi blokda iştirak edən dövlətlər də milli mənafeyi əsas götürürlər. Yəni, müharibə vəziyyətində, təhlükəsizliyi qorxu altında olan dövlətlər üçün hərbi bloka qoşulmaq üçün düzgün siyasi strateji yoldur.²⁶

Zənnimizcə bu fikri qeyd-şərtsiz qəbul etmək düzgün olmaz. Məsələn, müharibə təhlükəsi

altında olan Azərbaycan MDB-yə üzv olsa da kollektiv təhlükəsizlik müqaviləsinə qoşulmadı.

Hesab edirik ki, burada Azərbaycanın mövqeyi haqlıdır. Çünkü həmin müqaviləni Azərbaycan torpağının 20%-indən artıq ərazisini işgal etmiş Ermənistən da imzalamışdır.

Düzdür siyasi strategiyada başlıca siyasi mənafət dövlətin təhlükəsizliyinin, sosial-iqtisadi, milli tarixi, mədəni birliyin, sərvətin qorunub saxlanılmasıdır. Hər bir dövlətin xüsusi maraqları siyasi strategiyada öz əksini tapır. Dövlətin həyat fəaliyyətinin təmin edilməsi, münaqişənin siyasi vəziyyətdən, böhrandan çıxması, xarici siyasetin, hərbi problemlərin həll edilməsi milli maraq əsasında həyata keçirilir. Bu problemlər praktik həyata keçəndə hər biri öz muxtariyyətini saxlayır, mənafelər isə siyasi strategiyada ümumiləşir, vahid məqsəd yaranır. Başlıca mənafeyin həyata keçməsindən siyasi, hərbi, iqtisadi, diplomatik, ideoloji vasitələr mühüm rol oynayır.

²⁵ Yenə orada, səh. 10.

²⁶ Yenə orada, səh. 10.

Göründüyü kimi «Siyasi strategiyada başlıca mənafə dövlət mənafeyi, milli mənafedir. Tarixi şərait dəyişsə də milli mənafə siyasetin başlıca istiqamətini təşkil edir. Məhz bu cəhəti nəzərə alaraq Çörçill demişdir: «İngiltərənin antifransa, antialmaniya siyaseti yoxdur. Siyasetin qanununu siyasi vəziyyət müəyyənləşdirir».²⁷

Məhz bu mənada Azərbaycanın eyni zamanda çoxşaxəli siyasetə bu prosesdə Qərbyönümlüyə və ABŞ-la beynəlxalq münasibətlərin qurulmasına daha çox üstünlük verməsi normal sayıyla bilər.

Ona görə də Azərbaycan-ABŞ münasibətləri artıq Heydər Əliyevin tarixi zərurət nəticəsində ikinci dəfə hakimiyyətə gətirildiyi dövrdən strateji əməkdaşlığın özülü üzərində qurulmasına yönələn səylər dövlət siyasetimizin düzgün seçimidir.

Qeyd etməliyik ki, belə bir siyasi kursun seçilməsi bəzi politoloqların fikirlərində çox qısqanlıqla vurgulanır. Məsələn, tanınmış

tədqiqatçı-alim A.S.Panarin öz neobolşevizmində daha hiddətli və ekstremist mövqedən çıxış edir. A.S.Panarin Rusiya geopolitikasını nəzəri cəhətdən qidalandıran «Qlobal siyasi proqnozlaşdırma» əsərində «yeni kontinental ideologiyani»²⁸ irəli sürərək bəzi fikirlərini əsaslandırmaya çalışır.

A.S.Panarinə görə, Rusiya imperiyası yarandığı vaxtdan özünün tarixi geostrategiyasında düzgün istiqamət götürməmiş, birtərəfli addım ataraq, yalnız Qərbə üz tutmuşdur. Tarixən Şərqlə Qərb arasında balans yarada bilməyən Rusiya böyük ərazilər fəth etsə də, Qərbdə özünə əsaslı hərbi, siyasi, kulturoloji dayaqlar yarada bilməmişdir. Bu da «1914-cü ildən bizim günlərədək Böyük dünya müharibəsinin bütün etaplarında Rusyanın Avropadan ardıcıl olaraq itələnib çıxarılması ilə» nəticələnmişdir: «Rusiya puç olmaqdadır».²⁹ «Rusiya qərbçiliyi mövcud

²⁷ Yenə orada, səh. 11.

²⁸ Panarin A.S. Qlobal siyasi proqnozlaşdırma, səh. 274.

²⁹ Yenə orada, səh. 78.

olduğu 300 il ərzində hec vaxt bugünkü qədər ideya-təbliğatı və siyasi itkiyə məruz qalmamışdır».³⁰

Daha sonra Panarin yazır: «Dünya hegemonluğunun Rusyanın əlindən aldığı başqa bir meydan - Azərbaycandır».³¹ Neobolşevizmin əbədi düşmən axtarışının bu dəfəki hədəfi də - ABŞ-Türkiyə-Azərbaycan müttəfiqliyidir. Panarin ABŞ və Türkiyənin Xəzər regionu və Cənubi Qafqazda möhkəmlənməsini, xüsusilə Qafqazın ən böyük və potensiallı dövləti Azərbaycanla sıx əməkdaşlığını Rusiya və dünya üçün böyük təhlükə sayır. O, «Vahid kontinental blokun dağıılması ilə» çoxqütblü dünyanın birqütblü dünyaya çevrilməsini planetar disharmoniya hesab edir: «Bu gün birqütblü dünyanın siyasi texnologyaları «sivilizasiyaların toqquşmasına» istinad edərək

slavyan-türk sintezini dağıtmaga can atırlar».³² Arqumentləri dalbadal bir-birini təkzib edən, çox ziddiyətli nəzəri tezislər əsasında Rusiya üçün şübhəli və təhlükəli gələcək vəd edən qlobal siyasi proqnozlaşdırma professoru Panarin bir tərəfdən «Ukrayna-Gürcüstan - Orta Asiya respublikaları - Çin-Sakit okean sahilləri ölkələrinin» yeni Avrasiya layihəsində Rusiyasız alyansını, ABŞ və Türkiyə ilə Xəzər regionu və Cənubi Qafqazın vahid geopolitik mövqedən çıxış etməsini tənqid edir, həmin dövlətlərə və onların xalqlarına qarşı amansız şovinişt münasibətini gizlətmir, digər tərəfdən yenidən Rusyanın onları öz ağuşuna alacağı planları açıqlayıır, üçüncü bir tərəfdən də Avrasiya dövlətləri arasında tarixi mənafə ayrıılıqlarının da olduğunu bəyan edir. Belə görünür ki, Panarini yalnız yeni dünya düzəninə qarşı kontrmövqənin açılması düşündürür. O, «Atlantika imperializminin» dünyani udması ilə bəşəriyyəti xoflandırır, onun

³⁰ Yenə orada, səh. 299.

³¹ Panarin A.S. Qlobal siyasi proqnozlaşdırma, səh. 297.

³² Yenə orada, səh. 278.

indiki gedışatda yalnız bir acınacaqlı gələcəklə üzləşəcəyini («Seçilmişlər üçün – bir perspektiv, dünya qettosu üçün – ayrı bir perspektiv») proqnozlaşdırır.

Və nəhayət, rus ideoloqunun proqnostik araşdırmalarının son məqsədi bəlli olur: o, «soyuq» müharibədə uduzmuş Rusiyaya dünyada müttəfiqlər axtarır, «Amerika ekspansionizminə» qarşı ən əksmövqeli dövlətlərin alyansını proqnozlaşdırır (Gətirilən iqtibaslar Rahid Uluselin «Ulutürklik Qloballaşma çağında milliözünüdərkətmə və geostrategiya» adlı kitabına istinadən əsaslandırılmışdır – R.M.).

Bu proqnozlaşdırmadan açıq şəkildə bəlli olur ki, Azərbaycanın Qərbyönümlü siyaseti bu dövlətlərdə əməlli başlı qıcıqlanmaya, gözügötürməməzliyə səbəb olmuşdur.

Müstəqil Azərbaycan dövləti isə heç bir əks təsirə baxmadan bütün dünya dövlətləri ilə, o cümlədən siyasi prioritətlərindən biri kimi milli

mənafelərini qorumaq şərti ilə ABŞ-la beynəlxalq münasibətlərini siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla davam etdirir.

Düzdür, buna mane olan bəzi qondarma amillər olsa da, onlara diplomatik səviyyədə lazımı cavab verilir və beləliklə də iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən beynəlxalq münasibətlər tərəqqi edir. Bu cür neqativ hallara qarşı mübarizəni əks etdirən cəhətlər «Azərbaycan səfiri «Vaşinqton Tayms»ın baş məqaləsini təkzib etmişdir»³³ adlı məqalədə daha yaxşı əksini tapmışdır. Məqalədə yazılır: «Erməni lobbiçilərini ardıcıl cəhdlərinə baxmayaraq, gerçəkləşən bu qərarı dəyişmək olmasa da, hazırda ermənilər onu müxtəlif cür yozmağa və bu barədə həqiqətə uyğun olmayan şərhlər verməyə çalışırlar.

Belə ki, «Vaşinqton Tayms» qəzeti ötən həftə dərc etdiyi «Ermənistən və Azərbaycanın

³³ Ş.Akifqızı. Azərbaycan səfiri «Vaşinqton Tayms»ın baş məqaləsini təkzib etmişdir. «Azərbaycan» qəzeti, 30.12.01.

mühümlüyü» sərlövhəli baş məqalədə yazar ki, Azərbaycan və Ermənistən coğrafi baxımdan Əfqanistana yaxın olduğunu görə, 11 sentyabr hadisələrindən sonra Amerika üçün xüsusi əhəmiyyət kəsb edir. Əfqanistana uçmaq üçün Ermənistənin və Azərbaycanın hava məkanından istifadə edən Amerika təyyarələri Ermənistanda yanacaq doldurublar. ABŞ antiterror kampaniyasında ona kömək edən ölkələrə qarşılıqlı olaraq nə isə təqdim etmək istəyir. Lakin Birləşmiş Ştatlar Dağılıq Qarabağ münaqişəsinə görə bir-birinə düşmən olan Ermənistən və Azərbaycana tarazlı yardım etməyə məcburdur. Qəzətin yazdığını görə, Ağ ev Konqresdən Azərbaycana qarşı tətbiq edilən sanksiyaların dayandırılması üçün səlahiyyətlər istəyib, Konqres də bunun müqabilində Ermənistənə hərbi yardım və təlim məqsədləri ilə 4,3 milyon dollar ayırmışdır».³⁴

Baş məqalədə daha sonra vurgulanır ki,

³⁴ Yenə orada.

ermənilərin insan haqlarını pozduğuna və Ermənistəni dəhşətli iqtisadi ehtiyaclar qarşısında qoyduğuna görə Azərbaycana tətbiq edilən sanksiyalar dayandırılsa da, «nə Azərbaycan, nə də Türkiyə Ermənistəna qarşı embarqonu səngitməyibdir». Ermənistən hökuməti isə antiterror kampaniyasında Amerika hökumətinin müttəfiqlərin dəystəyinə ehtiyac duyduğunu qəbul edərək, Konqresin bu qərarına valehedici təmkinliklə yanaşmışdır. Ermənistən «Azərbaycana qarşı ABŞ sanksiyalarının yumşaldılmasına mərhəmətli cavabı», bəlkə də, bu ilin aprelində prezident Buşun bəyanatında 1915-ci il hadisələrinin «tarixin ən böyük faciələrindən biri» kimi qiymətləndirilməsi ilə bağlıdır. Qəzet onu da xatırladır ki, Corc Buş Ki Uestdə «mübahisəli» Dağılıq Qarabağ bölgəsi üzrə Azərbaycan və Ermənistən prezidentlərinin danışıqlarını təşkil etmişdir.

Bu cür böhtan dolu fikirlərə, adı çəkilən məqalədəki uydurmomalara cavab olaraq

Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev «Vaşinqton Tayms» qəzetinin redaktoruna məktub göndərmişdir. Qəzeti 28 dekabr tarixli nömrəsində «Azərbaycana qarşı ABŞsanksiyalarına başqa tarixi baxış» sərlövhəsi altında dərc edilmiş məktubda deyilir:

«Hörmətli redaktor.

İcazə verin, dekabrin 23-də dərc etdiyiniz «Ermənistan və Azərbaycanın mühümlüyü» sərlövhəli baş məqalənizə dair bir neçə fikrimi bildirim. Sizin yazdığınız kimi, amerikalılar bölgədəki həqiqətlər haqqında çox da məlumatlı deyillər. Bu, Ermənistan və Azərbaycan arasında münaqişə və Ermənistanın mənim ölkəmə qarşı təcavüzünün nəticələri barəsində xüsusilə doğrudur. Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpağının işğal edilməsi və bir milyona yaxın həmvətənimin qaçqın və məcburi köçkünlər çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənmiş faktdır. Buna baxmayaraq, hətta bu məsələlər haqqında yanan

mütəxəssislər də hərdən təhriflərə yol verirlər. İstər qəsdən, istərsə də bilmədən.

Məlumat qıtlığı yeganə səbəbdür ki, güclü erməni lobbisi müharibə edən iki tərəf arasında normal ticarət əlaqələrinin təbii olaraq kəsilməsi faktını uğurla blokada kimi təqdim edir. Nəticədə ABŞ Konqresini həqiqətdən yayındıraraq, 1992-ci ilde «Azadlığa Dəstək Aktı»na 907-ci düzəlişi qəbul etdirib və bununla bizə qarşı ədalətsizliyi daha da artırmışdır. ABŞ həkumətinin 907-yə dair ardıcıl müxalifliyinə baxmayaraq, yalnız 11 sentyabr hadisələrindən sonra ABŞ-ın bu məsələyə dair siyasetinə yenidən baxıldı.

«Ermənistanın valehedici təmkinliliyinə» və «Azərbaycana qarşı ABŞ sanksiyalarının yumşaldılmasına məhəbbətli cavabına» gəldikdə isə, mən əsl həqiqəti çatdırmaq istərdim. 11 sentyabr hadisələrindən sonra Ermənistan prezidenti 907-ci düzəlişin hər hansı şəkildə dəyişdirilməsinə qarşı şəxsən rəsmi surətdə və sərt

çixış etmişdi. Eyni zamanda Ermənistanın yüksək səviyyəli nümayəndə heyəti bu mövqeyi yeritmək məqsədi ilə Vaşinqtona ezam olunmuşdu.

Biz Buş hökumətinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesində iştirakını alqışlayırıq. 907-ci düzəlişin dayandırılması üçün Konqresin prezidentə səlahiyyətlər verməsi bu iştirakı həqiqətən qərəzsiz etmək istiqamətində mühüm addımdır. Gündəlik həyatımıza və dəyərlərimizə təhlükə törədən beynəlxalq terrorizmin bir hissəsi olan təcavüzkar separatizmə qarşı ABŞ beynəlxalq siyasətdəki məhz belə iştirakı ilə dura bilər.

Nəhayət, erməni-Azərbaycan və türk-erməni münasibələri barədə demək istərdim ki, belə mübahisələri keçmişdə baş verənlərə və ya guya baş verənlərə müraciət etməklə deyil, yalnız gələcəyə baxmaqla həll etmək olar».

Sözün həqiqi mənasında Azərbaycan səfirinin problemə münasibəti diplomatik cəhətdən yüksək

qiymətləndirilməlidir. Problemə belə yanaşma Azərbaycan dirlomatının yüksək səviyyəsindən xəber verir.

Qeyd etdiyimiz kimi bu cür qondarma yalan və iftiralar müstəqilliyyin ilk illərində Azərbaycan-ABŞ münasibətlərində mənfi təzahürləri ilə yadda qalmışdışa da artıq hazırda bunların təsir qüvvəsi yox dərəcəsinə enmişdir. Çünkü Azərbaycan informasiya blokadasından çıxdığından real həqiqətləri dünya ictimaiyyətinə çatdırı bilir.

Bunun real təzahürlərini görmək üçün göstərilən cəhətlərə nəzər yetirək. İlk öncə qeyd edək ki, Azərbaycan rəhbərliyi ABŞ rəsmiləri ilə bütün görüşlərdə Qarabağ problemini həmişə danışqların mühüm predmetlərindən birinə çevirmişlər. Məsələn, 2001-ci ilin 26 avqustunda ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə köməkçisi Elizabeth Conson başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən ona ünvanlanan sualın məğzinə diqqət yetirək. Heydər

Əliyev: «mən çox məmnunum ki, Siz Azərbaycanın dövlət müstəqilliyi dövründə, yəni ötən 10 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında müsbət fikirlərinizi söylədiniz. Təbiidir ki, bu, bizim üçün çətin, ağır, ancaq eyni zamanda şərəfli yol olmuşdur. Biz bu illərdə çox yollardan keçərək müstəqil dövlətimizin yaşaması, inkişaf etməsi üçün bir çox işlər görmüşük və xeyli nailiyyətlər əldə etmişik. Ancaq bizim müstəqilliyimizə mane olan, Azərbaycanın iqtisadi inkişafında və siyasi həyatında çox çətinliklər törədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində çox irəli gedə bilməmişik. Doğrudur, biz 1994-cü ildə müharibəni dayandırmışıq, atəşkəs haqqında razılığa gəlmişik. 7 ildir ki, müharibə yoxdur. Ancaq tam sülhə də nail ola bilməmişik. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Vətəndaşlarımızın, soydaşlarımızın bir milyon nəfəri yerindən-yurdundan didərgin düşübdür, çadırlarda yaşıyır. Onların vəziyyəti

həddindən artıq ağırdır. Əgər nəzərə alsaq ki, son vaxtlar dünyanın bir çox humanitar təşkilatları bizim qaçqınların yaşaması üçün etdikləri yardımları azaldıblar və bizi xəbərdar ediblər ki, gələn il bu yardım tamamilə kəsiləcəkdir, onda təsəvvür etmək olar ki, bu məsələ bizim üçün nə qədər vacib problemdir. Ona görə də bu barədə Sizin dəstəyinizə, sizin köməyinizə ehtiyacımız olduğunu biz daim bildirmişik. Ona görə mən təklif edirəm, birinci növbədə bu barədə fikir mübadiləsi aparaq. Çünkü mən görüşümüzün əvvəlində dedim ki, yeni administrasiyanızın ilk nümayəndə heyətini biz Azərbaycanda görürük. Son aylar, xüsusilə də Ki Uest görüşündən sonra da Minsk qrupu həmsədrlərinin fəaliyyəti, demək olar ki, dayanıbdır. Mən çox arzu edirəm bilim ki, yeni administrasiya bu barədə və ümumiyyətlə, Qafqaz bölgəsindəki vəziyyətin normallaşması üçün nə işlər görmək niyyətindədir, bundan sonra bu sahədə bizim əməkdaşlığımız nə səviyyədə

olacaqdır.

Xəzər hövzəsi ilə bağlı, bizim çox yaxşı əməkdaşlıq etdiyimiz Azərbaycan neftinin və qazının ixrac olunması ilə əlaqədar məsələləri və başqa məsələləri, hesab edirəm ki, söhbətimizin ikinci mərhələsində müzakirə edə bilərik. Mən bizim Dövlət Neft Şirkətinin Nümayəndələrini də dəvət etmişəm. Bu məsələni qurtarandan sonra onlar da o biri məsələlərin müzakirəsinə qatıla biləcəklər».³⁵

Elizabet Cons: «Cənab prezident, Sizin istədiyiniz kimi, biz söhbətimizə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsindən başlaya bilərik. Lakin bundan əvvəl demək istərdim ki, Amerika Birləşmiş Ştatları bu prosesə möhkəm dəstəyini bildirir. Bu məsələnin sülh yolu ilə həll olunmasında ATƏT-ə daim öz yardımını ifadə edir. Yadda saxlamaq vacibdir ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Buş da, dövlət katibi Pauqe da, professor Rays da bu məsələni çox yaxından

izləyirlər. Onlar Azərbaycanın Ermənistanla atəşkəs əldə etməsinə böyük rəğbət hissi ilə yanaşırlar və Sizin bu günədək gördüyüünüz işləri yüksək qiymətləndirirlər.

Həmsədlər də bu məsələni çox yaxından izləyirlər. Amerika Birləşmiş Ştatları kimi biz öz tərəfimizdən bu məsələyə çox diqqətlə yanaşırıq. Bizim prezidentimiz cənab Buş bu məsələlər barədə daim müzakirələr aparır, məsləhətçilərini dinləyir. İyun ayında Lyublyanada Rusiya prezidenti Putinlə görüşərkən bu məsələ müzakirə olunmuşdur. Daha sonra, iyul ayında Cenevrədə görüşərkən prezident Buş cənab Putinlə bu məsələ haqqında bir daha söhbət etmişdir. Onu da demək istəyirəm ki, həmsədlərin tərkibində Amerika Birləşmiş Ştatları tərəfindən bu yaxnlarda dəyişiklik gözlənilir. Cənab Perina tezliklə həmsədr kimi fəaliyyət göstərəcəkdir.

Bundan əvvəl isə o, Kavano ilə görüşərək fikir mübadiləsi aparacaqdır. Biz çalışacağıq ki, o,

³⁵ Azərbaycan qəz.27 avqust,2001-ci il

həmin missiyani Kavanodan qəbul etməklə bərabər, həm də problemi tam dərk edə bilsin.

Cənab prezident, məlum olduğu kimi, Ki Uest görüşü zamanı bu məsələdə müəyyən tərəqqi əldə olunmuşdur. Hazırda çox şey həmsədlər, eləcə də Azərbaycan və Ermənistən tərəfindən işlənməlidir ki, cəmiyyət də məsələni anlaya bilsin. Məsələ bir tərəfdə şisirdilməsin, cəmiyyət tərəfindən qəbul olunsun.

Hər şeydən əvvəl isə, çox vacibdir ki, - yəqin Siz də razılışarsınız, - heç bir tərəf münaqişənin hərbi yolla həll olunmasına cəhd göstərməsin və məsələnin sülh yolu ilə həllinin region üçün vacib olduğunu tam dərk etsin, anlasın.

Cənab prezident, Siz Ki Uestdə açıq qalan sualları Ermənistən tərəfi ilə müzakirə edə bilərsinizmi?»³⁶

Düzdür Amerikalı diplomatın cavablarında konkretlik olmasa da, ikili standartlardan uzaq

deyildisə də dahi şəxstyyət Heydər Əliyevin fəhmi nümayəndə heyətinin başçısını həqiqəti söyləməyə istər-istəməz vadə edir.

Digər bir məqamı da qeyd etmək yerinə düşər. Məsələn, «Ross Uilson: Azərbaycanın müstəqilliyi naminə ABŞ həmişə ona dəstək olacaqdır»³⁷ adlı məqalədə ABŞ-ın Azərbaycandakı səfirinin Qafqaz Universitenin 10 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasını Azərbaycanın enerji siyasetinin böyük uğuru kimi dəyərləndirməsi iki ölkə arasındaki münasibətləri ehtiva edir.

F.Qədirli yazar ki, ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rəsmi Vaşinqton ölkəmizə Qafqaz regionunda aparıcı dövlət kimi baxır və burada gedən prosesləri daim diqqətlə izləyir. Təsadüfi

³⁶ Yenə orada, səh. 4.

³⁷ Qədirli F. «Ross Uilson: Azərbaycanın müstəqilliyi naminə ABŞ həmişə ona dəstək olacaqdır». «Respublika» qəzeti, № 254 (1590), 03.11.02.

deyil ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi nəhəng layihənin reallaşmağa başlaması okeanın o tayında dərin razılıq hissi ilə qarşılanıb. ABŞ-ın yaxından iştirakı və dəstəyi ilə təməli qoyulmuş həmin kəmər həm də regionda sülh və sabitlik üçün mühüm təminat hesab olunur.

Bu və digər fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonun Qafqaz Universitetinin 10 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında səslənmişdir. Cənab səfirin fikrincə, bir müddət əvvəl təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ümumiyyətlə Azərbaycanın enerji siyasetinin ən uğurlu addımlarından biridir. Səfir öz çıxışında bu marşrutun seçilməsində Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, Azərbaycanın neft ehtiyatları onun müstəqilliyini qoruyan, iqtisadiyyatını inkişaf etdirən, Azərbaycanı dünya bazarına qovuşdurən amil olmaqla yanaşı, Qafqazda sabitliyin qorunması üçün də real

təminatdır.³⁸

Cənab Ross Uilson məmənunluq hissi ilə bildirib ki, Azərbaycanda həyata keçirilən neft və qaz strategiyası həm onun özü üçün, həm də dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bu strategiyanın reallaşması Azərbaycanın daxili gəlirinin növbəti 10 ildə 3 dəfə artması ilə nəticələnəcək. Gəlirlərin belə yüksək sürətlə artacağı şəraitdə qeyri-neft sektorunun inkişafı da labüddür.

Rəsmi Vaşinqtonun mövqeyini ifadə edən səfir ənu da vurğulayıb ki, Azərbaycan öz müstəqilliyinin qorunmasında ABŞ-ın yardımına ümid bəsləyə bilər. Azərbaycanın müstəqilliyi naminə ABŞ ona həmişə dəstək olacaqdır.

Səfirin qənaətinə görə, iki ölkə arasında strateji əlaqələrin daha da möhkəmləndirilməsində ARDNŞ-nin sabiq vitse-prezidenti İlham Əliyevin ABŞ-a səfəri mühüm rol oynayır. Azərbaycanın

³⁸ Yenə orada.

bugünkü və gələcək siyasi həyatında önəmlı şəxsiyyət olan İlham Əliyevin ABŞ-da keçirdiyi çoxsaylı, yüksək səviyyəli görüşlər ölkələrimiz arasındaki əlaqələrin genişləndirilməsinə öz müsbət təsirini göstərəcəkdir.³⁹

Etiraf etmək lazımdır ki, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələri indi özünün strateji əməkdaşlıq mərhələsini yaşıyır. Bu prosesi hazırda Azərbaycanın prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Onun siyasi və diplomatik bacarığını hələ ARDNŞ-in vitse-prezidenti işləyən vaxt yüksək qiymət verilirdi. Yəni rəsmi Vaşinqton fenomen şəxsiyyət sayılan Heydər Əliyevin başladığı islahatların uğurlu tamamı üçün İlham Əliyevə böyük önem verirdi. Məsələn, ABŞ-nın Azərbaycandakı fövqəladə səlahiyyətlisi hələ 2002-ci ilin noyabrında deyirdi: «Azərbaycan və ABŞ arasındaki strateji əlaqələrin daha da

möhkəmlənməsində İlham Əliyevin bizim ölkəmizə səfəri önemlidir. Azərbaycanın bugünkü və gələcək siyasi həyatında önəmlı şəxsiyyət olan İlham Əliyevin Amerikadakı görüşləri iki ölkə arasında əlaqələrin daha da genişlənməsində müsbət rol oynayacaqdır».

O, İlham Əliyevin ABŞ-a səfərini şərh edərkən bu sözləri rəsmən söylənib. Qeyd etməliyik ki, bu bəyanat hazırlı ABŞ-Azərbaycan münasibətlərindən daha çox strateji əlaqələri əks etdirən geniş və kompleks məqamları əhatə edir. Və amerikalı diplomat Vaşinqton-Bakı münasibətlərinin daha geniş miqyaslı strateji perspektivində aparıcı rolda cənab İlham Əliyevi görür.

Əlbəttə ki, dərin siyasi tədqiqatların aparıldığı demokratik ölkə sayılan ABŞ kimi dövlətin tanınmış politoloqlarının Azərbaycanın gələcəyinə qarant rolunu təmin edə biləcək perspektivli dövlət xadimini müəyyənləşdirməsi əbəs yerə deyildi.

³⁹ Yenə orada.

Qabaqcadan verilən proqnozlarda təkcə iqtisadi amillər deyil, digər faktorlara da istinad edilirdi.

Yəni burada Azərbaycanın Cənubi Qafqazda ABŞ-ın prioritet müttəfiqinə çevriləməsi tək ABŞ transmilli şirkətlərinin Xəzərin karbohidroden ehtiyatlarının istismar olunmasında aparıcı mövqelərə malik olması ilə ölçülüdür. Azərbaycan bölgənin siyasi və iqtisadi baxımdan mərkəzinə və aparıcı dövlətinə çevrilməkdədir. Regionda hissediləcək siyasi çəkiyə malik Azərbaycanla ABŞ-ın münasibətləri strateji maraqlara hesablanıb. Şübhəsiz ki, Xəzər bölgəsini və Bakı-Tbilisi-Ceyhan neft kəmərini milli maraqlar sferasına daxil edən Vaşington Cənubi Qafqaz regionunun ən güclü dövlətilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Strateji münasibətlər tək mövcud dövrü deyil, ən azı yaxın on illiyi əhatə edir. Bu baxımdan, ABŞ-ın rəsmi şəxslərinin o vaxtkı Milli Məclisin deputati İlham Əliyev haqqında fikirləri təbii qarşılanmalıdır.

Çünki, məhz bu baxımdan, ABŞ region siyasətində bir nömrəli amilə çevrilən neft faktoru və ondan doğan Azərbaycanın siyasi xəttinin davam etdirilməsi istəyində idi. Şübhəsiz ki, bu kursu yalnız proseslərin içinde olan, mövcud kursa təminat verən və ilk növbədə konstitusion yolla, xalqın dəstəyi hesabına hakimiyyətə gələcək qüvvə həmin edə bilərdi ki, həmin dövlət xadımı isə ABŞ-ın qabaqcadan proqnozlaşdırıldığı İlham Əliyev idi. Vaşington İlham Əliyevin siyasi fəaliyyətinə məhz bu kontekstdən yanaşırdı. Yeri gəlmışkən onu da qeyd edək ki, mövcud siyasi kursa təminat tək Azərbaycan və Vaşington-Bakı münasibətləri üçün deyil. Eyni zamanda ABŞ-ın milli maraqları eks olunan bütöv Cənubi Qafqazın taleyində də nəlledici rol oynaya bilərdi. Bu baxımdan, problem regional əhəmiyyət daşıyırıdı.

Sadalananlar təbii olaraq Amerika Birləşmiş Ştatlarının nüfuzlu siyasi institutlarının aprobasiyadan keçirilmiş fikirlərinin nəticəsi idi.

Misal üçün, ABŞ-in nüfuzlu siyasi xadimlərindən biri olan Brent Skoukroftun «Mən Azərbaycanın gələcəyinə nikbin baxıram. İlham Əliyev bizə güclü siyasetçi təəssüratı bağışladı» sözleri və ya Con Hopkins Universitetinin rəhbəri Fred Starın «Yeni yaranan müstəqil dövlətlər bir sıra çətinliklərlə qarşılaşırlar. Bu çətinliklərin aradan qaldırılması və ölkənin gələcək inkişafının təmin edilməsi İlham Əliyev kimi gənc liderlərdən asılıdır» fikri ilə digər siyaset bilicilərinin bəyanatı arasında mahiyyətcə ciddi fərq yoxdur. Heydər Əliyev siyasi məktəbinin yetirməsinə xas enerjili lider olan İlham Əliyevin fəaliyyətindən belə görünürdü ki, dövlətin beynəlxalq aləmdəki mövqeyinə təsir etmək gücünə qadir belə səfərlər gələcəkdə çox olacaq. Deməli, ölkə daxilində olduğu kimi, beşqəlxalq aləmin də İlham Əliyevin Azərbaycan dövlətçiliyindəki çəkisi və gələcəkdə oynayacağı rola marağı daha da artması təbii proses idi.

Tədqiqatımızın bəzi mərhələlərində o da aydın oldu ki, əksər vaxt ABŞ politoloqları ilə Azərbaycan alımlarının fikirləri üst-üstə düşür. Biz bünün beynəlxalq hüquq professoru R.Məmmədovun «ABŞ-da İlham Əliyevi güclü siyasetçi, yetkin lider kimi qəbul etdilər»⁴⁰ adlı məqaləsində şərhini aydın gördük. O yazır: «Şübhəsiz, Heydər Əliyevin böyük nüfuzu, yeritdiyi siyasetin düzgünlüyü Azərbaycana qarşı marağı durmadan artırır, düşmənlərin və bədxahların niyyətləri puça çıxır. Dağıdıcı müxalifət nümayəndəlirinin milli maraqları şəxsi istəklərə qurban verməsi isə onların özləri barədə xaricdə qeyri-ciddi rəy yaradır. Ölkə rəhbərinin min bir əziyyətlə yaratdığı müsbət imici bir anda vurub dağıtmağa hazır olan bu diletant, ziyankar siyasetbazlarının nəyə qadir olduqları artıq xaricdə də çoxlarına məlumdur. Sabah Azərbaycanı kimlərin idarə edəcəyi, onların şəxsi və ictimai

⁴⁰ Məmmədov R. ABŞ-da İlham Əliyevi güclü siyasetçi, yetkin lider kimi qeyd edirlər. «Xalq qəzeti», 1 noyabr, 2002-ci il, № 252 (24216).

keyfiyyətləri aparıcı xarici dövlətlərdə və beynəlxalq qurumlarda diqqətlə müşahidə edilir, öyrənilir, qiymətləndirilir.

Azərbaycan Prezidenti Heydər Əliyevdən sonra gələn siyasetçilər içərisində xüsusi maraqları doğuran, siyasi gələcəyinə böyük ümidi ləbəslənilən yetkin bir insan artıq xeyli vaxtdır ki, diqqət mərkəzindədir. Bu, ölkəmizdə iqtidarda olan, Azərbaycanı sivil, sabit və dinamik inkişaf yoluna çıxarmaqdə ümummilli liderə - möhtərəm Prezidentimizə arxa-dayaq olan Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, respublikamızın xarici-iqtisadi əlaqələri sistemində mühüm strukturu olan Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevdir.

İlham Əliyevin şəxsiyyətinə belə miqyaslı və ardıcıl maraqlı bir neçə ciddi amillə bağlıdır. Əvvəla, onun bir siyasetçi kimi yüksək şəxsi kefiyyətləri getdikcə daha qabarlıq nəzərə çarpar İlham Əliyev gəncdir, enerjilidir, savadlıdır, bacarıqlıdır,

sabitqədəmdir, ardıcıldır, qurucudur. Onun bu keyfiyyətləri dünya birliyinin Azərbaycanı sivil integrasiya proseslərinə cəlb etmək səylərinə tam uyğundur. İlham Əliyev ölkəsinin maraqlarını bəşəri maraqlarla uzlaşdırmaqdə Azərbaycan Prezidenti Heydər Əliyevin qurduğu siyasi mexanizmə bələdliyinə və onu işlədə bilmək bacarığına görə də mövcud siyasi siyasetçilər içərisində alternativsiz görünür. Müasir dünyanın nadir siyasi xadimlərindən biri olan Heydər Əliyevin ailəsinə mənsubluğu, mötəbər bir siyaset məktəbinin yetirməsi olmayı da onun şəxsiyyətinə gur işiq salır».⁴¹

Nüfuzlu siyasetçi və dövlət xadimi ailələrinin yetirdiyi xadimlərin bizim zəmanəmizdə həm öz ölkələrində, həm də dünyada layiqli məqama yüksəlməsi etiraf ediləsi reallıqlardan biridir.

Son vaxtlarda İlham Əliyevin geniş miqyas alan siyasi-diplomatik fəaliyyəti Qərb ölkələrində

⁴¹ Yenə orada, səh. 3.

böyük maraqla izlənilir. Azərbaycanın gələcəyi ilə bağlı həmin dövlətlərin yeritdiyi siyasetdə bu amil ciddi nəzərə alınır. Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, öz ölkəsinin maraqlarını qəbul etdirmək bacarığının yetkin siyasetçi olduğunu təsdiqlədi. Xarici səfərlərində və görüşlərində İlham Əliyevi Prezident Heydər Əliyevin adı və əməlləri ilə bağlı tarixi yolun ən sadiq davamçısı kimi qəbul edir, Azərbaycanın indiki və gələcək siyasetinin böyük siyasetə tam hazır, ölkəsini ləyaqətlə təmsil edən, regional və global məsələləri dərindən bilən dövlət xadimi kimi tanıtdı».⁴²

R.Məmmədovun fikirləri İ.Əliyevlə Amerika dövlət xadimlərinin keçirdikləri görüşlərdə bir daha təsdiqlənir. Bu baxımdan İlham Əliyevin dövlət xadimləri, xüsusən, Z.Bjezinski və M.Olbraytla görüşləri onun bu ölkədə qazandığı

⁴² Yenə orada, səh. 3.

siyasi reytinqin parlaq göstəricisidir. İlham Əliyevi yüksək səviyyədə qəbul edən dövlət və hökumət adamlarının sırasında ABŞ-in dövlət katibinin birinci müavini R.Armitacın, energetika naziri S.Abrahamın, ABŞ prezidentinin Xəzər regionu üzrə nümayəndəsi S.Mənin, maliyyə nazirinin birinci müavini K.Dəmin, müdafiə nazirinin birinci müavini R.Volfoviçin, ticarət nazirinin birinci müavini S.Bodmanın, prezidentin müşavirinin müavini S.Hedlinin olması da olduqca əhəmiyyətli idi. Həmin səfər zamanı Beynəlxalq Valyuta Fondunun Avropa Departamentinin başçısı C.Oldinq - Smi, Dünya Bankının bölge üzrə icraçı direktoru R.Veqlio da İlham Əliyevi Qafqaz və Xəzər regionunun sabahı ilə bağlı yetkin bir siyasetçi, dövlət xadimi kimi qəbul etdilər və belə bir yekdil rəy Azərbaycanın gələcək prezidentinə əvvəlcədən bəslənilən inamın təzahürü idi.

Nəhayət 2003-cü ildə proqnozlaşdırılan fikirlərlə Azərbaycan xalqının rəyi üst-üstə düşdü və

yekdilliklə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Artıq Azərbaycan xalqı arxayındır ki, ölkəmizin gələcək taleyi etibarlı əllərdədir.

Paraqrafda əksini tapan araşdırmlardan alınan nəticələri aşağıdakı kimi qruplaşdırmaq olar:

- ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu, gəlisi gözəl söz deyil. İki ölkə arasında əlaqələrin daim yüksələn xətlə inkişafından doğan münasibətlərin inikasıdır. ABŞ fövqəldövlət olaraq dünyanın bütün bölgələrində, o cümlədər Qafqazda qüvvələr düzümünə önəmli təsir göstərir. Bu nöqteyi-nəzərdən bölgələrin aparıcı söz sahibi olan dövlətləri ön mövqelərə çıxırlar;

- Cənubi Qafqazda bütün istiqamətlərdə başqalarını çox geridə buraxan dövlət Azərbaycandır;

- ABŞ məhz ölkəmizin bu xüsusiyyətlərini - sürətli inkişaf tempini, möhkəm daxili sabitliyi, güclü

insan potensialını nəzərə alaraq Azərbaycanı regionda özünün mühüm tərəfdaşı hesab edir.

1.2. Qərb dövlətlərinin inkişafında və Azərbaycan-ABŞ münasibətlərinin formalaşmasında iqtisadi siyasetin rolü

XX əsrin əvvəllərində dünyada dövlət quruluşu baxımından iki sistem yarandı. Yəni 1917-ci il oktyabr hadisələrindən sonra kapitalizmə alternativ olaraq sosializmin ilkin təməli qoyulmağa başlandı ki, bu da artıq iki müxtəlif qütbəşəməyə gətirib çıxardı. Bu hadisələrə böyük önəm verildiyi siyasi biliklərin əsasları adlı mənbə də gəlişi gözəl sözlər sovet dövrünün saxta şüarı kimi belə səciyyələndirilir: «Yaşadığımız əsr bəşəriyyət tarixində xüsusi bir yer tutur. Sizə məlum olduğu kimi, bizim nəslin gözü qarşısında kapitalizmdən sosializmə keçid kimi ən böyük bir proses baş verməkdədir. Bizim Vətənimiz bu yola birinci olaraq qədəm qoymuşdur. Vətənimiz keçilməmiş cıqlarla getməli olmuş, əvvəller heç zaman heç bir xalqın qarşısına çıxmayan çox mürəkkəb vəzifələri yerinə

yetirməli olmuşdur. İndi sovet adamları artıq yarımdən bəri sosialist tərəqqisi yolu ilə gedirlərsə, onların ardınca başqa ölkələrin xalqları da bu yola keçmişlərsə, bu tarixi prosesə istiqamət vermək üçün nə qədər düzgün bir kompas olmalıdır! Bəşəriyyətə parlaq gələcəyin - kommunizmin yolunu düzgün göstərən kompas marksizm-leninizmdir».⁴³

«Biz nəinki müasirlərik, habelə kommunizm qurmaq kimi böyük bir işin fəal iştirakçılarıyız. Buna görə də tamamilə aydınlaşdır ki, qabaqcıl inqilabi nəzəriyyə olan marksizm-leninizmə dərindən yiyələnmək hər bir sovet adamının daxili tələbatı olur. Bunsuz ölkəmizdə və xaricdə baş verən hadisələrin mənasını başa düşmək və düzgün qiymətləndirmək, kommunizm idealları uğrunda əsil mübariz olmaq, yeni beşilliyin, Sov.İKP XXIII qurultayıın qərarlarının həyata keçirilməsində fəal

⁴³ Siyasi biliklərin əsasları. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1966, səh. 3.

iştirakçı olmaq mümkün deyildir».⁴⁴

Gətirilən iqtibasdan sovet dövrünün təbliğatının hansı səviyyədə olduğu açıq-aşkar görünür. Həqiqətən də marksizm nəzəriyyəsində müəyyən rasional cəhətlər olsa da onlar postsovet məkanında real şəkildə praktikada həyata keçirilmədiyindən sosializm sistemi möhkəmlənə bilmədi və bir müddətdən sonra çökməyə başladı.

Lakin mövcud olduğu 70 ildən artıq bir müddətdə kapitalizm dünyasının parçalanmasına qarşı çox böyük təbliğat kampaniyası apardı və müxtəlif dövrlərdə məqsədinə nail də oldu. Bu cür təbliğat forma və metodlarının daha bir neçəsinə diqqət yetirək: «İnsanların içtimai həyatı son dərəcə mürəkkəb və rəngarəngdir. Yer üzündə 2500-dən çox dildə danışan xalqların yaşadığı 130-a qədər ölkə vardır. Bu xalqlar müxtəlif təbii və içtimai xüsusiyyətləri, adətləri və ənənələri ilə fərqlənirlər.

⁴⁴ Yenə orada, səh. 4.

Bunlardan bəziləri maddi və mədəni tərəqqi yolunda xeyli irəli gedib yüksək dərəcədə inkişaf etmiş sənaye ölkələrində yaşayır, başqaları isə hələ ibtidai vəziyyət çərcivəsindən çıxmamışdır. Bu cür xalqlar Okeaniyanın ayrı-ayrı adalarında, Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın çətinliklə gedib çatmalı olan rayonlarında qalmışlar. Məsələn, Afrikanın cənubunda buşmenlər, Borneo adasının mərkəzi rayonlarında puanlar ibtidai şəraitdə yaşayırlar. Bu tayfalar torpağıbecərə bilmir, mənzil tikə bilmirlər, onların yazısı yoxdur. Onlar üçün yeganə yaşayış vasitəsi vəhşi heyvan ovlamaqdan, yabanı bitkilərin meyvələrini və köklərini yiğmaqdan ibarətdir».⁴⁵

Bu cür fərqlər nədən irəli gəlir? Bəşər cəmiyyətinin inkişafında qanuna uyğunluq vardımı, yoxsa onun tarixi təsadüflər hərcmərcliyindən

⁴⁵ Степаков В.И., Бахшиев Д.Й., Брутнетс К.Н., Глаголев В.Ф., Датсюк Б.Д. и др. Основы политических наук. М., 1966, стр. 8.

ibarətdir? Sualları qoyulmaqla siyasi təbliğat və təşviqat üçün əlverişli situasiya yaradılır.

«Keçən əsrin ikinci yarısına qədər insanlar bələ təsəvvür edirdilər ki, ictimai həyat son dərəcə dolaşıqdır və onu dərk etmək mümkün deyildir. Onlara elə gəlirdi ki, kortəbii ictimai qüvvələr həmişə onların taleyi ilə oynayaçaqdır. Bir çox mütəfəkkirlər tarix qanunlarından bəhs etsələr də cəmiyyət haqqında elmi baxış yox idi. İddia edilirdi ki, guya ictimai həyat heç bir qanuna tabe deyildir. Bəziləri hesab edirdilər ki, insanları allah idarə edir və ictimai inkişaf qanunlarından danışmaq mənasızdır. Başqaları tarixi prosesə kralların çarların, din xadimlərinin, görkəmli sərkərdələrin, qəhrəmanların və i.a. fəaliyyəti nəticəsi kimi baxırdılar. Bu baxışların heç biri düzgün, elmi baxış deyildir. Bunlar cəmiyyətin həyatını ya mövcud olmayan fövqəltəbii qüvvədən - allahdan, ya da ayrıca bir şəxsiyyətin arzusundan asılı edir, beləliklə də, milyonlarla zəhmətkeş kütlələri fəaliyyətsizliyə.

kor-koranə itaətkarlığa məhkum edirdi».⁴⁶ Həmin neqativ hallar sovet dövründə də başqa formada mövcud idi. Burada ən böyük dəhşətlərdən biri insanları dini əqidələrindən uzaqlasdırmaq və dinsizliyə təhrik idi.

Daha sonra «Cəmiyyət haqqında elmi nəzəriyyə yalnız XIX əsrin ortalarında meydana gəlmüşdir»⁴⁷ fikri ilə də qeyd-şərtsiz razılaşmaq olmaz. Çünkü, həmin dövrdə Qərb dövlətlərində, xüsusilə Büyük Britaniyada, Amerika Birləşmiş Ştatlarında və başqa Avropa ölkələrində cəmiyyət haqqında müxtəlif nəzəri məsələlər tədqiq edilirdi və təcrübədə tətbiq olunurdu.

Çox qısqanlıqla vurgulanan bəzi məlumatlar Qərb dövlətlərində aparılan iqtisadi siyasetin bəzən güzgündə əksi kimi təzahür edir. Məsələn, həmin dövrün reallıqlarını əks etdirən məlumatların birində deyilir: «Hazırda imperialist dövlətlər inkişaf edən

⁴⁶ Yenə orada, səh. 8.

⁴⁷ Yenə orada, səh. 9.

ölkələrlə, yəni bu yaxnlarda siyasi istiqlaliyyət əldə edən və müstəqil inkişaf yoluna keçən ölkələri iqtisadi cəhətdən özlərinə tabe etməyə çalışırlar. Burada iri imperialist inhisarları bütöv təsərrüfat sahələrini ələ keçirir, iqtisadiyyatda ən mühüm mövqeləri tutur, bu dövlətləri öz mülklərinə çevirirlər».⁴⁸ Daha sonra ABŞ-a istinadən vurğulanır ki, Cənubi Amerikada bir çox ölkələrin, Asiya və Afrikada bir sıra dövlətlərin iqtisadiyyatında dərin kök salmışlar. Məsələn, Rokfellerin neft şirkəti Cənubi Amerikada 12 dövlətdə neft hasilatının çox hissəsini ələ keçirmişdir. Amerikanın 2 polad tökmə şirkəti Braziliyada, Meksikada, Venesuelada, Çili də demək olar bütün dəmir filizi hasilatını özlərinə tabe etmişdir. ABŞ-ın elektrik şirkəti 7 ölkədə elektrik enerjisi istehsalını ələ keçirmişdir».

Düzdür, burada inhisarçılıq amili pislənsə də, əgər bu prosesin yenicə müstəqillik qazanmış

ölkələrin iqtisadiyyatının inkişafına, cəmiyyətin demokratikləşməsinə, beynəlxalq münasibətlərin formallaşmasına və digər strateji sahələrin tərəqqisinə yönəlibsə bunların gizlədilməsi və yalnız neqativ hal kimi görünmələrin qabardılması zənnimizcə problemə birtərəfli yanaşmadan irəli gəlir. Yəni bu gün keçid dövrünü yaşayan, iqtisadi siyasetini formalasdırmağa çalışan müstəqil Azərbaycan dövlətinin müxtəlif istehsal sahələrinə ABŞ, Böyük Britaniya Krallığı, Almaniya, Fransa və s. xarici ölkələrin investisiya qoymaları, müstərək müəssisələr yaratmalarının nəyi pisdir? Əksinə bu cür əlaqələr daxili və xarici iqtisadi siyasetimizin prioritetlərindən biridir.

Məlumdur ki, XX əsrin ikinci yarısından başlayaraq, Qərbin inkişaf etmiş ölkələri yeni texnoloji dövrə qədəm qoymuş, sosial-iqtisadi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazanmışdır. Yəni, bununla əlaqədar olaraq idarəetmə metodlarının

⁴⁸ Məmmədov O., Əlifov Y., Əsgərov M., Abbasov Z. İqtisadi nəzəriyyənin əsasları. Gəncə, 1995, səh. 4.

ölkələrin iqtisadiyyatının inkişafına, cəmiyyətin demokratikləşməsinə, beynəlxalq münasibətlərin formalaşmasına və digər strateji sahələrin tərəqqisinə yönəlibsə bunların gizlədilməsi və yalnız neqativ hal kimi görünmələrin qabardılması zənnimizcə problemə birtərəfli yanaşmadan irəli gəlir. Yəni bu gün keçid dövrünü yaşayan, iqtisadi siyasetini formalaşdırmağa çalışan müstəqil Azərbaycan dövlətinin müxtəlif istehsal sahələrinə ABŞ, Böyük Britaniya Krallığı, Almaniya, Fransa və s. xarici ölkələrin investisiya qoymaları, müştərək müəssisələr yaratmalarının nəyi pisdir? Əksinə bu cür əlaqələr daxili və xarici iqtisadi siyasetimizin prioritətlərindən biridir.

Məlumdur ki, XX əsrin ikinci yarısından başlayaraq, Qərbin inkişaf etmiş ölkələri yeni texnoloji dövrə qədəm qoymuş, sosial-iqtisadi və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazanmışdır. Yəni, bununla əlaqədar olaraq idarəetmə metodlarının

təkmilləşdirilməsi, iqtisadiyyatın strukturunda dəyişikliklər edilməsi tarixi inkişaf prosesində bazar iqtisadiyyatının formalaşması, onun mahiyyəti, mövcud olması şərtləri və vəzifələri, tənzimlənməsi metodlarının aydınlaşdırılması sosial sahədə meydana çıxan yeni hadisələrin öyrənilməsi, milli təsərrüfat mexanizmlərinin bir-birindən asılılığının güclənməsinə doğru aparan məhsuldar qüvvələrin və istehsalın beynəlmiləlləşdirilməsi proseslərinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir.⁴⁹

Hesab edirik ki, dövlətlərarası qarşılıqlı əlaqə və asılılıqların artlığı müasir dövrdə iqtisadi və sosial tərəqqi xeyli dərəcədə dünyəvi problemlərin həllindən asılıdır. XX əsrin XXI əsrin qovuşağında bu problemlərin həll edilməsinin bəşəriyyət üçün xüsusi böyük əhəmiyyəti vardır. Burada söhbət dünyəvi problemlərin həll edilməsi üçün bütün ölkələrin qüvvələrinin səfərbərliyə alınmasından,

⁴⁹ Məmmədov O., Əlifov Y., Əsgərov M., Abbasov Z. İqtisadi nəzəriyyənin əsasları. Gəncə, 1995, səh. 4.

başqa sözlə, ümumbəşəri problemlərin, yəni nüvə mühəribəsinin qarşısının alınması, inkişaf etməkdə olan ölkələrin iqtisadi geriliklərinin aradan qaldırılması, ətraf mühitin mühafizəsi, ərzaq, xammal, energetika və demoqrafiya problemləri, kosmosun və kainatın sərvətlərindən dinc məqsədlər üçün istifadə olunması, yoxsulluğun, acliğın, xəstəliklərin, işsizliyin aradan qaldırılması və s. birgə səylə həll edilməsindən gedir. Ona görə də ölkələr arasındaki qarşılıqlı münsibətlər nəzərdən keçirilərkən, bu problemlərə xüsusi diqqət yetirilməlidir.

Təkrarən qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyə və siyasetlə bağlı əvvəldə səslənən fikirlərlə qeydi-şərtsiz razılaşmaq mümkün deyildir. Çünkü, həmin dövr nəzəriyyəsi özündən əvvəlki nəzəriyyələrə istinadən əsaslandırılmış yeni forma və məzmun eks etdirmişdir.

Məsələn, Əmək dəyər nəzəriyyəsinin (ƏDN) yaradıcıları klassik ingilis siyasi iqtisadının görkəmli

ümayəndələri U.Petti, A.Smit və D.Rikardodur. Bu nəzəriyyəyə görə əmtəələrin dəyəri onların istehsalına sərf olunan əməyin miqdarı ilə müəyyən dilir. Bu, o deməkdir ki, əmtəənin istehsalına nə ədər çox əmək sərf olunarsa, onun dəyəri də bir o ədər yüksək olur, yaxud da əksinə. Digər tərəfdən əmtəələrin dəyərinin, dəyişməsi onların qiymətinin əyişməsinə səbəb olur. Bu nəzəriyyəçilərin, üssilə də A.Smit və D.Rikardonun əsərlərində dəyərin əsasının əməkdən ibarət olması və əmək təhsuldarlığı əmtəənin dəyər kəmiyyəti arasındaki laqə əyani surətdə göstərilmiş və elmi cəhətdən əsaslandırılmışdır. A.Smit istehlak dəyəri ilə hübadılə dəyərini bir-birindən fərqləndirir, dəyərin təradilmasında sadə və mürəkkəb əməyin eyni rol əynamadıqlarını qeyd edirdi. Lakin o, dəyərin hansı əməklə yaradıldığını, dəyərdə insanlar arasındaki iqtisadi münasibətlərin ifadə olunduğunu iyinlaştırmırıldı. A.Smitin baxışları bir çox hallarda iddiyyətli xarakter daşımışdır. O, əməklə iş qüvvəsi

arasında fərq olduğunu görmür və belə hesab tanınmış nümayəndələri ingilis iqtisadçısı U.Cevons edirdi ki, dəyərin özünün də dəyəri var. Bundan başqa, Smitə görə dəyər müxtəlif siniflərin gəlirlərindən – mənfəətdən, rentadan və əmək haqqından ibarətdir.

(1835-1881-ci illər) və Avstriya iqtisadçıları K.Menker (1840-1921-ci illər) və Y.Bem-Baverk (1851-1914-cü illər) olmuşlar. Bu vulqar nəzəriyyənin əsas müddəaları müasir dövrdə

D.Rikardo klassik burjua siyasi iqtisadının yaradı xüsusilə böyük əhəmiyyət kəsb edir. Son faydalılıq

D.Rikardo isbat etmişdir ki, əmtəələrin dəyəri yalnız onların istehsalına sərf olunan iş vaxtı ilə müəyyən olunur və əmək haqqı, mənfəət və renta dəyərin ilkin mənbəlri deyildirlər. Rikardo belə hesab edirdi ki, məhz əmək haqqının, mənfəətin və rentanın mənbəyi fəhlələrin əməyi ilə yaradılan dəyərdir.

nəzəriyyəsinin əsasında belə bir müddəə durur ki, əmtəələrdə heç bir daxili məzmun, deyər yoxdur, onların yeganə reallığı «faydalılıqlarındadır». Nemətlərin «faydalılığı» (nə dərəcədə qiymətli olması) isə alıcı və satıcı tərəfindən onlara subyektiv qiymət verilməsi yolu ilə müəyyən olunur. Hadisələrə subyektiv qiymət verilməsinsə isə bu və ya digər əmtəənin mövcud olan ehtiyatlarından və ona olan tələbatdan asılıdır. Əmtəə nə qədər çox olarsa onun faydalılığı bir o qədər az olur. Bu və ya digər bir şey miqdardan asılı olaraq müxtəlif faydalılığa malik ola bilər. İnsanların hər hansı bir şeyə olan tələbatı ödəniləkçə onun faydalılığı aşağı düşür. Bütün bunlar onu göstərir ki, nemətlərin

K.Marks nəzəri mənbə kimi klassik burjua siyasi iqtisadına arxalanmış, ondan qidalanmış və əmək dəyər nəzəriyyəsini daha da inkişaf etdirmişdir.

Qiymətlə bağlı nəzəriyyələrdən biri də son faydalılıq nəzəriyyəsidir. Bu nəzəriyyə XIX əsrin son qərinələrində meydana gəlmışdır. Onun

faydalılığı son nəticədə axırıncı nüsxənin faydalılığı ilə müəyyən edilir.

Bu nəzəriyyənin tərəfdarı olan müasir Amerika iqtisadçısı P.Samuelson «son faydalığının azalması Qanunu»nu belə səciyyələndirir: «İstehlak olunan əmtəənin miqdarı arttıkca onun son faydalılığı onun qiyməti ilə proporsionaldır.⁵⁰

Məgər bunları Qərb dövlətlərinin iqtisadi siyasetinin nəzəri araşdırmalarının bir amili kimi qəbul etmək olmazmı?

Digər məqamlara da diqqət yetirək. İqtisadi siyasetlə bağlı tədqiqatlar göstərir ki, nəzəri məsələlərin araşdırılması və onun təcrübədə aprobasiyası təkcə XIX-XX əsrlərdə deyil əvvəlki dövrlərdə də mövcud olmuşdur. Məsələn, qiymətli kağızlar orta əsrlərin axılarından məlumdur. O, dövrdə edilmiş böyük coğrafi keşflər nəticəsində beynəlxalq ticarət genişlənmiş, yaranmış yeni

imkanlardan istifadə etmək üçün sahibkarlara böyük məbləğdə kapital lazım olmuşdur. Lakin satış bazarları və xammal mənbələrindən istifadə olunması ilə əlaqədar bütün işləri görmək üçün ayrı-ayrı sahibkarların vəsaiti azlıq etmişdir. Odur ki, bu vəziyyətdən çıxmaq və böyük məbləğdə vəsait tələb edən işləri yerinə yetirmək üçün səhmdar cəmiyyətləri yaradılması zəruriyyəti meydana çıxmışdır. İlk qiymətli kağız buraxan Ost-Hind ticarət şirkəti olmuşdur. XVI-XVII əsrlərdə İngiltərədə kömür hasılmasını, drenaj işlərini maliyyətə şədirmək üçün səhmdar cəmiyyətləri yaradılmışdır.

Qeyd olunan dövrdə London brokerləri sövdələşmələri küçə və ya kafelərdə aparırdılar ki, küçə bazarı anlayışı da bu vaxt meydana gəlmişdir. Yalnız sənaye çevrilişi və iri emaledici müəssisələrin yaradılması ilə səhmlərlə aparılan ticarət geniş miqyas almağa başlamışdır. Buna cavab olaraqlı, London brokerləri 1773-cü ildə krala məxsus pul xirdalanan binanın bir hissəsini icarəyə

⁵⁰ Политическая экономика политический способ производства. М., 1972, с. 62.

götürmüslər. Dünyada ilk London birjası, «küçə» bazarı ilə yanaşı, sürətlə inkişaf edən bazar məhz belə meydana gəlmişdir. ABŞ-da ilk fond birjası 1791-ci ildə Filadelfiyada, 1712-ci ildə isə New Yorkda təşkil edilmişdir.

Qərbdə iqtisadi siyasetin əsas elementlərindən birini təşkil edən qiymətli kağızlar bazarı maliyyə bazarının bir hissəsidir. Maliyyə bazarının digər hissəsi isə bank kreditləri bazarıdır. Deməli, qiymətli kağızlar bazarı bank krediti sistemini tamamlayır və onunla qarşılıqlı əlaqədədir. Məsələn, kommersiya bankları fondlar bazarının vasitəçilərinə yeni buraxılmış qiymətli kağızları satın almaq üçün borc verirlər, onlar isə öz növbələrində böyük məbləğdə qiymətli kağızları pərakəndə satış qaydasında reallaşdırmaq üçün kommersiya bankları vasitəçilik edirlər və bu gün də həmin metoddan istifadə edilir. Məhz qeyd olunanlar tarixin ayrı-ayrı mərhələlərində problem kimi meydana çıxmış, nəticədə elmi tədqiqat obyekti olmuş və nəhayət bu

məsələlər problem kimi əvvəlləcə nəzəri cəhətdən araşdırılmış, sonra isə praktikada sınaqdan keçirilmişdir.

Demək, sadalananlar belə qənaətə gəlməyə imkan verir ki, Qərb iqtisadi siyaseti nə bu günün, nə də dünənin məhsuludur. O, əsrlərdən bəri böyük təkamül yolu keçmişdir və bu gün müstəqil Azərbaycan və eyni zamanda müstəqillik əldə etmiş keçid dövrünü yaşayan digər dövlətlər həmin metodlardan istifadə edərək özlərinin daxili və xarici iqtisadi siyasetlərini quraraq tərəqqi edirlər.

Bunu Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə beynəlxalq iqtisadi münasibətlərində daha aydın sezmək mümkündür.

Bəlliidir ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra rastlaşdığı çətinliklərdən biri də öz həllini gözləyən iqtisadi problemlər idi. Dünyanın həm də iqtisadi güc mərkəzi olan ABŞ digər məsələlərlə yanaşı, respublikamızın iqtisadi problemlərinin də həllində əhəmiyyətli rol oynaya

bildi. Bu həm də ABŞ-ın beynəlxalq iqtisadiyyat xətti heç də hamar olmamışdır. Bu həm obyektiv, sferasında güddüyü məqsədə: «Ölkənin daxili həm də subyektiv amillərlə bağlıdır. Bunlar iqtisadi artımını digər dövlətlərin rifahın respublikamızın dövlət başçısının 1991-1993-cü yüksəldilməsi hesabına təmin etməyə» tamamilə illerdə apardığı siyaseti, respublika ərazisinin Ermənistanın təcavüzünə məruz qalması, ölkənin uyğun idi.

Məlumdur ki, rəsmi Vaşinqton beynəlxalq aləmdə fəaliyyət programının iqtisadiyyatla bağlı sahəsində üç mühüm istiqaməti ön plana çəkir. Bunlar əsasən aşağıdakılardır:

1. Bazarların açılmasına yardım etmək.
2. Qlobal səviyyədə iqtisadi yardımə kömək etmək.
3. Maliyyə bazarlarını möhkəmləndirmək.

Təbii olaraq Azərbaycan Respublikası da ABŞ-la iqtisadi-ticarət münasibətlərinə girərkən bu reallıqları nəzərə almalı və imkan daxilində yüksək fayda görməyə səy göstərməyə səy göstərməli idi.

Araşdırmalara əsasən demək olar ki, Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin inkişaf

respublikamızın dövlət başçısının 1991-1993-cü illerdə apardığı siyaseti, respublika ərazisinin Ermənistanın təcavüzünə məruz qalması, ölkənin

şimal qonşusu Rusiya, Cənubdan isə İranın tələbləri ilə üzləşməsi, erməni diasporu və lobbisinin təsiri ilə ABŞ-ın ölkəmizə soyuq münasibəti və s. ilə bağlı amillərdir. Belə bir vəziyyət Azərbaycan Respublikasına ABŞ-la qarşılıqlı əlaqələri, o cümlədən iqtisadi əməkdaşlığı lazımı səviyyədə qurmaq imkanı verməmişdir. Qeyd edək ki, 1991-93-cü illerdə Azərbaycan-ABŞ iqtisadi münasibətlərini tənzimləyən hüquqi-normativ sənəd kimi üç saziş imzalanmışdır. Bunlardan biri 1992-ci ilin sentyabrında imzalanmış «Dənizarxası özəl investisiya korporasiyası haqqında» müqavilə, digəri 1993-cü ilin aprelin 12-də imzalanmış «Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında ticarət münasibətləri

haqqında»⁵¹ saziş, sonuncusu isə həmin ilin sentyabrın 28-də bağlanmış «Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında kapital qoyuluşuna kömək haqqında»⁵² sazişdir.

Adları göstərilən sənədlərdə ABŞ investorlarının Azərbaycanda fəaliyyətlərinin siyasi risk ehtimalının sigorta edilməsi, respublikamıza Birləşmiş Ştatlarla əlaqələrdə «əlverişli ticarət rejimi» şəraiti və iki ölkə arasında açıq investisiya hüququ rejimi yaradılması imkanları təsbit olunmuşdur. Məhz bu mühüm sənədlərə əsasən Azərbaycan-ABŞ beynəlxalq münasibətlərinin əsas dayaqlarından birini ilkin mərhələdə hüquqi cəhətdən tənzimləmək mümkün olmuşdur.

Burada bir vacib cəhəti də nəzərdən qaçırmak olmaz, Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yaranması və bütün sonrakı inkişafında neft amili həllədici rola malik olmuşdur və indi də belədir.

⁵¹ «Azərbaycan» qəzeti, 13.04.1993

⁵² «Azərbaycan» qəzeti, 29.09.1993

Özünün enerji təhlükəsizliyi problemlərini, ehtiyatları İran Körfəzinin və şimal dənizinin neft ehtiyatları ilə müqayisə olunan Xəzər dənizinin enerji mənbələri hesabına həll etməyə çalışan ABŞ-ın Xəzəryanı dövlət olan Azərbaycana iqtisadi tərəfdəş kimi baxması təbii sayılmalıdır. ABŞ üçün əlverişli olan digər cəhət də odur ki, ABŞ-ın regionda iqtisadi baxımdan möhkəmlənməsi, onun bölgədə siyasi dayaqlarını və siyasi nüfuzunu gücləndirən mühüm amillərdən biridir. Qeyd edək ki, hələ çar imperiyası sonra isə Sovet İttifaqı bu regionda enerji ehtiyatlarını öz nəzarəti altında saxlayaraq – təkbaşına mənimsəmişlər.

Bu mənada ABŞ və digər Qərb dövlətlərinin bölgə ilə bağlı atdıqları hər hansı bir addımı qısqanlıqla qarşılanması, müşayiət olunması təbii idi. Rusiya Federasiyası Xəzərin enerji ehtiyatlarının istifadə olunmasında dominant mövqeyə malik olmağa cəhd edərək öz iqtisadi və siyasi nüfuzunu gücləndirirdi. Qeyd edək ki, o, Ermənistan-

Azərbaycan münaqişəsinin həll olunmasında edildi. Əvvəlcə iki Qərb neft konsorsiumu var idi. Qərbin, Türkiyənin, İranın və digər tərəflərin təsir imkanlarını son dərəcə məhdudlaşdırmağa, bu problemlə bağlı hakim mövqeyi əldə etməyə çalışırdı.

«Amoko» daxil idi. «Amoko» həm də bütün işlərə işləniilməsi ilə məşğul olmalı idi. Bu konsorsium isə

Yəni, Azərbaycana siyasi və iqtisadi təzyiqlər göstərərək ABŞ-ın regiona buraxılmaması siyasəti yeridirdi. Nəticədə, Rusyanın bu mövqeyi ABŞ-ın kəskin reaksiyasına səbəb oldu. Bununla belə, Rusyanın ABŞ-ın Qafqaz regionu ilə bağlı olan maraqlarına zidd siyasəti daha ciddi şəkil aldı. Rəsmi Moskva Azərbaycanın ABŞ və digər Qərb dövlətlərinin iri neft şirkətləri ilə Xəzərin enerji ehtiyatlarının birgə mənimsənilməsinə dair apardığı danışqları, onun nəticələrinin özünün «veto» hüququ ilə hədələdi. Bu Ag evi daha çevik addımlar atmaga, ölkənin şirkətlərini isə danışqlar prosesini intensivlaşdırma'yə sövq etdi.

«Makdermot İnterneşnl», «Yunokal» və 1991-ci ilin yayında keçirilən tenderin nəticələrinə yekun vuruldu və ABŞ-ın «Amoko» şirkəti qalib elan edildi. Bundan sonra hər iki konsorsium ləğv edildi, əvəzində «Amoko» şirkətinin rəhbərliyi ilə «Yunokal», «Bi-Pi», «Statoyl alyansı», «Makdermot» və «Remko» şirkətlərindən ibarət yahid konsorsium yaradıldı (gətirilən iqtibaslar «Azərbaycanın xarici əlaqələrində sosial-siyasi münasibətlər» adlı mənbəyə görə əsaslandırılmışdır- R.M.).

Lakin, 1992-ci ilin sonunda qəbul edilmiş 907-ci əlavənin ucbatından «Amoko» şirkəti konsorsiumda rəhbər mövqeyi «British Petroleum»a nəzər yetirək. 1991-ci ilin yanvarında tender elan güzəştə getməli oldu. Göründüyü kimi,

Azərbaycan-ABŞ münasibətlərində iqtisadi siyaseti olunan «İmam» strukturu ilə bağlı danışqlar həyata keçirmək o qədər də asan olmamışdır.

Dönə-dönə qeyd olunmalıdır ki, Azərbaycan və praktikasına əsaslanır və hesab etmək olar ki, onlar ABŞ arasında enerji sahəsində əməkdaşlıq iqtisadi cəhətdən hər iki tərəf üçün səmərəli istiqamətində növbəti addım hələ, ölkə prezidenti fəaliyyətə əlverişli şərait yaradır.

H.Əliyevin bu ölkəyə ilk rəsmi səfəri zamanı (1997, iyun-avqust) atılmışdır.

Yəni, 1997-ci il avqustun 1-də Ağ evdə vitse-prezident A.Qorun və Azərbaycan prezidenti H.Əliyevin iştiraki ilə keçirilən mərasimdə energetika sahəsində dövlətlərarası dialoqun yaradılmasına dair saziş ABŞ-ın üç neft şirkəti ilə («Şevron», «Ekson» və «Mobil») ARDNS arasında Azərbaycanda enerji emalına dair müqavilələr imzalanmışdır ki, onların da Azərbaycan-Amerika iqtisadi münasibətlərində əhəmiyyətli rolü olmuşdur.

Məsələn, Azərbaycan tərəfinin «Amoko» şirkəti ilə tərəfdaşlıq müqaviləsinə əsasən «Amoko» şirkətinə 2 milyard barrel neft ehtiyatları ehtimal

aparmaq üçün müstəsna hüquqlar verməsi dünya

Dönə-dönə qeyd olunmalıdır ki, Azərbaycan və praktikasına əsaslanır və hesab etmək olar ki, onlar ABŞ arasında enerji sahəsində əməkdaşlıq iqtisadi cəhətdən hər iki tərəf üçün səmərəli istiqamətində növbəti addım hələ, ölkə prezidenti fəaliyyətə əlverişli şərait yaradır.

Vaşinqtonda imzalanmış bu müqavilələr Azərbaycan parlamentində 7 noyabr 1997-ci il tarixdə ratifikasiya olunmuş, həmin ilin 5 dekabrında isə qüvvəyə minmişdir.

Bu prosesin tədqiqatı göstərir ki, ABŞ Azərbaycanla təkcə enerji emalı sahəsində sıx əməkdaşlıq etməyib, eyni zamanda hasil olunan neftin dünya bazarına çıxarılması məsələlərində də müşahidə mövqeyində qalmır və geniş fəaliyyat göstərir.

Hələ 1997-ci ilin fevralın 20-də Vaşinqtonda Amerika, Türkiyə Şurasının illik konfransında çıxış edən ABŞ Ticarət Departamentinin müşaviri Yan Kolitski bildirmişdir ki, Amerika Birləşmiş Ştatları Xəzər regionunda neft ehtiyatlarının istehsalı və

onun ixracı, o cümlədən Bakıdan Ceyhana Xəzər dənizindən Aralıq dənizinə nəqli üçün müxtəlif boru xətlərinin tikilməsini müdafiə edir.⁵³

Təxminən eyni məzmunlu fikirləri ABŞ Dövlət katibinin iqtisadiyyat və biznes üzrə müşaviri Stüart Ayzenstat da senatın beynəlxalq əlaqələr üzrə komitəsinin 22 iyun 1997-ci il tarixli iclasında söyləmiş və hələ Azərbaycan_ Respublikasının prezidentinin ABŞ-a ilk rəsmi səfəri zamanı Xəzər neftinin dünya bazarına ixracı məsələsi əsas müzakirə obyektlərindən biri olmuşdur. Həmin ərəfədə çoxsaylı görüşlər prosesində həm Azərbaycan, həm də ABŞ tərəfi Bakı-Ceyhan xəttinin çəkilişinə tərəfdar olduğunu nümayiş etdirmişdir.

Araşdırılan materiallara əsasən belə bir qənaətə gəlmək olar ki, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi, səfir Uilyam Kutninin Amerikanın Con Honkins Universiteti nəzdində

qabaqcıl Beynəlxalq Tədqiqatlar məktəbinin Mərkəzi Asiya İnstитutundakı 4 fevral 1998-ci il tarixli çıxışı Azərbaycan neftinin əsas ixrac kəməri ilə bağlı rəsmi Vaşinqtonun mövqeyini daha da aydın əks etdirir.

Səfir Kurtni Bakı-Ceyhan boru kəmərinə ölkəsinin daha böyük diqqət yetirdiyini qeyd edərək bildirmişdir ki, bu kəmər Bosfor vasitəsilə daşımaların əsas alternativini təmin edir. Neft və qaz kəmərlərinin birləşdirilməsi istehsalın miqyasının genişlənməsi ilə əlaqədar qənaət əldə edilməsini təmin edə bilər. Bu isə Bakı-Ceyhan kəmərinin çəkilişini daha əhəmiyyətli edir (artıq Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verilmişdir – R.M.).

Reallıqdan çıxış edərək bir real faktı xüsusiilə qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri (1997-ci ilin iyulun 27-dən avqustun 7-dək davam etmişdir) ikitərəfli əlaqələrin intensiv inkişafının əsasını

⁵³ «Respublika» qəzeti, 21-22.02.1997.

qoydu. Odur ki, bu rəsmi səfər Azərbaycan-ABŞ münasibətlərini daha da Amerika münasibətləri tarixində xüsusi bir keyfiyyət möhkəmləndirdi;

mərhələsinin, yeni əlaqələrin intensiv inkişafının - İqtisadi-siyasi, hərbi, təhlükəsizlik, mədəni və başlanğıçı kimi qiymətləndirilməlidir.

Təbii ki, hər bir ölkə başçısının başqa bir genişləndirilməsi barədə razılığa gəlindi və bunun dövlətə rəsmi səfəri qarşısında qoyduğu vəzifələr hər iki dövlətin milli maraq və mənafelərinə cavab və onların nə dərəcədə həyata keçirilməsi verməsi haqqında real fikirlər bildirildi; baxımından əhəmiyyətlidir. Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfəri qarşısında qarşılıqlı münasibətlərdə mənfi effekt yarada duran əsas vəzifələr uğurla yerinə yetirildi və biləcək halların qarşısının alınması imkanları barədə aşağıdakı nəticələr əldə olundu:

- Azərbaycan prezidenti ABŞ-a ilk rəsmi səfəri

zamanı bu dövlətin bütün nüfuzlu dövlət xadimləri, ictimai-siyasi və maliyyə dairələri, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşərək hüqiqi-normativ əsas olacaq sənədləri imzaladı;

- İqtisadi-siyasi, hərbi, təhlükəsizlik, mədəni və humanitar sahələrdə əməkdaşlığın daha da

razılığın əməkdaşlığından istifadə edilməsi barədə razılığa gəlindi və bunun dövlətə rəsmi səfəri qarşısında qoyduğu vəzifələr hər iki dövlətin milli maraq və mənafelərinə cavab və onların nə dərəcədə həyata keçirilməsi verməsi haqqında real fikirlər bildirildi;

- Yüksək səviyyəli görüşlər zamanı gələcəkdə baxımından əhəmiyyətlidir. Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfəri qarşısında qarşılıqlı münasibətlərdə mənfi effekt yarada duran əsas vəzifələr uğurla yerinə yetirildi və biləcək halların qarşısının alınması imkanları barədə aşağıdakı nəticələr əldə olundu:

fikir mübadiləsi apararaq 907-ci əlavənin götürülməsinə səy göstərdi və s.

Beləliklə, Azərbaycan-ABŞ beynəlxalq iqtisadi münasibətləri mövcud problemlərin doğurduğu çətinliklərə baxmayaraq tədricən inkişaf edir. Görülmüş işlər Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafi üçün zəmin hazırlamış və

Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələri 1997-ci ilin iyul-avqust aylarında prezident Heydər Əliyev ABŞ-da rəsmi səfərdə olarkən daha

yüksək səviyyəyə qaldırılaraq intensiv inkişaf yoluna qədəm qoymuşdur.

FƏSİL 2. DÖVLƏTLƏRƏRASI

MÜNASİBƏTLƏRİN FORMALAŞMASINDA BEYNƏLXALQ ƏLAQƏLƏRİN ROLU

2.1. Azərbaycan-Qərb münasibətlərində beynəlxalq təşkilatların əhəmiyyəti

Suveren Azərbaycan dövlətinə müstəqilliyinin bərpasından sonra dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq yaratmağa, beynəlxalq hüququn subyekti kimi universal və regional beynəlxalq təşkilatlara daxil olmağa perspektivlər açıldı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olmaqla müstəqil dövlət kimi beynəlxalq aləmdə ilk uğurlu addımlarını atmağa başladı.

Təbii olaraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından sayılan BMT-yə üzv olan Azərbaycan ATƏT-lə əməkdaşlığı da üstünlük

verirdi. Çünkü, hazırda beynəlxalq siyaset aləmində Ümumavropa təhlükəsizliyinin etibarlı institutu kimi çıxış edən, yəni Yeni Avropada sivilizasiyalı birgə yaşayış qaydalarının bərqərar olunmasında və inkişafında dövlətlərarası münasibətlər sahəsində konfliktli problemləri əməkdaşlıq və qarşılıqlı fayda müstəvisində həllinə yönəldən mühüm siyasi qurumlardan biri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır (ATƏT). Məhz buna görə demokratikləşmə yolunu seçmiş gənc Azərbaycan Respublikasının ATƏT-lə hərtərəfli əməkdaşlığı ölkəmizin xarici siyasetinin prioritət istiqamətlərindən biri sayılmalıdır.

Azərbaycan diplomatiyasının son illərdə qazandığı uğurların mahiyyəti bundadır ki, əvvəlki rəhbərliyin kifayət qədər qiymətləndirmədiyi bu nüfuzlu beynəlxalq təşkilatla səmərəli münasibətlər qura bilmişdir.

Belə ki, atəşkəs rejiminin yaranmasından sonra ölkədəki siyasi sabitlik dünya birliyinin

nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT ilə münasibətlər qurmaq üçün əlverişli imkanlar açmışdır.

Azərbaycanın ATƏT-lə əməkdaşlığını əks etdirən bir neçə məqamını nəzərdən keçirək. Məsələn, Azərbaycan nümayəndə heyəti 1994-cü ilin iyulunda ATƏT-in Parlamentlər Assambleyasının Vyana sessiyasının işində fəal iştirak etmiş konfliktin Azərbaycanın milli mənafeləri baxımından həlli xüsusi göstərilmişdir. Həmin sessiyada çıxış edən AFR Bundestaqının prezidenti xanım Rima Ziemut ATƏT-in beynəlxalq konfliktlərin həllində müəyyən təcrübə qazandığını qeyd edərək göstərmüşdür ki, regionda sabitliyin bərpası üçün bu beynəlxalq qurumun real imkanlarından daha geniş istifadə olunmalıdır. İştirakçı dövlətlərin nümayəndələri bunu da xüsusilə vurğulamışlar ki, ATƏT bir siyasi qurum kimi yeniləşməli, öz funksiyalarını təkmilləşdirməli və səlahiyyətlərini genişləndirməlidir.

Həmin dövrə ATƏT-in Minsk qrupunun rəhbəri Yan Eliassonun Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsi prosesində tərəqqinin əldə olunmasından bəhs edərkən ilk dəfə olaraq «Azərbaycanın işgal olunmuş torpaqları» ifadəsini işlətmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, 1992-ci ilin yazında yaradılmış ATƏT-in Minsk qrupu atəşkəsə nail olmaqdə və konfliktlərin siyasi yolla həllində faydalı iş görmüş, bir sıra sülhməramlı və humanitar aksiyalar həyata keçirmişdir. Assambleyada konfliktin ATƏT-in prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həll olunması təqdirəlayıq hal kimi qiymətləndirilmişdir.

Həmin dövrə aid mənbələrin araşdırılması göstərir ki, Azərbaycanın sülh təşəbbüsleri tanınmış dünya siyasetçiləri Qarabağ probleminə yanaşmalar təkliflərinin ümidverici olduğunu bildirmişdir. ATƏT-in təkliflərində atəşə birdəfəlik son qoymaq, döyüşən tərəfləri ayırmak hər cür blokadadan

intina etmək və həmin rayonun siyasi statusu ətrafında danışıqlar aparmaq prioritət vəzifələr olaraq müəyyənləşmişdir. Konqresmen C.Kennedi Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsindən bəhs edərkən bildirmişdir ki, burada təkcə rus ordusu deyil, həmçinin digər ölkələrin hərbi kontingenti yerləşdirilməlidir. Həmin dövrə «Vaşinqton tayms» qəzetində dərc olunmuş bir məqalədə Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfi dəstəklənirdi. Sağlam düşüncə mövqeyini əks etdirən həmin yazıda hətta deyilirdi ki, ABŞ-ın Qafqazdakı diplomatiyasının taleyinin həll olunmasında Klinton hökuməti erməni lobbisinə imkan verməməlidir. Yəni 20 min insanın həlak olmasına və bir milyondan artıq qaçqının doğma yurdlarından didərgin düşməsinə səbəb olan konfliktin həllinə ABŞ ədalətli yanaşmalıdır.

Başqa bir məqama diqqət yetirək, 1994-cü ilin sentyabrında BMT-də ABŞ-ın daimi nümayəndəsi Madlen Olbrayt Bakıda olarkən prezident Heydər

Əliyevlə görüşmüş və özünün problemə münasibətini bildirəkən demişdir ki, ATƏT Dağlıq Qarabağ məsələsinə bütün beynəlxalq birlik üçün sınaq kimi yanaşır. O, həmçinin əmin olduğunu bildirmişdir ki, bu sınaq müddətində həmin qəbildən olan beynəlxalq və regional konfliktlər aradan qaldırılmalıdır. Qeyd edilməlidir ki, həmin dövrdə Azərbaycan tərəfi Minsk qrupunun daha da fəallaşması üçün xeyli səy göstərmiş, konfliktin həllində BMT kimi nüfuzlu beynəlxalq təşkilatın imkanlarından istifadəyə yönəlmış məqsədyönlü fəaliyyət nümayiş etdirmiş, BMT ilə ATƏT-in işinin əlaqələndirilməsində əlindən gələni etmişdir.

Gətirilən iqtibaslar onu göstərir ki, Ermənistən tərəfindən təcavüzə məruz qalan Azərbaycan həqiqətləri ATƏT-in və BMT-nin xətti ilə dünya ictimaiyyətinə çatdırılır və dünya dövlətləri, xüsusilə Qərb ölkələri dövlətlərarası münasibətləri qurarkən regional münaqişələri yetərinçə araşdırır, sonra isə xarici əlaqələrini hansı yönümdə qurmağı

qərarlaşdırır.

Bələ bir münasibətin motivləri, yəni, regional konfliktlərin həllində beynəlxalq hüquq normalarının əsas görüşülməsi məsələsi ATƏT-in üzv dövlətlərinin yekdil rəyində də aydın görünür. Məsələn, Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatının 3 dekabr 1996-cı il Lissabon Zirvə görüşünün sənədlərinə 1 sayılı əlavədə ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatında deyilir: «Sizə məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsinin həllində heç bir irəli1əyiş əldə edilməmişdir. Mən təəssüflə qeyd edirəm ki, məsələnin nizamlanması prinsiplərinə dair tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində Minsk konfiksə həmsədrlərinin səyləri uğurla nəticələnmişdi».⁵⁴

Minsk qrupunun həmsədrləri tərəfindən Dağlıq

⁵⁴ Diplomiya aləmi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı, № 2, 2003, səh. 120.

Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalasdırılan üç prinsip tövsiyə edilmişdir. Bu prinsipləri Minsk qrupunun bütün üzv-dövlətləri dəstəkləyir. Bu prinsiplər aşağıdakılardır:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
 - Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz məqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;
 - bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.
- Mən təəssüflə etiraf edirəm ki, bir iştirakçı dövlət kimi qəbul edə bilmədi. Bu prinsiplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.
- Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək».⁵⁵
- Zənnimizcə bəyanatda səslənən «Bu prinsipləri Minsk qrupunun bütün üzv dövlətləri dəstəkləyir» ifadəsi dövlətlərarası münasibətlərin beynəlxalq qanunlara əsaslandığının, problemlə məsələlərin həllində ədalətli mövqe tutmaq üçün ümumbəşəri dəyərlərə əsaslanmağın zəruriliyi və s. məsələlərin motivlərini ehtiva edir. Beləliklə də hər hansı bir ölkə özünün dövlətlərarası münasibətlərini qurarkən bəzi təməl prinsiplərinə xüsusi olaraq riayət etməlidir. Yəni strateji əhəmiyyət kəsb edən ölkələr olmasına baxmayaraq beynəlxalq əlaqələr qurularkən digər cəhətlər, həmin dövlətin təcavüzkar olub-olmaması, ölkədəki ictimai sabitlik və s. mütləq nəzərə alınmalıdır. Bunlar isə beynəlxalq hüquq normaları ilə müəyyənləşdirilir və tənzimlənir.

⁵⁵ Yenə orada, səh. 120.

Dövlətlərarası münasibətlərin inkişafında və formallaşmasında nüfuzlu beynəlxalq təşkilat kimi ATƏT-in İstanbul zirvə görüşü xüsusilə əhəmiyyətli sayılmalıdır. Əvvəla qeyd etməliyik ki, İstanbul xartiyasının məqsədi xoşməramlı idi. Yəni, İstanbul xartiyasının başlıca məqsədi Avropada sülhü təmin etmək, əmin-amanlıq yaratmaq, təhlükəsizliyin təminatı, ölkələrin ərazi bütövlüyünü qorumaq və meydana çıxa biləcək konfliktləri sülh yolu ilə həll etmək, demokratiyanı inkişaf etdirmək, insan hüquqlarına hörməti vacib prinsip kimi qiymətləndirmək olduğundan bu tarixi sənədin prezident tərəfindən də imzalanması dövlətimizin xarici siyasəti və diplomatiyası üçün keyfiyyətcə yeni dünya reallıqlarında özünü tapması deməkdir. Həqiqət bundan ibarətdir ki, bu günə qədər Azərbaycanın belə bir bəşəri əhəmiyyət kəsb edən sənəddə imzası olmamışdır. Lakin mübaliğəsiz demək olar ki, bəşəri dəyərlərə söykənən İstanbul xartiyası mühüm tarixi hadisə sayıla bilər.

Respublikamızın beynəlxalq əlaqələrini ehtiva edən milli təhlükəsizliyi və ümumiyyətle milli mənafelər baxımından ikinci mühüm sənəd Avropada silahlı qüvvələr haqqında müqavilənin imzalanmasıdır. ATƏT-in İstanbul zirvə görüşündə iştirak edən 30 ölkənin dövlət və hökumət başçıları noyabrında 19-da sehər «Lütfi Kirdar mərkəzi»ndə Avropada adı silahlı qüvvələr haqqında müqavilə imzalamışlar ki, bu da dövlətin təhlükəsizliyinə qarant və beynəlxalq münasibətlərin inkişafına müvafiq şəraitin yaranması baxımından çox əhəmiyyətli idi.

Bəlli olduğu kimi, hər dövlətin digər dövlətin adı silahlarının həm miqdarının, həm də yerləşdiyi regionların müəyyənləşdirilməsi, bununla da təhlükəsizliyinin təmin olunması üçün 1990-ci ildə NATO ilə Varşava paktı arasında beynəlxalq əhəmiyyətli müqavilə imzalanmışdır. Təbii olaraq bunu da beynəlxalq əməkdaşlığın bir elementi kimi qəbul etməyə əsasımız var. Bu müqavilə hər iki bloğun müəyyən diplomatik səyləri sayəsində

obyektiv reallıqların zərurətindən bağlanmışdı. Lakin Varşava paktı (1991, mart) və bir qədər sonra Sovet İttifaqı dağılıandan (1991, dekabr), SSRİ-yə vaxtilə daxil olan respublikalar müstəqillik qazandıqdan sonra yeni siyasi reallıqlar şəraitində həmin müqavilə hərbi və hüquqi qüvvəsini itirmiş hesab olundu. Təbii ki, NATO-ya bu müqaviləni yeniləşdirmək üçün keçmiş ittifaqda kvotalar, yəni Sovetlər İttifaqının ərazisində yaranmış yeni müstəqil dövlətlərdə silahların harada və nə qədər olması məsələsi məlum deyildi və buna görə də müqaviləni tezliklə bağlamaq mümkün olmamışdı.

Azərbaycan tərəfi İstanbul sammiti iştirakçılarına bildirmişidir ki, ölkəmizin ağır vəziyyətinə baxmayaraq, yəni bizim regionun hərbiləşdirildiyinə, hərbi silahla doldurulduğuna və Dağlıq Qarabağa nəzarət olmadığına və kvotamızın az olmasına baxmayaraq Azərbaycan belə bir müqaviləni regionda təhlükəsizlik naminə imzalamışdır. Bu, Azərbaycan diplomatiyasının

növbəti uğurlu gedisi idi.

Həqiqətən də yeni transmilli korporasiyalar əsri belədir ki, iqtisadi təmələ söykənməyən diplomatiya uğur qazana bilmir. Müasir tipli xarici siyasetdə hakimiyyətlə biznes arasında sivilizasiyalı dialoq daha aparıcı amildir. Dövrün bu həqiqəti İstanbul Zirvə görüşündə özünün real təzahürünü Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanmasında tapdı. Bu gün aforizm kimi səslənən «Əsrin müqaviləsi»ni yaratmasayıq, Bakı-Ceyhan da olmayıacaqdır» fikri bundan sonra da diplomatik fəaliyyətə yeni rövnəq verəcəkdir. Məlum olduğu kimi son illər ərzində kəmərin çəkilişi barədə müqavilənin imzalanması İstanbul zirvə görüşündə reallaşdı və qeyd etdiyimiz kimi artıq bu kəmər istifadəyə verilmişdir. Göründüyü kimi nüfuzlu beynəlxalq təşkilatlardan sayılan ATƏT regional konfliktlərin nizamlanmasında əhəmiyyətli olmaqla yanaşı, dövlətlərarası münasibətlərin formalaşmasında da böyük bir missiyani yerinə

yetirir.

Dövlətlərarası beynəlxalq münasibətlər idarəetmə, kütləvi informasiya vasitələri sahəsində yaranmasında və inkişafında əhəmiyyətli ro əməkdaşlığı əhatə edir».⁵⁷ oynayan nüfuzlu təşkilatlardan biri də Avropa Şurasıdır. Mənbələr yazır: «1949-cu ilin may ayının 5-də 10 Avropa dövləti, (Belçika, Fransa, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Norveç, Hollanda, Böyük Britaniya və İsveç) Avropa Şurasının Nizamnaməsinə imzalayaraq yen beynəlxalq siyasi təşkilat yaratdılar».⁵⁶

Qanunun alılıyini, insan hüquqları və əsas azadlıqlarının müdafiəsini təmin edən hər bir Avropa dövləti Avropa Şurasının üzvü ola bilər. Hazırda 41 üzv-dövlətləri birləşdirən Avropa Şurasının qərargah-mənzili Fransanın Strasburg şəhərində, Avropa Sarayında yerləşir.

Bu təşkilat Avropa Birliyinin ən vacid problemlərini, o cümlədən, insan hüquqları, hüquq sosial və iqtisadi məsələlər, səhiyyə, ekologiya-

təhsil, mədəniyyət, idman, gənclər, yerli və regional

idarəetmə, kütləvi informasiya vasitələri sahəsində

əhatə edir».⁵⁷

Digər bir tədqiqatçı A.İ.Vəliyev «Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində Avropa Şurasının fəaliyyəti» adlı namizədlik dissertasiyasında yazır ki, «Beynəlxalq siyasi prosesi səciyyələndirən və elementlərdən biri beynəlxalq siyasi fəaliyyətin və

münasibətlərin subyektləridir. Beynəlxalq münasibətlərin və siyasi prosesin xüsusiyyətləri ilk növbədə bu subyektlərin dərin politoloji təhlili prosesində aşkarlanır. Dövlətlərarası təşkilatlar beynəlxalq siyasi prosesin dövlətdən sonrakı əsas subyektləridir.

Müasir, dövrdə siyasi proseslər və beynəlxalq münasibətlər sistemində dövlətlərarası təşkilatlarla əlaqələr xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, bu

⁵⁶ Avropa Şurası və Azərbaycan. Bakı, 2000, səh. 15.

⁵⁷ Yenə orada, səh. 15.

və ya digər ölkənin siyasi, iqtisadi, sosial və mədəni, iqtisadi və elmi-texniki problemlərinin həllində də özünəməxsus rol oynayır. Belə təşkilatlar sırasına daxil olan Avropa Şurasının ümumi səciyyəsinin öyrənilməsi siyasi elmlər üçün böyük elmi-nəzəri əhəmiyyət daşıyır»(iqtibas A.İ.Vəliyevin yuxarıda adı çəkilən namizədlik dissertasiyasından gətirilmişdir- R.M.).

Həqiqətən də, Avropa qitəsinin ən böyük və mötəbər təşkilatlarından biri olan Avropa Şurasının əsas məqsədi də dövlətlərin ideya və prinsiplərinin müdafiə və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq, Avropalı demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək etmək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi və vahid mədəniyyətin formalaşması üçün Avropa özünüdərkini möhkəmləndirmək və inkişaf etdirməkdən, üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etməkdən ibarətdir». Avropa Şurası sisteminə daxil olan bütün

dövlətlərin təşkilatdakı fəaliyyəti məhz bu məqsədlərə xidmət göstərir.

Digər tərəfdən «Beynəlxalq aləmdə baş verən siyasi proseslərə fəal şəkildə qoşulmaq, ölkə daxilində demokratik prosesləri inkişaf etdirmək, ümumbəşəri və qlobal problemlərin həllindən kənardə qalmamaq üçün Avropa Şurasının üzvü olmaq əsas amillərdən biri kimi çıxış edir». Yəni Avropa Şurasının tribunası dövlətin öz məqsəd və məramlarını dünyaya bəyan etmək, istər xarici, istərsə də daxili problemlərin həlli üçün digər ölkələri əməkdaşlığa çağırmaq məqsədilə qitə miqyasında istifadə edə biləcəyi ən ali kürsüdür. Məhz bu cəhətlər yeni yaranan və insan hüquq və azadlıqların qorunması ideyasını müdafiə edən demokratik dövlətlərin Avropa Şurasına üzv olmaq istəyini həmişə ön plana keçirir. Avropa Şurasına üzvlük onun tərkibinə daxil olan dövlət üçün aşağıdakı cəhətlərdən əhəmiyyətlidir:

-bir çox üzv ölkələrlə normal dövlətlərarası

münasibətlər qurmaq imkanı yaradır;
-başqa üzv dövlətlərlə əlaqələri zəif olan ölkənin beynəlxalq münasibətlərdən nisbi təcrid olunmasını kompensasiya edir;
-Avropa ölkələri ilə bütün sahələrdə münasibətlər qurmaq və inkişaf etdimək üçün şərait yaradır;
-dövlətin beynəlxalq həyatın bir çox problemlərinin həllinə münasibət bildirməsinə imkan verir;
-dövlətin özünün iştirak etdiyi regional konflikti dünya siyaseti səviyyəsinə qaldırır.

Tədqiqatçı Avropa Şurasının funksiyalarını 5 maddədə ətraflı şəkildə şərh edir. Zənnimizcə müəllifin fikirlərinə onu da əlavə etmək yerinə düşər ki, Avropa Şurasının üzvlüyünə qəbul olunan hər bir dövlət beynəlxalq münasibətlər sahəsində böyük təcrübə qazanmış ölkələrin keçdiyi yolu özünə örnək kimi götürə bilər.

Bəlli olduğu kimi, hazırda Qərbə integrasiya olunan, Avropa Şurasının üzvü Azərbaycanın AŞ-nın tam hüquqlu üzvlüyünə qədərki yolu çox da asan olmayıb. Qeyd etdiyimiz kimi 1991-ci 18 oktyabrda Azərbaycan Respublikası «Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktini qəbul etməklə öz müstəqilliyini bərpa etdi. Bu, müstəqil dövlət kimi Azərbaycana dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq yaratmağa, beynəlxalq hüququn subyekti kimi universal və regional beynəlxalq təşkilatlara daxil olmağa perspektivlər açdı. Azərbaycan Birleşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olmaqla müstəqil dövlət kimi beynəlxalq aləmdə ilk addımlarını atdı.

Sənədlərin dili ilə desək, Azərbaycan Avropa Şurasına «xüsusi qonaq» qismində də daxil olmaq barədə 1992-ci ildə rəsmi müraciət etmişdir. Lakin «həmin dövrdə olan mövcud ictimai-siyasi şərait

bunun müsbət həllinə imkan vermədi».⁵⁸

Yəni, 1993-cü ilin ikinci yarısından başlayaraq ölkəmiz, Avropanın ayrılmaz hissəsi kimi, beynəlxalq aləmdə fəallığını gücləndirmiş, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində mühüm addımlar atmışdır. 1994-cü ilin mayında Ermənistanla münaqışdə hərbi əməliyyatların dayandırılması və atəşkəsin əldə edilməsi, siyasi sabitlik Azərbaycanla Avropa Şurasının yaxınlaşması prosesinə təkan verdi.

Ölkəmizin həyatında demokratik, ictimai və siyasi dəyişiklərin baş vermesi, 1995-ci ilin noyabr ayında çoxpartiyalılıq əsasında Parlamentə demokratik seçkilərin keçirilməsi, yeni qəbul olunmuş Konstitusiyada insan hüquq və əsas azadlıqlarının haqqında Avropa Konvensiyasına qoşulmağa hazır olmasını bəyan etməyə imkan verdi. Vahid Avropa hüquq məkanına tamamilə

daxil olmağa cəhd etməklə yanaşı, Azərbaycan sosial, texniki, elmi və mədəni sahələrə aid Avropa nörmətiv sənədlərinə qoşulmaq arzusunu da bildirmişdir. Bir sıra qanun layihələri Avropa Şurasına ekspertizaya göndərilmiş və təşkilat tərəfindən müsbət qiymətləndirilmişdir.

Azərbaycanın dünya miqyasında, o cümlədən Avropada sülhsevər siyaseti ilə tanınması, respublikanın Avropa strukturlarına integrasiya etmək sahəsindəki diplomatik səyləri Avropa Şurasında imicini xeyli yüksəltmişdir. Bunun nəticəsi kimi 1996-cı il iyunun 28-də Avropa Şurası Parlament Assambleyasının Bürosunda Azərbaycanın «xüsusi qonaq» statusu ilə Avropa Şurasına qəbul edilməsi haqqında qərar çıxardılmışdır. Bu tarixi hadisə Azərbaycan Respublikasının Avropada öz mövqelərininin möhkəmlənməsinə xidmət etmişdir.

Qeyd olunan irəliləyişlər Azərbaycanın Avropaya, o cümlədən Qərbə integrasiyasını təbii

⁵⁸ Müstəqil dövlətimizin diplomatiyasının uğurlu fəaliyyəti. «Dirçəliş – XXI əsr» jurnalı, № 62, 2003, səh. 160.

ki, sürətləndirirdi. Belə bir əlverişli şəraitin yaranması Heydər Əliyevin birbaşa məqsədyönlü fəaliyyəti ilə bağlıdır.

Təbii olaraq Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevin uzaqqorən siyaseti nəticəsində dövlətlərarası beynəlxalq münasibətləri ümumdünya səviyyəsinə qaldırmaq məqsədilə diplomatiyanı elmi şəkildə araşdıraraq müxtəlif istiqamətlərdə fəaliyyət göstərmək üçün xüsusi konsepsiya hazırlanması tələbini qoyması, təbii olaraq, bugünkü uğurlarımızın qaranti iddi. Artıq 1993-cü ilin ikinci yarısından başlayaraq ölkəmiz Avropanın ayrılmaz hissəsi kimi beynəlxalq aləmdə fəaliyyətini gücləndirmiş, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi sahəsində mühüm addımlar atmışdır. 1995-ci ilin noyabr ayında çoxpartiyalılıq əsasında parlamentə demokratik seçkilərin keçirilməsi, yeni Konstitusiya qəbul edilməsi, ölkənin insan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasına qoşulmaya hazır olması.

Azərbaycanın dünya miqyasında, o cümlədən Avropada sülhsevər siyaseti ilə tanınması, respublikanın Avropa strukturlarına integrasiya etmək sahəsindəki diplomatik səyləri Avropa Şurasında onun ictimai imicini xeyli yüksəltdi. Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi dövlətin daim nəzarətində idi. Azərbaycan Prezidentinin 1998-ci il 20 yanvar tarixli sərəncamının birinci bəndində deyilir: «Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə tövsiyə edilsin ki, AŞ PA-nın sessiyalarında, komitələrin işində və digər tədbirlərində mütəmadi və fəal iştirak etsinlər, Azərbaycan Respublikasının daxili və xarici siyasetini, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair ATƏT-in Lissabon zirvə görüşünün sənədlərində və Avropa Şurası Parlament Assambleyasının Zaqqafqaziyada münaqişələrə dair qətnaməsində əks etdirilmiş prin-

sipləri təbliğ etsinlər».

Həqiqətən də əvvəllər qonaq statusu ilə, sonradan isə bu qurumun tamhüquqlu üzvü olan Azərbaycan öz parlament nümayəndələri vasitəsilə Avropa Şurasının müvafiq komitələrinin işində və tədbirlərdə fəal iştirak etməklə respublikamızın Avropaya integrasiyasına yönəldilmiş dövlət siyasetini güclü şəkildə təbliğ edir. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizə vurulmuş iqtisadi, mənəvi və sosial ziyan, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti barədə çıxışlar edir, Avropa ictimaiyyətinin diqqətini onların hüquqlarının bərpasına cəlb etməyə səy göstərir.

Çoxillik iş təcrübəsinə malik nüfuzlu beynəlxalq təşkilat sayılan Avropa Şurasının qanunlar toplusuna diqqət yetirdikdə nəzəri cəlb edən fəaliyyətin nailiyyətlərinin ən başlıca səbəbi cəhətlərdən biri insan hüquqları nəzərə alınmaqla terrorizmlə mübarizə məsələsidir. Qeyd etməliyik ki, AŞ PA sessiyalarında və əksər iclaslarında bu olan İlham Əliyevin AŞ PA-dakı uğurlu fəaliyyətinin məsələ ilə bağlı müzakirələr böyük fəallılıqla keçir və nəticəsidir. Hər bir məsələdə Azərbaycan

müvafiq sənədlər qəbul edilir. Terrorizm bu və ya digər ölkənin, regionun problemi kimi yox, qlobal problem kimi nəzərdən keçirilir, hansı ölkədə, yaxud bölgədə töredilməsindən asılı olmayaraq terror əməllərinə birmənalı münasibət bildirilir, əsrin bələsi pislənilir.

Araşdırmağa çalışdığımız problemlə bağlı tədqiqat əsərlərində çox önemli cəhətlər əksini tapmışdır. Beynəlxalq münasibətlər istiqamətində ciddi araşdırımlar aparan H.Həmidov tədqiqatlarında haqlı olaraq qeyd edir ki, son dövrün hadisələrinin xronologiyası nəzərdən keçirildikdə AŞ PA-da Azərbaycan parlamenti

nümayəndə heyətinin fəaliyyəti daha qabarıq şəkildə diqqəti çəkir. Aydın şəkildə görünən əməli nümayəndə heyəti üzvlərinin birgə səyləri, elmi potensialının səviyyəsi, yüksək diplomatiya səriştəsi AŞ PA sessiyalarında və əksər iclaslarında bu olan İlham Əliyevin AŞ PA-dakı uğurlu fəaliyyətinin məsələ ilə bağlı müzakirələr böyük fəallılıqla keçir və nəticəsidir. Hər bir məsələdə Azərbaycan

nümayəndələri öz mövqelərini bildirirlər. Azərbaycan AŞ-nın tamhüquqlu üzvü olandan bəri o, Avropa Şurası Parlament Assambleyasının sessiyalarında erməni separatizmi, ödkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağdakı separatçılıq əməlləri barədə mütəmadi olaraq çıxış etmiş və bu, nümayəndə heyətinin sonrakı fəaliyyəti üçün çox böyük əsas olmuşdur. Səmimi etiraf etməliyik ki, millət vəkili (əvvəlki dövr nəzərdə tutulur. Hazırda Azərbaycan Respublikasının prezidentidir – R.M.) İlham Əliyevin ilk çıxışlarından sonra Parlament Assambleyasındaki mühit dəyişmiş, artıq Azərbaycana qarşı işləyən deputatlar həmkarlarını bizə əks istiqamətdə səfərbər etməkdə aciz qalmışlar. Ermənistən bütün dünyaya işgalçı bir dövlət kimi təqdim edilib.⁵⁹

Beynəlxalq əməkdaşlığı strateji amilə çevirən digər bir məsələ, yəni ABŞ-da törədilən dəhşətlər

⁵⁹ Həmidov H.A. Mustəqil dövlətimizin diplomatiyasının uğurlu fəaliyyəti, «Dirçəliş – XXI əsr», Bakı, 2003, № 92, səh. 162.

terror aktları ilə bağlı məsələ dərhal AŞ PA-nın gündəliyində özünün əksini tapdı. Mustəqil Azərbaycan dövləti də təbii olaraq bu prosesdən kənarda qala bilməzdidi. Azərbaycan da terrordan uzun illərdən bəri əziyyət çəkən ölkə idi.

Terrorçuluğun bütün ölkələri hədəf seçə biləcəyini qlobal problem sayan Heydər Əliyev haqlı olaraq dərhal bəyan etdi ki, terrorçuluq təhlükəsinin tamamilə aradan qaldırılması və gələcəkdə heç bir xalqın, heç bir dövlətin belə dəhşətli sınaqlara və sarsıntılarla məruz qalmaması üçün beynəlxalq ictimaiyyət, bütün dünya xalqları və dövlətləri səyləri birləşdirməli, terrorçuluğa qarşı barışmaz mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqla sübuta yetirməlidirlər. Azərbaycan bu istiqamətdə öz üzərinə götürdüyü öhdəlikləri bundan sonra da dönmədən yerinə yetirəcəkdir.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın Qərbə, xüsusilə Avropaya integrasiyasını, beynəlxalq münasibətlərin formallaşmasında vacib

elementlərdən sayılan öhdəliklərin götürülməsi və onların yerinə yetirilməsi barədə dəyərli fikirlərinin, onun layiqli davamçısı İlham Əliyev tərəfindən mötəbər beynəlxalq yiğincəqlarda söyləndiyi coxsayılı mənbələrdə əksini tapmışdır. Lakin biz onlardan birində həm qeyd olunan öhdəliklər barədə, həm də güclü diplomatik gedişlərin ehtiva olunduğu bəzi məqamlara aydınlıq gətirmək üçün 2002-ci ilin 26 sentyabrında AŞ PA-nın iclasında İlham Əliyevin çıxışına nəzər yetirək:

«Hörmətli cənab prezident!

Xanımlar və cənablar!

İl yarım əvvəl Azərbaycan Avropa Şurasının üzvü oldu. Azərbaycanın Avropa Şurasına qəbul olunması əsaslı surətdə sübuta yetirir ki, Azərbaycan Avropa dəyərlərinə güclü surətdə sadıqdır, demokratiya, siyasi plüralizm və bütün əsas azadlıqlar mövqeyində möhkəm dayanıbdır.

Cəmi on il əvvəl müstəqilliyini əldə etmiş və bı illər ərzində gərgin və təhlükəli anlar yaşamış

ıztirablar keçirmiş, vətəndaş məharibəsi, bir neçə hərbi çəvriliş cəhdi ilə üzləşmiş bir ölkə üçün demokratik cəmiyyət qurmaq uğuru, həqiqətən, çox əsaslıdır. Azərbaycan hələ də Ermənistanla mühabibə şəraitində yaşayır. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işgal altında saxlamaqda davam edir və bu səbəbdən də bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünə çevrilmişdir».⁶⁰

«Azərbaycan iqtisadi, sosial və siyasi islahatlar siyasəti aparır ki, bu islahatların nəticəsində də bizim ölkəmiz Avropa və dünya strukturlarına əsas etibarilə integrasiya olunmuşdur.

Bizim məqsədimiz beynəlxalq birliyin və Avropa Şurasının yardımı ilə daha böyük integrasiyaya nail olmaqdır. Biz islahatları təriflənmək üçün deyil, rəsmi öhdəliklərimizi yerinə

⁶⁰ Sentyabrın 26-da AŞ PA-nın iclasında Azərbaycanın AŞ qarşısında öhdəlikləri yerinə yetirməsinin müzakirəsində Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyevin çıxışı. «Azərbaycan» qəzeti, 28 sentyabr 2002-ci il.

yetirməkdən ötrü deyil, demokratiyanın inkişafına əldə etdiyi real tərəqqinin əks olunması kimi müsbət möhkəm inamımıza görə həyata keçiririk. Biz qəti məqamlarla yanaşı, Azərbaycan ərazilərinin inanırıq ki, demokratiyanın inkişafi, qanunun alılıyi, Ermənistən tərəfindən işğal olunması faktı da qeyd bazar iqtisadiyyatı bizim ölkəmiz və xalqımız üçün olunubdur.

gələcək firavanlığı təmin edəcəkdir».⁶¹

Burada əsas cəhətlərdən biri kimi onları qəbul edə bilmərik. Biz əger tənqid əsaslı Azərbaycanın demokratik dəyərlərə sadıqlıyi ilk tənqiddirsə, əger real faktlara əsaslanıbdırsa, onu öncə diqqətə çatdırılır. Sonra isə on il ərzində qəbul edə bilərik. Kiminsə subyektiv nəticəsinə, üzləşdiyi problemlər sadalanarkən Ermənistən təsəvvürünə, fantaziyasına və münasibətinə əsas-Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi faktı lanmış tənqid yox. Azərbaycandakı reallıqlara qara gözlükdən baxmaq lazımdır, vəziyyət olduğu kimi əsaslandırılır.

Daha sonra o vurgulayır ki, Avropa Şurasına jaxıl olmaqla Azərbaycan üzərinə öhdəliklər götürmüştür. Bu öhdəliklərin hamısı müəyyən olunmuş cədvələ müvafiq və artıq yerinə yetirilmiş və yaxud da yerinə yetirilməkdədir. Mən qeyd etmək istərdim ki, Azərbaycanın uca tutmadığı öhdəliklər yoxdur.

Biz şadıq ki, qətnamənin layihəsində ölkəmizin

Bununla belə, bəzi müddəalar davardı ki, biz

«Terrorçular, hər yerdə terrorçudurlar. Kimsə terror aktı törədir, sonra deyirsə ki, o, bunu siyasi məqsədlərə görə etmişdir, - bu, onu daha az terrorçuya və ya siyasi məhbusa çevirmir. Təəssüf ki, cinayətlər törətmış, insanlara xətər yetirmiş, terrorizmlə məşğul olub günahsız insanların öldürmiş adamlar qətnamə layihəsində siyasi məhbus kimi

⁶¹ Yenə orada, səh. 2.

⁶² Yenə orada, səh. 2.

təqdim olunurlar. Bu, çox təhlükəli mənTİqdır. Bu edəcəkdir».⁶³

mənTİqi əsas götürsək, onda bütün dünya yeni terror hücumlarından gələcəkdə də siğorta olunmayacaqdır. Azərbaycanda cinayət törətmış terrorçu siyasi məhbus kimi qəbul oluna bilməz necə ki, belə adamlar İsveçrədə, İspaniyada, Böyük Britaniya Birləşmiş Krallığında, Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə qəbul olunmurlar. Azərbaycanda siyasi məhbus yoxdur. Onlar, terrorçular və konkret cinayətlər törətmış kriminallardır ki, siyasi əsaslara görə deyil, konkret cinayətlərinə görə həbs olunub, cəza müddətinə məhkum

Gətirdiyimiz iqtibasın digər məqamlarına münasibət bildirək. Burada İl.Əliyevin qətnamədə Azərbaycan ərazilərinin Ermənistən tərəfindən işğal olunması faktını təqdir etməsi, həqiqi tənqidin qəbul edilən olduğunu vurğulaması, terrorçuların İsvəçrədə, İspaniyada, Böyük Britaniyada və digər ölkələrdə siyasi məhbus kimi qəbul olunmadığını söyləməsi onun siyasi elmin ən xırda elementlərinə belə dərindən bələd olduğunu, siyaset elminə mükəmməl yiyləndiyinə dəlalət edir. Bu onun nəticəsidir ki, siyasi elmə dərindən yiylənməklə İlham Əliyev çox məharətlə diplomatik gedişlər edə bilər. M.Dyuverjenin təbirince desək: «Siyasi elm böyük əhəmiyyət kəsb edir, çünkü o, maskaları kənar edir, aldanmağa qoymur».⁶⁴

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Avropa Şurasına qəbul olunarkən üzərinə götürdüyü bütün öhdəlikləri uca tutur və gələcəkdə də üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş cədvəl çərçivəsində yerinə yetirməkdə davam

Bəllidir ki, ictimai rəy yaratmaq üçün diplomatik səylər göstərilməsi ən başlıca şərtlərdən biridir. AŞ

⁶³ Yenə orada, səh. 2.

⁶⁴ Şirəliyev H.İ., Abbasov F.F. Politologiya. Bakı, Bilik, 1993, səh. 6.

PA-da Azərbaycan nümayəndə heyətinin sakitcə dayanıb baxmir və onlar da hər vəchlə diplomatiya səriştəliliyi həmin Şuraya üzv olan digər dövlətlərin nümayəndələri ilə yüksək səviyyədə müqabilində hansısa bir iş görsünlər. Misal üçün münasibətlər yaratmağa gətirib çıxarmış, nəticədə Ermənistanda AŞ PA-nın Elm-Təhsil və Mədəniyyət haqqımız ümumən dünyada ictimai rəyə təsir Komitəsinin iclası keçirilməli idi. Lakin bu dəfə onlar göstərməyə qabil olan bir sıra nüfuzlu dövlətlərin istədiklərinə nail ola bilmədilər. Çünkü, həmin təmsilçiləri öz müsahibə və çıxışlarında qeyd komitənin sentyabrın əvvəllərində Parisdə iclası etmişlər. Bunlardan birini nəzər-diqqətinizə keçirilmiş və orada Azərbaycan Dövlət İqtisad çatdırmaq yerinə düşər. Məsələn, AS PA-da Böyük Universitetinin rektoru (hazırda Azərbaycan Britaniya nümayəndə heyətinin üzvü, nüfuzlu Respublikasının İnformasiya və Texnologiyalar siyasetçi, bu yaxnlarda lord tituluna layiq görülmüş naziridir – R.M.), Milli Məclisin deputati, akademik Con Teylor Azərbaycan televiziyasına Əli Abbasov komitənin Cənubi Qafqaz üzrə müsahibəsində demişdir: «Məni məyus edən o oldu məruzəçisi təyin olunmuşdur. Bu da riyakar erməni ki, ermənilər bu müzakirələrdən Azərbaycana qarşı siyasetinə qarşı möhkəm bir səddir. Eyni zamanda, yeni bir hücum üçün istifadə etmək istədilər. Mən Azərbaycan elminə verilən yüksək qiymət kimi belə düşünürəm ki, daha geniş məsələləri dəyər1əndirmədir, Cənubi Qafqaz üzrə məruzənin ermənilərin öz problemləri ilə bağlılaşdırmaqdə davam AŞ-nin üzvü olan ölkələrin monitoring etməsi böyük bir səhvdir. Belə ki, bu müzakirələr məsələlərinə, ümumiyyətlə, digər problemlərə aid beynəlxalq terrorizmə həsr olunmuşdur.

Təbii olaraq Ermənistən diplomatiyası da qəbulunda mühüm rol oynayacağı da şəksizdir.

Azərbaycan dövlətinin təmsilçiləri AŞ PA-nın iclaslarında digər dövətlərlə aparılan danışq və müzakirələrdə yeri gəldikcə çox operativlik və qətiyyət göstərirlər. Belə bir vəziyyət AŞ PA Siyasi Komitəsinin tərkibinin forma1aşması zamanı da özünü göstərib. Azərbaycan, Gürcüstan, Ermənistən da daxil olduğu işçi qruplarının, komitənin rəhbərliyindən David Terçi, C.Kleyfart respublikamızın nümayəndə heyəti başçısının müavini Səməd Seyidov, deputat Rafaəl Hüseynov və başqalarının iştirakı ilə keçirilən müzakirərə zamanı təmsilçilərimiz haqlı olaraq Cənubi Qafqaz bölgəsində sabitlik paktının yaradılmasının bu sahədə müəyyən tədbirlər görülməsinin zəruriliyini və bununla bağlı müzakirələrə hazır olduğunu, müharibə zamanı itkin düşmüş insanların taleləri ilə maraqlanmağın vacibliyini, zəruri sənədləri təqdim etməyə və qarşı tərəflə problemi müzakirəyə hazır olduğunu bildirmiş, irəli sürürlən müddəalar içərisində Gürcüstan, Azərbaycan və Ermənistən

əməkdaşlıq dair ekologiya, turizm, habelə iqtisadiyyatın müəyyən sahələrində əməkdaşlıq barədə məsələlər var idi. Ermənistən nümayəndələri bunlara hazır olduğunu bildirsələr də, Azərbaycan tərəfi buna qəti etiraz edərək Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ, münaqişəsi həllini tapmayıncı, işğal olunmuş torpaqlar azad edilməyincə, bölgədə sülh bərqərar olmayıncı Ermənistənla hər hansı iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməyəcəyini bəyan etmişlər.

Hesab edirik ki, nüfuzlu beynəlxalq təşkilatlarından biri kimi Avropa Şurası beynəlxalq münasibətlərin inkişafında, Azərbaycanın sivil əsaslar üzərində qurulan xarici əlaqələrində əhəmiyyətli rol oynaya bilən qurumdur. Xüsusilə qeyd olunmalıdır ki, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın Qərbə integrasiyasında önəmlı mahiyyət daşıyır.

2.2. Qərbə integrasiya Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafının əsas amillərindən biri kimi

Dünyada baş verən integrasiya proseslərindən bir sıra vacib elementlər tövəyir ki, həmin parametrlər siyaset problemin həmişəyaşar problemlər sırasına qoyur. «Cəmiyyətin inkişafının hər hansı bir məqamında siyaset probleminin qoyuluşu və həlli onu nəzəri və praktik fəaliyyətin gündəliyindən çıxarmır, əksinə, onu daha kəskin, daha aktual, daha zəruri şəkildə ortaya qoyur».⁶⁵

Azərbaycanın Qərbə integrasiyasına müvafiq şəraitin yaranması «tam müstəqillik qazanmış Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, BMT tərəfindən

tanınması təbii bir hal və beynəlxalq hüquq normalarının qanunu idi».⁶⁶

Bu fikrin müəllifi siyasi elmlər doktoru V.Abdullayev daha sonra yazar ki, gənc Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri dövlət suverenliyi, milli maraqlar və milli təhlükəsizliyin əsas prinsipləri, həmçinin Azərbaycan diplomatiyasının təşəkkülü olmuşdur. Mühüm amillərdən biri Azərbaycanın üzv şəkildə dünya integrasiya prosesinə qovuşmaq, ümumavropa və dünya birliyinin tam hüquqlu subyekti olmaq istiqamətində səylər göstərməsidir. Qeyd edək ki, bütün bunlar Ermənistanla mürəkkəb hərbi-siyasi qarşıdurma şəraitində baş vermiş və davam etməkdədir. Eyni zamanda 1994-cü ilin may ayında əldə edilmiş atəşkəs, ATƏT-in Minsk qrupunun fəaliyyəti bu uzun sürən münaqişənin dinc yolla həllinə ümid etməyə imkan verir.

⁶⁵ Hacıyeva V.C. Siyaset və onun informasiya təminatı. Avtoreferat. Bakı, 2004, səh.4

⁶⁶ Abdullayev V.I. Azərbaycan Respublikasının dövlət suverenliyi və yeni diplomatiya məkanı. Bakı, 2004, səh.3

Vaxtilə ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı ölkənin xarici siyasi «diplomatik realizm» prinsiplərinə, dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın təmin edilməsinə, bütün aparıcı beynəlxalq təşkilat və təsisatların, ister BMT, Avropa Şurası, NATO, istərsə də İslam Konfransı Təşkilatı, OPEK, BMT, GUÖAM və s. olsun, fəaliyyətində aktiv iştirakına yönəlmış xarici siyasetin çoxvektorluğuna əsaslanır.

Azərbaycanın təşəkkülü və inkişafının on ildən artıq bir dövrü əhatə edən təcrübəsinin tədqiqi, təhlili və ümumiləşdirilməsi, müasir beynəlxalq münasibətlər sistemində onun yeri, rolu və xüsusyyətlərini, onun milli təhlükəsizliyinin, habelə xarici siyasi milli maraqların təmininin əsas vəzifə və perspektivlərinin müəyyənləşdirilməsi ictimaiyyətçilər, o cümlədən Azərbaycanın müasir siyasi elmi qarşısında duran aktual vəzifələrdir. Bu vəzifələrin həlli Azərbaycanın müasir qloballaşmış

və ziddiyətli dünyada münasib surətdə möhkəmlənməsinə səbəb olacaqdır.

Müəllifin problemlə ilgili söylədikləri fikirlərlə biz də tam razıyıq. Xüsusi olaraq ümummilli liderimiz Heydər Əliyevin hazırladığı, çoxvektorluğa əsaslanan xarici siyasi kursu imkan verir ki, hazırda mövcud olan və gələcəkdə təzahür edə biləcək problemlərin qabaqcadan qarşısını almaqdan ötrü dünyaya integrasiyaya geniş üfüqlər açır. Bu prosesdə isə Azərbaycan diplomatiyasının üzərinə daha çox ağırlıq düşür.

Yeri gəlmışkən, diplomatiya məsələlərinə də qısa şəkildə nəzər yetirməyi vacib sayıraq. Əvvəla qeyd edək ki, ilkin mənada diplomat – «diplomu» olan şəxs demək idi. Qədim Romada yunan terminologiyasına görə «diplom» - əyalətə və ya xaricə göndərilən rəsmi şəxslərə senat tərəfindən verilən zəmanət və ya etimadnaməyə deyilirdi.⁶⁷

⁶⁷ Yenə orada, səh. 3-4

Bu barədə müxtəlif fikirlər vardır. Məsələn, tanınmış alman huquqşunası və beynəlxalq hüquq mütəxəssisi Q.Martens «Diplomatiya» anlayışına belə bir tərif verir. O yazar: «Diplomatiya dövlətlərin xarici əlaqələri və ya xarici işləri haqqında elmdir, daha məhdud mənada - danışıqlar aparmaq elmi ya danışıqlar aparmaq məharətidir».⁶⁸

Lakin «Diplomatiya və diplomatik xidmət»⁶⁹ adlı Azərbaycanda ilk kitabı müəllifi tanınmış tədqiqatçı F.Sadıxov Q.Martensin bu fikri ilə razılaşmayaraq yazar ki, bu tərifdə də çatışmazlıq vardır. Martens formulasının birinci hissəsində diplomatiyadan çox, dövlətlərin xarici əlaqələri haqqında elmdən bəhs olunur; diplomatiya isə müəyyən elmi biliklərdən istifadə etsə də, praktik dövlət fəaliyyətidir və burada elmi məlumatlardan təcrübədə istifadə edilir. İkincisi, Martensin formulasında təkcə diplomatiyadan deyil,

ümumiyyətlə xarici siyasetdən bəhs edilir, çünkü dövlətin xarici əlaqələri və xarici işləri artıq dövlətin xarici siyasetinin həyata keçirilməsi qaydası yox, xarici siyasetin özüdür.⁷⁰

Xarici siyaset məsələlərinə dair ədəbiyyatda «köhnə diplomatiya» və «yeni diplomatiya» terminlərindən istifadə edilir. Həqiqətən də son illərdə diplomatiyanın metod və üsullarında müasir diplomatiyanı Taleyrən və Bismark dövrünün diplomatiyasından əhəmiyyətli dərəcədə fərqləndirən dəyişikliklər baş vermişdir. Bu məsələ ilə əlaqədar görkəmlı mütəxəssislərin mülahizələri maraq doğurur.

«Siyasi realizm» məktəbinin banisi, Q.Morqentau hesab edir ki, hazırda diplomatiya Birinci dünya müharibəsinə qədər yerinə yetirdiyi, çox vaxt normal və həmişə mühüm olan rolunu daha yerinə yetirmir. O, müasir diplomatiyanın «iflasından», «qiymətdən düşməsindən», xüsusilə

⁶⁸ G.Satou. Rukovodstvo po diplomatičeskoy praktie. M., 1961, str. 11.

⁶⁹ Diplomatiya və diplomatik xidmət. Bakı, 1993.

⁷⁰ Yenə orada, səh. 7.

də bunların nəticəsində diplomatiyada diplomatik nəzərə çarpması. Müxtəlif dövlətlərin görkəmli texnikanın konkret aspekti olan məxfiliyin özünün xadimləri tərəfindən ictimaiyyətin gözü qarşısında əvvəlki əhəmiyyətini itirməsindən bəhs edir. keçən danışqları elə aparmaq lazımdır ki, Özünün «Beynəlxalq siyasət»⁷¹ kitabında uğursuzluğa imkanı olmasın».

Q.Morgentau belə bir nəticəyə gəlir ki, «əgər Bu da F.Sadiqovun təbirincə desək: müharibə labüddürsə, diplomatiyanın dirçəlişi və «diplomatiya ustalığının əsas göstəricisidir. sülh yolunda onun müvəffəqiyyətli fəaliyyəti üçün Beləliklə, deyilənləri yekunlaşdıraraq təsdiq etmək zəruri şərtləri nəzərdən keçirmək lazımdır». olar ki, diplomatiya - dövlətin xarici siyasətinin

Deyilənlərdən məlum olur ki, biz «yeni həyata keçirilməsi üçün vasitə olub konkret şərait diplomatiyanın» xarakteri haqqında bütöv bir və yerinə yetirilən vəzifələrin xarakteri nəzərə nöqtəyi-nəzərdən konsepsiyası ilə üzləşirik. Lakin alınmaqla tətbiq edilən qeyri-hərbi praktik L.Pirsonun aşağıdakı fikrinə diqqət etməsək, biz bu tədbirlərin, üsüllər və metodlarının məcmusudur, onun konsepsiya haqqında tam təsəvvürə malik olmayıq əsas metodu da danışqlardır.

O yazır: «Danışqların məqsəd və forması Azərbaycan da yenicə müstəqillik əldə etmiş, mahiyyətinə görə gücümüzün hərbi qüdrət qədə keçid dövrünü yaşayan bir ölkə kimi «yeni mühüm elementidir. Biz çox vaxt bunu unuduruc diplomatiya»nın xarakterinə uyğun olaraq xarici Diplomatiyadakı və siyasetdəki səhvələri dəmi siyasetini həyata keçirməli və Qərbə integrasiyaya məxmər və ya söz pərdəsi arxasında elə gizlətmə nail olmalıdır. olar ki, bu səhvələrin mənfi təsiri uzun müddət

⁷¹ Morgenau G. Politics Among Nations, № 4, 1973.

çalışdıgımız problemlə bağlı mülahizələrimizi əsaslandırmağa çalışaq. O, özünün «inteqrasiya və qloballaşma»⁷² adlı kitabında vurğulayır ki, Qara dəniz zonası və son bir neçə il ərzində iqtisadi risklər son dərəcə artmışdır. Siyasi dəyişikliklər dərin təəssürat doğurmuşdur. Bizim müzakirələrimizdə tez-tez xatırlanmışdır ki, Avropa İttifaqının yaradılmasında, enerji əməkdaşlığı sektorunun Qara dəniz regionuna fayda gətirməsi sahəsində nə qədər zəhmət çəkmişik. Problem təkcə Xəzərdəki neft və qazın nəqli marşrutunun seçilməsi ilə məhdudlaşdır. Halbuki bu çox vacibdir. Bura Qara dəniz enerji bazarının Avropa və dünyada gedən inteqrasiya proseslərilə əlaqəli, hərtərəfli və dinamik inkişafı daxildir.

Regional nəqliyyat infrastrukturunun modernləşdirilməsi də aktual məsələdir. Avropa İttifaqının İpek Yolu və INOGEYT layihələrinə yeni baxışla nəzər salmaq və beynəlxalq maliyyə

qurumları və özəl sərmayə fondları ilə əməkdaşlıq edən müxtəlif AI proqramları altında əldə olunan maliyyə resurslarının daha yaxşı əlaqəli istifadəsinin yolunu göstərmək lazımdır. Dunyanın Qara dəniz əməkdaşlığı istiqamətində trans-Avropa su yolu kimi istifadəsi imkanlarını da nəzərə almaq yaxşı olardı.

Dəyərli layihələrin əsas siyahısı indi bizim stolumuzun üstündədir. Onlardan bəziləri müxtəlif səbəblər, biznes mühiti, hüquqi qeyri-müəyyənlik və yaxud bürokratik əngəllər sayəsində vaxtında kapital axınıni təmin edə bilməməyimizdən çox gec başlamışdır. Məncə, Qara Dəniz İqtisadi Əməkdaşlığı və onun qurumları davamlı inkişafın və yaxşı idarəetmənin bütün prinsiplərinə daha yaxından kömək etməlidir.

Həqiqətən də Ruminiya Qara dəniz əməkdaşlığının gələcək inkişafına çox böyük diqqət yetirir. Şimali Atlantika Alyansı və Avropa İttifaqının gələcək üzvləri kimi,_onlar bu bölgədə üzərlərinə

⁷² İliyesko İ. İnteqrasiya və qloballaşma. Bakı-2004

düşən məsələlərin məsuliyyətini çox gözə1 dərk töhfələrini verə bilərlər.»⁷³
edirlər. Onların kollektiv regionçuluğa olan inamı İ.İliyeskonun qənaətindən belə nəticə çıxarmaq dərin və səmimidir. Bu həm də Ruminiyada geniş olar ki, dünyanın inkişaf etmiş ölkələrinə integrasiya surətdə hamı tərəfindən dəstəklənən milli mənəfe olmaq üçün regional layihələrə qoşulmaq, Avropa məsələsidir.

Müəllif yazar: «Bu sətirlərin sonunda mən etməklə hər bir dövlət məqsədinə nail ola bilər. Yəqin göstərməliyəm ki, siyasi təsirlər heç də Yeni sadalananlar integrasiya prosesinin vasitələri iqtisadi təsirlərdən az əhəmiyyət kəsb etmir. Bizim kimi onu sürətləndirə bilər.

planlaşdırduğumız əməkdaşlığın müvəffəqiyyətli Lakin burada onun «siyasi təsirlər heç də inkişafi yeni, səmimi qonşuluq münasibətlərinə iqtisadi təsirlərdən az əhəmiyyət kəsb etmir»⁷⁴ yardım etməli, regionun müxtəlif yerlərində hələ də fikrini birmənalı şəkildə qeyd-şərtsiz qəbul etmək mövcud o1an fərqlərin həll edilməsi üçün faydalı olmaz.

siyasi mühit yaratmalı və münaqişələrin potensial mənbələrinin zəiflədilməsi və aradan qaldırılmasına kömək etməlidir. Bunları daim nəzərdə saxlayaraq, həmçinin Qara Dəniz regionunda kollektiv layihələrin həyata keçirilməsinə şərait yaratmaqla, bizim ölkələrimiz regionda və bütünlükdə qitədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə öz

iqtisad konun qənaətindən belə nəticə çıxarmaq surətdə hamı tərəfindən dəstəklənən milli mənəfe olmaq üçün regional layihələrə qoşulmaq, Avropa İttifaqının müxtəlif programlarında fəal iştirak

Lakin burada onun «siyasi təsirlər heç də Bəzən isə iqtisadi durum birbaşa daxili və xarici siyaset kursunu müəyyənləşdirir. Əvvələ dünya təcrübəsi real şəkildə göstərir ki, yeri gəldikcə siyaset iqtisadiyyata elə güclü təsir edir ki, o, birbaşa siyasetdən asılı vəziyyətə düşür.

Demək, məqamından, mövcud vəziyyətdən

⁷³ Yenə orada, səh. 116-117.

⁷⁴ Yenə orada, səh. 117.

asılı olaraq siyaset və iqtisadiyyat funksiyalarına uyğun olaraq müxtəlif təsir gücünə malik olurlar.

Məsələn, Xəzərin enerji resurslarından istifadə problemi yaranarkən Azərbaycanın iqtisadi potensialını qaldırmaq üçün respublikamızın yeritdiyi xarici siyaset müqayisədə prioritet təşkil etmişdir. Digər cəhətlərlə yanaşı, bu amildən məharətlə istifadə edən Azərbaycan dövləti çoxşaxəli siyasi gedişlər edərək regionda aparıcı, tranzit dövlətə çevrilərək Qərbə integrasiyanı sürətləndirdi. Zənnimizcə siyasetlə iqtisadiyyatı bu nöqtəyi-nəzərdən müqayisələndirmək daha düzgün olardı.

Bu mənada Azərbaycanın Qərbə integrasiyasında qeyd olunan amillərin nəzərə alınması kitabın əvvəlki bölmələrində ABŞ—Azərbaycan münasibətləri kontekstində nəzərdən keçirdiyimizdən monoqrafiyanın bu bölməsində təqərəbə dövlətlərlə xarici əlaqələrimizə daha çox lıqqət yetirəcəyik. Əvvəlcə Azərbaycan-Almaniya

əlaqələrini nəzərdən keçirək. Bu beynəlxalq münasibətlər səviyyəsində olan əlaqələrimizin hansı səviyyədə olduğunu müəyyən detallarının əks olunduğu «Almaniya-Azərbaycan əlaqələri genişlənir» adlı məqalənin bəzi cəhətlərinə fikir verək.

«Prezident İlham Əliyev aprelin 21-də Prezident sarayında Almaniya Federativ Respublikasının Xarici İşlər Naziri Yoşka Fişeri qəbul etmişdir. Azərbaycan Dövlət başçısı iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini, Yoşka Fişerin bu səfərinin ikitərəfli əlaqələrə təkan verəcəyini söylədi. Prezident İlham Əliyev Azərbaycan Almaniya arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq etdiyini, iqtisadi sahədə də əməkdaşlığın çox-çox ümidverici olduğunu xüsusi vurğulayaraq bildirdi ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən ölkədir. Ümumi daxili məhsulun həcmi ildən-ilə artır, adambaşına düşən xarici sərmayələrə görə ölkəmiz MDB məkanında

ilk yerlərdədir. Azərbaycanda çox gözəl sərmayə mühiti vardır, eyni zamanda özəlləşmə programı çox uğurla həyata keçirilir. Azərbaycan üzvü olduğu Avropa Şurasında böyük fəallıq göstərir. Avropa Birliyi ilə əməkdaşlığımız da sürətlə inkişaf edir. Çox sevindirici haldır ki, Avropa Birliyi Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etmişdir. Bu regionumuzda marağın artdığını bir daha sübut edir.»⁷⁵

Almanyanın Xarici İşlər Naziri Yoşka Fişer ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olması barədə fikri ilə razılışaraq söylədi ki, biz bu münasibətləri gələcəkdə də inkişaf etdirməliyik. İkitərəfli əlaqələrin perspektivliyinə toxunan nazir dedi: «Bizim əlaqələrin tarixi, çox qədimdir. Biz öz tərəfimizdən bu əlaqələri daha da inkişaf etdirməyə, həm müəssisələr arasındaki əlaqələri, həm də sərmayə qoyuluşu sahəsində

əməkdaşlığı daha da möhkəmləndirməyə hazırlıq. Əminlik ki, Azərbaycan iqtisadi cəhətdən daha da inkişaf edəcək, və bu bizim üçün çox vacibdir. Azərbaycan Cənubi Qafqazda iqtisadi cəhətdən ən mühüm ölkədir və bu region Avropa Birliyi ilə qonşuluqda yerləşir. Sizin ölkənizin iqtisadi inşafı regionlararası əlaqələrimizin, yəni Avropa Birliyi ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.»⁷⁶

Qonaq həmin gün Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla da görüşmüştür. Nazir E.Məmmədyarov demişdir ki, Almaniyalı həmkarı ilə keçirdiyi təkbətək görüşdə ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri Azərbaycanın Avropaya integrasiyası və s. məsələlər müzakirə edilmişdir.

Əvvəla birinci növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yüksək siyasi biliyə, siyasi

⁷⁵ Nuridə Atəş. Almaniya-Azərbaycan əlaqələri güclənir. Almaniyada çap olunan «Yeni körpü» jurnalı, № 2, aprel, 2004, səh. 4.

⁷⁶ Yenə orada, səh. 4-5.

mədəniyyətə malik olduğundan səriştəli dövlət başçısı və diplomatiyanın mahir bilicisi kimi Azərbaycan-Almaniya münasibətlərini qısa lokanik şəkildə izah edir. İkincisi isə Azərbaycan-Almaniya əlaqələrinin həmin kontekstdə təhlili iki ölkə arasında integrasiya prosesini gücləndirir ki, nəticədə bu amil beynəlxalq münasibətlərin inkişafına özünün müsbət təsirini göstərir.

Almanya-Azərbaycan əlaqələrinin tarixi köklər üzərində qurulduğunun təhlili verilən digər bir mənbədə ümummilli lider Heydər Əliyevin dövlətimizin beynəlxalq münasibətlərinin qurulmasındaki inkişafındakı misilsiz xidməti bariz şəkildə görünür. 2001-ci ilin iyul ayının 23-də Almanyanın Azərbaycandakı səfiri Kristian Zibeki qəbul edərkən iki ölkə arasındaki münasibətlər Heydər Əliyev tərəfindən belə şərh olunur: «Mən hesab edirəm ki, Almaniya Federativ Respublikasının səfirliyinin tam təşkil olunmasının əsasını siz qoydunuz. Çünkü bundan önce, sizdən

əvvəl olan səfir bir müddət səfir səlahiyyətinə malik deyildi. Qısa bir zamandan sonra da burdan getdi.

Siz burada dörd il yarım müddətində Almanya ilə Azərbaycan arasındaki əlaqələrin inkişaf etməsi üçün, genişlənməsi üçün çox səylər qoymusunuz, böyük xidmətlər göstərmisiniz. Mən buna görə sizə təşəkkür edirəm.

Siz bilirsiniz.

Biz bunu dəfələrlə demişik ki, Almanya Federativ Respublikası ilə Azərbaycan arasındaki əlaqələrə çox xüsusi əhəmiyyət veririk.

Xatırınızdır, biz hətta tarixi keçmiş dədəfələrlə yada salmışdıq – burada əsrin əvvəlində «Simens» Şirkətinin işləməsini, yaxud vaxtilə almanın yaşammasını, yaxud da alman kilsəsinin olmasını. İndi də Azərbaycanın bəzi yerlərində keçmiş adlar unudulmur». ⁷⁷

⁷⁷ Almaniya Azərbaycan üçün çox əhəmiyyətli tərəfdəşdir. Azərbacan qaz. 24.06.01

Məsələn, Yelenendorf. İndi də çoxları fəal iştirak etməsini arzulayıraq. Təbiidir ki, indiyə Yelenendorf deyirlər. Baxmayaraq ki, nə qədər vaxt qədər az iş görülməyibdir. Ancaq mən ümid edirəm keçibdir. 60 ildən çox vaxt keçibdir. Bizim xalqda ki, bundan sonra daha da çox işlər görülməlidir. Almaniyaya münasibət həmişə müsbət olubdur. Sizdən sonra burada səfir işləyəcək adama siz bu İndi də bu müstəqil Azərbaycan dövlətinin göstərişləri verərsiniz.»⁷⁹
siyasetidir. Dövlətin də siyaseti ondan ibarətdir ki, Almaniya Azərbaycan üçün çox əhəmiyyətli bir tərəfdasıdır. İndiki dövrdə Almaniya ilə iqtisadi əlaqələri genişləndirmək istəyirik. Bununla əlaqədar mən dəfələrlə demişəm ki, Almaniya investorlarının Azərbaycana gəlməsini biz çox arzulayıraq.⁷⁸

Biz siyasi əlaqələri də genişləndirmək istəyirik. İndi Azərbaycan Avropa Şurasının üzvüdür. Təşəkkür edirəm ki, Almaniya Azərbaycanın Avropa Şurasına qəbul olunmasına həm yardım etdi, həm də səs verdi.

Biz dəfələrlə demişik ki, Azərbaycan üçün ən böyük problem olan Ermənistən-Azərbaycan münaqişəsinin həll olunmasında da Almanıyanın

Daha sonra almaniyalı diplomat böyük məmənunluqla bildirir ki, artıq Azərbaycan v Avropa Birliyinin əməkdaşlığı indi inkişafdadır. Hamımızın bildiyi kimi, Azərbaycan ilə Avropa Birliyi arasında imzalanmış saziş artıq qüvvəyə minibdir. Çox şadam ki, həmkarlarım və mən bu işlərdə Sizə yardımçı ola bilmişik. Bu da qonaqpərvər ölkəyə bizim tərəfimizdən bir rəcavabdır.

Mənə verilən tapşırıq ondan ibarət idi ki, yalnız Almaniya Federativ Respublikasını Azərbaycanda yox, Azərbaycanı da Federal Almaniyada təmsil edim. Mənim üçün çox əlamətdar bir haldır və çox şad oldum ki,

⁷⁸ Yenə orada, Azxərbaycan qəz. 24.06.01

⁷⁹ İsmayılov F. Qarabağ konflikti ABS-in qlobal siyaseti kontekstində. Bakı-2001, səh.35

Azərbaycanda olduğum vaxtın sonunda həqim F.İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti olmasa, Almaniyadan Azərbaycana iki nazir gətirən dövrünün 1918-1920-ci illərini araşdıraraq yazar ki, bildik. Onlardan biri federal iqtisadi əməkdaşlıq əngilislərin bu hərbi-siyasi prosesə müdaxiləsi naziri idi. Təəssüflər olsun ki, o, Sizin yanınıza gələ «Şərq məsələsi»nin geosiyasi mahiyyəti barədə bilmədi. Ona görə ki, Siz o zaman Bakıda analitik düşüncələrə müəyyən əsas verir. Məsələ deyildiniz. Sonra isə xarici işlər naziri cənab Fişer burasındadır ki, o dövrdə Türkiyəyə qarşı açıq Bakıya gəldi. Azərbaycana səfəri onun üçün də çox düşmənçilik münasibətində olan İngiltərə bu ölkənin maraqlı keçdi və bunu bizə söylədi. O, səfərindən qarşısında «xristian sıpəri» yaratmaq planını çox razi qalmışdır. Arzumuz odur ki, keçirilən indiki gizlətmirdi. Lakin siyaset elə bir fenomendir ki, əsl görüşləri gələcəkdə də davam etdirək.⁸⁰

Azərbaycan-Almaniya münasibətlərinin, integrasiyasının sonrakı inkişaf tendensiyası onu deməyə əsas verir ki, bu əlaqələr yüksələn xətt üzrə tərəqqi edir.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığı ilə beynəlxalq münasibətləri də inkişafdadır. Tarixə qısa ekskurs etməklə Azərbaycan-İngiltərə münasibətlərinin bu günü ilə keçmişini müqayisələndirməyə çalışaq. Tədqiqatçı-

beynəlxalq də üstələyir. Belə ki, Rusyanın «erməni kartından» istifadə edib Qafqaz regionunda, xüsusilə zəngin təbii sərvətləri ilə ingilis geoİqtisadiyyatının diqqətini çoxdan cəlb edən Azərbaycanda möhkəmlənməsi Böyük Britaniyanı qıcıqlandırırdı. Bölgədəki konfliktlər böyük dövlətlər üçün müəyyən siyasi manevrlər etmək baxımından əlverişli şərait yaradırdısa da onların qlobal siyaseti daha çox sabitliyə ehtiyac duyurdu. Odur ki, 1919-cu il yanvarın əvvəlində regiondakı müttəfiq qoşunlarının

⁸⁰ Yenə orada, səh. 35.

komandanı, ingilis general-mayoru V.M.Tomson hökumətinin hakimiyyətidir və hamı məcburi şəkildə Qarabağ və Zəngəzura general-qubernator kimi ona tabe olmalıdır. Hər hansı bir şəkildə qayda-Azərbaycan nümayəndəsi Xosrov Sultanov təyin qanunun pozulması, hərc-mərcliyə gətirib çıxarmış etmişdi. Təlimata əsasən ona və onun erməni hərəkət general-qubernatorluğun qanunları ilə ciddi köməkçisinə üç ermənidən və üç azərbaycanlıdan, şəkildə cəzalandırılacaq. Qanun qarşısında hamı eləcə də ittifaq missiyasının üzvü-İngilisdən ibarət bərabərdir.⁸¹

Şura tabe idi. Lakin Qarabağın daşnak liderləri bu İayihəni rədd etmişdilər. Qarabağ erməni milli yanaşmaların çoxunda erməni təsirlərinə məruz şurasının bu millətçi mövqeyi ingilis komandanlığını qalaraq Azərbaycana qarşı bəzən ədalətsizliyə yol qəzəbləndirdiyindən V.Tomson həmin şuranın vermişdirsə də prosesin müəyyən mərhələlərində liderlərini diyardan qovacaqları ilə hədələməli olmuşdu. Demarş öz bəhrəsini vermişdi: İayihədə bəzi təshihlərlə erməni millətçiləri Qarabağda Azərbaycan general-qubernatorluğunun hakimiyyətini tanımaq və Azərbaycan tərəfi ilə əməkdaşlıq etmək məcburiyyəti qarşısında qalmışdır. Bundan əlavə səlahiyyətindən istifadə edən Xosrov bəy Sultanov erməni millətçilərinə açıqca bidirirdi ki, «general-qubernatorluğun rayonlarında yeganə hökumət – Azərbaycan

İqtibasdan belə görünür ki, Böyük Britaniya əlaqələrin inkişafı beynəlxalq hüquq normalarına əsasən özünün tərəqqi yoluna qədəm qoymuşdur. Oxucuda əvvəlki illərlə müasir dövrü müqayisələndirmək üçün, yəni müvafiq şərait yaratıqdan ötrü daha bir faktı nəzərə çatdırıq. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş

⁸¹ Yenə orada, səh. 35.

Krallığının baş naziri Toni Bleyerin Heydər Əliyev təmsilçisi Bi-Pi şirkətidir. Bi-Pi və Bakıda fəaliyyət ünvanladığı bir məktubda deyilir:

Cənab Prezident !

göstərən digər şirkətlər Azərbaycan neftçilərinin
dünyanın ən yaxşı neftçiləri olduğunu hesab edirlər.

Xəzər neft və qaz sərgisi Azərbaycanda: Biz Azərbaycandakı işçi qüvvəsinin gücünün, yəni kommersiya sahəsində mühüm hadisədir. Təəssüyğunlaşma qabiliyyətinin, savadının və daim ki, Britaniyada keçirilən ümumi seçkilərlə əlaqədar öyrənmək marağının ölkənin inkişafının ilk dəfə olaraq, Britaniya hökumətini təmsil edərsürətləndirilməsində istifadə edilməsini istərdik və nazirlərdən heç biri 2001-ci il Xəzər neft və qaz bunun yalnız neft sənayesində deyil, eləcə də kənd sərgisinin açılış mərasimində iştirak etmir. Buna təsərrüfatı, yüngül sənaye, enerji infrastruktur və baxmayaraq, bizim Azərbaycana olan marağımızdır sənaye sahələrində də istifadə edilməsini həmişəki kimi yüksək səviyyədədir.⁸²

istərdik. Mən bilirəm ki, artıq bu sahədə irəliyə

Bu maraq Britaniyanın bu il ən böyük sərgi doğru mühüm addımlar atılmışdır. Azərbaycanı iştirakçısı olması faktı ilə bir daha sübüt edilir. Mən sabit, canlı iqtisadiyyata malik bir ölkəyə çevirmək bundan qürur hissi duyuram. Biz Avropanın digər üçün hazırda bu yolda atılan addımlara biz güclü tərəfində yerləşə bilərik. Lakin Azərbaycanda dəstək veririk. Biz Azərbaycanın dünya ticarət Britaniya şirkətlərinin sayı digər Qərb dövlətləri təşkilatına qoşulacağı günü səbirszizliklə gözləyir və şirkətlərinin sayından çoxdur. Britaniyanın sizə bu addımı atmağa hazırlaşmaqdə yardım Azərbaycanda kommersiya sahəsində ən parlaq etməyə hazırlıq.⁸³

⁸² Toni Bleyer. Azərbaycan Respublikasının Prezidenti zati-alıləri, cənab Heydər Əliyevə. Azərbaycan qəzeti, №126 (2839), 06.06.01

⁸³ Yenə orada, səh.2

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birini qane edən razılaşmanın əldə olunmasını həlli Azərbaycan, eləcə də bu regiona sabitlik və səbirsizliklə gözləyirik.⁸⁴

iqtisadi inkişaf gətirə bilər. Mən sizə davamlı sülhür bərqərar olunması kimi çətin vəzifənin öhdəsindən ilə gəlmək üçün kifayət qədər güclü olmağı arzu dəstəkləmək üçün bütün bacardığını səfərbər edərdim. Əgər sülh sazişi bağlanarsa, Birləşmiş etmək hökumətin vəzifəsidir. Britaniya hökuməti Krallıq və onun Avropa Birliyindəki tərəfdaşları Azərbaycanı dəstəkləmək üçün hazırlıdır.

Mənə verilən məlumata görə, Bakı-Türkiyə neft və qaz boru kəməri layihələri və bu layihələrlə eyni zamanda yerinə yetirilən «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənilməsi Azərbaycanda 12-15 milyard ABŞ dolarının sərf edilməsi deməkdir. Bunun reigona böyük təsiri olacaqdır. Xəzər hövzəsinin gələcək kəşfiyyatı Xəzər dənizi sahilində yerləşən bütün dövlətlərin paylaşa biləcəyi çicəklənən gələcəyin perspektivlərinə ümid verir. Bu məqsədlə biz Xəzər dənizinin statusunun müəyyən edilməsi ilə əlaqədar atılan addımları alqışlayır və Xəzəryanı ölkələrin hər

Cənab Prezident, ticarət fəaliyyəti və biznes bərqərar olunması kimi çətin vəzifənin öhdəsindən ilə məşğul olan şirkətləri həvəsləndirmək və gəlmək üçün kifayət qədər güclü olmağı arzu dəstəkləmək üçün bütün bacardığını səfərbər edərdim. Əgər sülh sazişi bağlanarsa, Birləşmiş etmək hökumətin vəzifəsidir. Britaniya hökuməti son zamanlar öz xarici ticarət strategiyasını qiymətləndirən tədqiqat aparmışdır. Bu tədqiqatın bir nəticəsi də Britaniyanın Azərbaycanın enerji sektoruna cəlb olunmasının Birləşmiş Krallıq üçün böyük əhəmiyyət kəsb etməsi olmuşdur. Cənab prezident, bu, mənim bu gün Sizə, hörmətli qonaqlara və sərgidə iştirak edən kommersiya fəaliyyəti ilə məşğul olan bir çox şirkətlərə bildirmək istədiyim əsas məlumatdır.

Cənab prezident, mən Sizə, eləcə də Azərbaycan xalqına ən xoş arzularımı göndərirəm.

Hər iki mənbədən gətirdiyimiz sitatı müqayisəli təhlil etsək görərik ki, bu münasibətlərdə

⁸⁴ Yenə orada, səh.2

siyasi, iqtisadi maraqlar strateji amillər kimi açıq- onları həyata keçirmək ərəfəsindəyik, onların yeni aydın təzahür edir. Lakin önəmli olan odur ki, mərhələsinə qədəm qoyuruq. Hesab edirəm ki, sadalananlar Azərbaycan-İngiltərə münasibətlərinin göstərdiyiniz həmin əzmkarlıq və arzunuz bizim yeni dünya düzənində sivil qaydada indiki layihələrdə öz əksini tapır. Biz bunu birlikdə formalaşmasında vasitəçi rolunu oynaya bilər. yenə irəli apara biləcəyik.⁸⁵

Azərbaycan-Böyük Britaniya siyasi-iqtisadi Məlumat vermək istəyirəm ki, keçən cümlə münasibətlərini əks etdirən mənbədən daha bir günü mən vitse-prezident Çeyni ilə görüşmişəm və iqtibas. Bi-Pi şirkətinin nümayəndə heyəti qəbul onunla Bakı-Tbilisi-Ceyhan boru kəməri haqqında olunarkən şirkət prezidenti Con Braün demişdir:

Mənə elə gəlir ki, bizim indiki görüşümüz bu layihəyə, həm də Azərbaycan qazını Türkiyəyə işlərimizdə çox həllədici bir andır. Elə bir andır ki, çatdıracaq qaz boru kəməri layihəsinə böyük burada, Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi ilə bağlı sizin gələcəyə baxışınızın və arzunuzun həyata keçməyə başladığı həllədici andır. Mən sizinlə bu haqda, yəni hazırda həyata keçirmək ərəfəsində olduğumuz layihələrlə bağlı uzun söhbətləri çox yaxşı xatırlayıram. Sizin bu sahədə göstərdiyiniz ardıcıl əzmkarlığı, gələcəyə olan arzu və baxışınızı çox gözəl xatırlayır və bilirom. Xüsusilə o layihələr haqqında ki, indi biz Məlumat vermək istəyirəm ki, keçən cümlə söhbət etmişəm. Mənim zənnimcə, o tərəfdən həm

⁸⁵ «Bi-Pi» şirkəti il ərzində Azərbaycanda layihələrə 13 milyard dollar sərmayə qoyacaqdır. Azərbaycan qəz. № 140 (2859). 23.06.01

onların məqsədləri var ki, gələcəkdə sərmayələri regiona, o cümlədən Azərbaycana cəlb Azərbaycandan alınacaq qaz Türkiyədən keçərək edəcəkdir.⁸⁶

Avropaya çatdırılsın. Qaz kəməri haqqında Görkəmli dövlət xadimi Heydər Əliyev isə danışqlar Gürcüstanda hələ davam etsə də başa Azərbaycanın qərbyönümlü siyasetini düşdüm ki, Gürcüstan da bu boru kəmərini özü gizlətməyərək ona üstünlük verdiyinə işaret edərək üçün çox mühüm hesab edir.

cavab verir ki:

Cənab prezident, həmişə bir şeyə də Amerikanın prezidenti cənab Corc Buş inanmışam və inanıram ki, ticarət əlaqələri digər prezidentlik fəaliyyətinə başlayan kimi mənə ətraflı bütün əlaqələri dəyişə bilər, onlara təsir edə bilər. bir məktub yazmışdı. Ondan sonra, bu ayın

Ona görə ümidavaram ki, bu imkandan istifadə əvvəlində Bakıda neft-qaz sərgisinin keçirilməsi edərək, Siz, cənab prezident, həm öz vəzifənidən, münasibətilə də mənə məktub yazmışdır.

həm də öz nüfuzunuzdan istifadə edərək, bu regionda lazım olan, çox mühüm olan sabitliyin yaradılmasında öz sözünüüzü deyəcəksiniz, bunu yaradacaqsınız. Regional sabitlik sərmayə qoymaq istəyən hər bir insanın beyninə həkk olunmuş bir şeydir. Əgər bu əldə edilərsə, inanıram ki, indiki sərmayələr uğurlu olacaqdır.

Bundan başqa bu, elə geniş imkanlar açacaq ki, bəlkə heç bizim düşünmədiyimiz yeni

O, bu məktublarda çox açıq-aydın bildirir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti Azərbaycana böyük əhəmiyyət verir, Azərbaycanın Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsini dəstəkləyir. O, hər iki məktubda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Azərbaycan qazının Türkiyəyə verilməsi məsələlərini xüsusi deyir və dəstəkləyir. Yəni bu

⁸⁶ Yenə orada, səh.1

barədə Amerika Birləşmiş Ştatlarının hökuməti ilə əsaslandırmaq üçün gələcəyin super dövlətləri bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Ancaq siz bilirsınız ki, maneçilik göstərənlər də var. Mən bunu ona görə demirəm ki, maneçilik göstərənlər bir şeyə nail ola bilərlər. Yox, heç bir şeyə nail ola bilməzlər. Ancaq görürsünüz, çalışırlar. Amma bizim narahatçılığımız yoxdur və heç kəs də bizə mane ola bilməz.⁸⁷

Bundan belə bir qənaətə gəlmək olar ki, Azərbaycan beynəlxalq münasibətlərinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayan Qərbə integrasiya prioritet təşkil edir və bu amil dövlətimizin xarici siyasetində qabarıq şəkildə görünür.

Hesab edirik ki, Azərbaycanın Qərbə integrasiyası onun düzgün seçimlərindən biridir. Bu fikrimizi birtərəfli qəbul etmək olmaz. Çünkü Azərbaycan dünyanın digər inkişaf etmiş ölkələrinə də integrasiyanı prioritet sayır. Sonuncu fikrimizi

haqqında proqnozlara diqqət yetirək. «Gəcələyin super dövlətləri»⁸⁸ adlı mənbənin bəzi detallarına fikir verək.

Üzümüzə gələn 30-40 il ərzində dünyanın siyasi xəritəsində hansı dəyişikliklərin baş verə biləcəyi, hansı yeni super-dövlətlərin meydana çıxacağı məsələsi çoxlarını düşündürür. Bu yöndəki proqnozları iki qismə bölmək olar:

a) bir yaxud nəslin həyatı ərzində Avropa və Amerikanın güc üstünlüğünə və deməli, təhlükəsizliyə və demokratiyasına hədə doğura biləcək yeni bir qüvvənin meydana gəlməsi təhlükəsi gözlənilmir;

b) yeni yüzilliyin elə birinci onilliyində dünya meridianında qüvvələr nisbətində köklü dəyişikliklərin baş verəcəyi gözlənilir ki, bu da Qərb demokratiyası üçün böyük təhlükə doğuracaqdır...

⁸⁷ Yenə orada, səh.1

⁸⁸ Gələcəyin super dövlətləri. Qanun jurnalı, № 6 (46), 1998, səh. 6.

Bu sahədəki araştırma və proqnozlar düşünməyə əsas verir ki, üzümüzə gələn 30-40 ildə Amerikayla «kəllə-kəlləyə gələ biləcək hansısa yeni superdövlətin yaranışı mümkündür. İrəlicədən deyək ki, namizədlər arasında nəhəng qonşumuz Rusyanın adı yoxdur. Siyasi imicini itirmiş, silahlı qüvvələri və iqtisadiyyatı fəlakətli vəziyyətdə olan bir dövlətin yaxın zamanlarda dirçələcəyinə heç kəs inanmır...»

politoloji tədqiqatlara əsasən super dövlətin dörd meyari:

bu yönəldəki geopolitik araşdırmlarda superdövlətin yaranışı üçün 4 meyar əsas götürülür:

- fərz edilən fövqəldövlətin iqtisadiyyatı o qədər qüdrətli olmalıdır ki, təkcə öz sərhədlərinin bilavasitə yaxınlığında deyil, həm də Yer kürəsinin ən uzaq regionlarında fəaliyyət göstərə biləcək son dərəcə güclü ordu yaradıb saxlaya bilsin;

- superdövlət qətiyyətli xarici siyaset yeridə bilən hökumətə malik olmalıdır. Bu hökumət qarşidakı məqsədi dəqiq və aydın şəkildə düsturlaşdırmalı və onun əldə edilməsi üçün bütün qüvvə və mənbələri səfərbər etməyi bacarmalıdır;
- həmin dövlətin xalqı güc mövqeyindən yürüdülən xarici siyasetə tərəfdar olmalıdır;
- həmin dövlətin digər ölkələrin işlərinə müdaxiləsinin ciddi motivi və inandırıcı bəhanəsi olmalıdır...

Londonda çıxan «Ekonomist» jurnalının proqnozunu da analitik təfəkkürdən keçirək. Politoloji araşdırmların nəticələri kimi qeyd olunur ki, dörd meyarı yadda saxlamaqla, xəritəyə yaxud qlobusa nəzər salaraq, hazırda hansı ölkənin superdövlət yolu ilə getdiyini müəyyən etməyə çalışıaq. Əvvəlcə, buna heç cür nail ola bilməyəcək regionlara diqqət yetirməliyik.

Məsələyə münasibət Afrikadan başlayır insanın daxili dünyasına yönəldilmiş diqqəti və s. Problemlə ilgili daha bir proqnoz verilir ki Hindistanın səsi yalnız Himalaydan cənuba doğru göstərilmiş dövr ərzində, yəni 2030-cu ilə qədər olan üçbucaqda aydınca eşidilir. Bu üçbucaqdan çətin ki, bu regionda yeni qüdrətli dövlət yetişə uzaqlaşdıqca bu səs yavaş-yavaş səngiməyə, bilsin. Mümkündür ki, orada regional əhəmiyyətlə sönməyə başlayır...⁸⁹

İki-üç «əzələli cavan» peyda olsun, vəssalam Həmin fikri Latın Amerikası barədə də söyləməl real namizəd qalır. Bu namizədlərin birincisi heç mümkünür. Yəqin ki, belə bir, fərziyyə Hindistar haqqında da ədalətli olardı. Bu məmləkət siyasetçilər üçün həmişə sırr-müəmma olub, indi də az qala milyardlıq əhaliyə, çıçəklənən iqtisadiyyata ve güclü orduya malik olma perspektivinə saxmayaraq, adamda belə bir təəssürat yaranır ki, Hindistana onun dünya meydanında mühüm yer tutmasına nəsə əsaslı bir şey mane olur, ancaq bir şeyin nə olduğunu söyləmək çətindir. Bu, aşağıdakı səbəblər də ola bilər: əhalinin milli özünüdərk şüurunun kifayət dərəcədə olmaması, hind subkontinentinin dağlar və dəniz arasında sıxlaraq təcrid vəziyyətində qalması, hindlilərin yalnız

Beləliklə, gələcəyin superdövlət roluna beş-altı şübhəsiz ki, Çindir.

Yəqin ki, Çin iqtisadiyyatı son 10-15 ildəki başgicəlləndirici inkişaf sürətini gələcəkdə saxlaya bilməsin. Lakin ildə 5-6 faiz artım da kifayətdir ki, Çin yaxın 25 il ərzində dünya işlərinə fəal surətdə, lazım gəldikdə ləp zor gücünə müdaxilə edə bilsin. Bunun üçün Çinin çox şeyi var: Sakit okeanda fəaliyyət göstərməyə qabil hərbi-dəniz qüvvələri, birləşmələrinin qoşun hissələrini qısa müddət ərzində ölkə hüdudlarından çox-çox uzaqlara yönəltmək gücündə olan quru və hərbi-dəniz

⁸⁹ Londonda çıxan «Ekonomist» jurnalının proqnozu; Yenə orada, səh. 6.

qüvvələri, uzaq uçuşlu nüvə silahlı arsenalı... Çin bunların hər birini daha da gücləndirmək potensialına malikdir.

Çox güman, Çin bu müddət ərzində Amerika etalonuna bərabər hərbi qüvvələrin elektron idarəetmə sistemi yarada biləcəkdir. Lakin elə bunsuz da Çinin hərbi qüdrəti misilsiz olacaqdır.

Düşünmək olar ki, Çini bu qüdrətdən istifadə etməyi bacaran hökumət idarə edəcəkdir. Çinin demokratikləşməsi - çox ləng prosesdir və Pekində hakimiyyətə gələn hər bir kəs xarici siyasetin idarə sükanını heç bir sarsıntı və çevrilişlərdən qorxmadan hələ uzun müddət əlində möhkəm saxlaya biləcəkdir.⁹⁰

Proqnozlardan görünür ki, dünya dövlətlərinin inkişaf perspektivləri müxtəlif dövrlərdə dəyişə bilər. Və bu gün dünyanın sonuncu fatehi sayılan bir superdövlətə alternativ olaraq digər bir güclü dövlət yaransın və qütblaşmə baş versin. Beləliklə də yeni

güt mərkəzləri yaransın ki, nəticədə hansıa ölkənin xarici siyasetində deformasiya baş versin. Ona görə də, hər bir müstəqil dövlət xarici siyaset kursunu müəyyənləşdirərkən bu amilləri nəzərə almalıdır.

Çox şükürler olsun ki, müstəqil Azərbaycanımızın daxili və xarici siyasetinin özülü bəşəri dəyərlərə istinadən möhkəm təməl üzərində qurulmuşdur. Dünya siyasetinin bilicilərindən, görkəmli dövlət xadimlərindən olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasetimiz balanslaşdırılmış şəkildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Xalqımız inanır ki, İlham Əliyevin davamlı xarici siyaseti Azərbaycanı nəinki bölgənin, hətta dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldəcəkdir.

⁹⁰ Yenə orada, səh. 6.

NƏTİCƏ

Tədqiqatın yekunu kimi qeyd etmək lazımdır ki Azərbaycanın Qərb dövlətləri ilə xarici əlaqələr beynəlxalq hüquq normalarına uyğundur və bə istiqamətdə aparılan xarici siyaset sivil qaydada məqsədyönlü şəkildə həyata keçirilir. Bu mənada gəldiyimiz qənaət belədir:

- Azərbaycanın Qərb dövlətləri ilə beynəlxalq münasibətlərinin qurulması prosesində regional dövlətlərlə əlaqələr də diqqətdən kənardə saxlanılmır və bütün bunlar normal qaydada tənzimlənir ;
- dövlətimizin xarici əlaqələrindəki balanslaşdırılmış siyaseti ona imkan verir ki, bütün dünya dövlətləri ilə normal beynəlxalq münasibətlər qura bilsin ;
- Qərb dövlətləri ilə xarici əlaqələrimizdə Azərbaycan-ABŞ beynəlxalq münasibətləri prioritet istiqamətlərdən biridir ;

- Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə beynəlxalq əlaqələrində siyasi, iqtisadi amillər hər iki ölkə üçün strateji mahiyyət daşıyır ;
- Qərb dövlətlərinin inkişafında və Azərbaycan-ABŞ beynəlxalq münasibətlərinin formalaşmasında iqtisadi siyaset mühüm əhəmiyyət kəsb edir ;
- Azərbaycan-Qərb münasibətlərinin formalaşmasında və inkişafında beynəlxalq təşkilatların, xüsusilə BMT-nin, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in, İslam Təşkilatı Konfransının, GUAM-ın və s. nüfuzlu qurumların mühüm rolü vardır ;
- Qərbə integrasiya Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərindən biridir və bu amil həmin bölgənin dövlətləri ilə beynəlxalq münasibətlərin qurulmasında strateji əhəmiyyətə malikdir ;
- Azərbaycan-Qərb beynəlxalq münasibətlərinin möhkəm təməlinin qoyulmasında və

formalaşmasında ümummilli lidel, dünyanın tanınmış siyaset bilicisi, görkəmli dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun xarici siyaset strategiyası bu gün də beynəlxalq münasibətlərimizin inkişafında müstəsna əhəmiyyət kəsb edir ;

- Əsası heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyaset kursu bu ideallara daima sadıq qalan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir ;

- Azərbaycanın Qərb dövlətləri ilə beynəlxalq münasibətləri istiqamətində apardığı xarici siyaseti ümumilikdə balanslaşdırılmış siyasetdir və onun respublikamızı gələcəkdə dünyanın inkişaf etmiş sivil dövlətləri səviyyəsinə qaldıracağı təbiidir.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1. «Azərbaycan» qəzeti, 3 oktyabr, 2001, səh. 3.
2. «Azərbaycan» qəzeti, 9 oktyabr, 2001, səh. 4.
3. Həsənov C. Azərbaycan-Amerika: tarixin yaddaşından (1918-1920). «Azərbaycan» qəzeti, 9 yanvar 1993-cü il.
4. Həsənov C. Azərbaycan-Amerika: tarixin yaddaşından (1918-1920). «Azərbaycan» qəzeti, 9 yanvar 1993-cü il.
5. Qasımov M. Azərbaycanın xarici siyaseti (konsepsiya məsələləri), 1997, səh.3.
6. Mustafayev R. Azərbaycan və yeni dünya. Azərbaycan dövlət nəşriyyatı. Bakı, 1993, səh. 3.
7. Tağıyev Ə., Qasımov K. Amerika Birəlşmiş Ştatları: dünyanın sonuncu fatehi. Bakı, 2005

8. Amerika tarixinin əsas cəhətləri. Bakı, 2000, səh. 258
9. Türkdilli dövlətlərin başçılarının VII zirvə görüşündə AR-in prezidenti Heydər Əliyevin nitq. «Dirçəliş XXI əsr» jurnalı, Bakı, 2001, № 39, s. 5.
10. Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik problemləri. Bakı, 2002, səh. 10.
11. Panarin A.S. Qlobal siyasi proqnozlaşdırma, səh. 274.
12. Ş.Akifqızı. Azərbaycan səfiri «Vaşinqton Tayms»ın baş məqaləsini təkzib etmişdir. «Azərbaycan» qəzeti, 30.12.01.
13. Qədirli F. «Ross Uilson: Azərbaycanın müstəqilliyi naminə ABŞ həmişə ona dəstək olacaqdır». «Respublika» qəzeti, № 254 (1590), 03.11.02.
14. Məmmədov R. ABŞ-da İlham Əliyevi güclü siyasətçi, yetkin lider kimi qeyd edirlər.
- «Xalq qəzeti», 1 noyabr, 2002-ci il, № 252 (24216).
15. Siyasi fikirlərin əsasları. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1966, səh. 3.
16. Stepakov V.I., Baxşiev D.Y., Brutnets K.N., Qlaqolev V.F., Datsyuk B.D. i dr. Osnovi političeskix nauk. M., 1966, str. 8.
17. Məmmədov O., Əlifov Y., Əsgərov M., Abbasov Z. İqtisadi nəzəriyyənin əsasları. Gəncə, 1995, səh. 4.
18. Məmmədov O., Əlifov Y., Əsgərov M., Abbasov Z. İqtisadi nəzəriyyənin əsasları. Gəncə, 1995, səh. 4.
19. Političeskæ gkonomika političeskiy sposob proizvodstva. M., 1972, s. 62.
20. «Azərbaycan» qəzeti, 13.04.1993
21. «Azərbaycan» qəzeti, 29.09.1993
22. «Respublika» qəzeti, 21-22.02.1997.

23. Diplomatiya aləmi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı, № 2, 2003, səh. 120.
24. Avropa Şurası və Azərbaycan. Bakı, 2000, səh. 15.
25. Müstəqil dövlətimizin diplomatiyasının uğurlu fəaliyyəti. «Dirçəliş – XXI əsr» jurnalı, № 62, 2003, səh. 160.
26. Həmidov H.A. Mustəqil dövlətimizin diplomatiyasının uğurlu fəaliyyəti, «Dirçəliş – XXI əsr», Bakı, 2003, № 92, səh. 162.
27. Sentyabrın 26-da AŞ PA-nın iclasında Azərbaycanın AŞ qarşısında öhdəlikləri yerinə yetirməsinin müzakirəsində Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyevin çıxışı. «Azərbaycan» qəzeti, 28 sentyabr 2002-ci il.
28. Şirəliyev H.İ., Abbasov F.F. Politologiya. Bakı, Bilik, 1993, səh. 6.
29. Hacıyeva V.C. Siyasət və onun informasiya təminatı. Avtoreferat. Bakı, 2004, səh.4
30. Abdullayev V.İ. Azərbaycan Respublikasının dövlət suverenliyi və yeni diplomatiya məkanı. Bakı, 2004, səh.3
31. G.Satou. Rukovodstvo po diplomatičeskoy praktie. M., 1961, str. 11.
32. Diplomatiya və diplomatik xidmət. Bakı, 1993.
33. Morgenau G. Politics Among Nations, № 4, 1973.
34. İlyesko İ. İnteqrasiya və globallaşma.
35. Nuridə Atəş. Almaniya-Azərbaycan əlaqələri güclənir. Almaniyada çap olunan «Yeni körpü» jurnalı, № 2, aprel, 2004, səh. 4.
36. Almaniya Azərbaycan üçün çox əhəmiyyətli tərəfdasıdır. Azərbacan qəz. 24.06.01

37.	Azərbaycan qəz. 24.06.01	MÜNDƏRİCAT
38.	İsmayılov F. Qarabağ konflikti ABŞ-in qlobal siyaseti kontekstində. Bakı, 2001, səh.35	GİRİŞ -----3-6
39.	Toni Bleyer. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, cənab Heydər Əliyevə. Azərbaycan qəzeti, №126 (2839), 06.06.01	FƏSİL-1. AZƏRBAYCAN-ABŞ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİ QƏRB DÖVLƏTLƏRİ İLƏ XARİCİ ƏLAQƏLƏRİN ƏSAS PRİORİTETLƏRİNDƏN BİRİ KİMİ. 1. 1. AZƏRBAYCANIN AMERİKA BİRLƏŞMİŞ ŞİATLARI İLƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİNİN BƏZİ SİYASI, İQTİSADI ASPEKTLƏRİ (TARİX VƏ MÜASİRLİK) -----7-107
40.	«Bi-Pi» şirkəti il ərzində Azərbaycanda layihələrə 13 milyard dollar sərmayə ^q qoyacaqdır. Azərbaycan qəz. № 140 (2859). 23.06.01	1.2 Qərb dövlətlərinin inkişafında və Azərbaycan-ABŞ münasibətlərinin formalaşmasında iqtisadi siyasetin rolu -----108-137
41.	Gələcəyin super dövlətləri. Qanun jurnalı, № 6 (46), 1998, səh. 6.	FƏSİL 2. DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN FORMALAŞMASINDA BEYNƏLXALQ ƏLAQƏLƏRİN ROLU 2.1. Azərbaycan-Qərb münasibətlərində beynəlxalq təşkilatların əhəmiyyəti-----138-174
42.	Londonda çıxan «Ekonomist» jurnalının proqnozu;	

2.2. Qərbə integrasiya Azərbaycanın beynəlxalq münasibətlərinin inkişafının əsas amillərindən biri kimi-----	175-214
NƏTİCƏ -----	215-217
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT---	218-223

Məmmədov Rövşən

**«Azərbaycanın Qərb dövlətləri ilə beynəlxalq
münasibətlərinin siyasi, iqtisadi aspektləri»**

Yığımı verilmiş: 25/06/06/. Çapa imzalanmış: 14.07.06.

Nəşrin formatı 60/90 1/16. Ofset çapı. Fiziki çap
vərəqi 14,5. Tirajı 100.

İSVN – 9958 – 29 – 0556 – X
Elm-İst. Mər. Mət. Çap olunmuşdur
Bakı - 2006